

Markus

«*Markus bayan қилоjan hux həwər*» ••••
Qəmüldürgüqi Yəhyaning təlim berixi

Mat. 3:1-12; Luqā 3:1-9, 15-17; Yh. 1:19-28

- 1 Hudanıng oqlı Əysa Məsihning hux həwirining baxlinixi: □
- 2 Yəxaya pəyəqəmbərning yazmisida hatirləngəndək: —

«Mana, aldingda əlqimni əwətimən.

U sening yolungni aldin'ala təyyarlaydu. □ ■

3 Anglanglar, dalada birsining towliojan awazini!
 U: «Pərwərdigarning yolini təyyarlanglar,
 Uning üçün qioqır yollırını tüptüz kilinglar!» —
 dəydu». □ ■

-
- 1:1 «**Əysa Məsihning hux həwiri**» — ezi elip kəlgən, ezi toqrluluk hux həwərdür. «**hux həwirining baxlinixi**» — Markus Əysa Məsih toqrluluk bu hux həwərning ezi Huda aləmni yaratqınidək yengi bir baxlinix kəldi, dəp kərsətməkqi boluxi mumkin («Yar.» 1:1). □ 1:2 «**Mana, aldingda əlqimni əwətimən. U sening yolungni aldin'ala təyyarlaydu**» — sezligüqi Huda Əzi, əlwəttə. Muxu səzlər awwal «Mis.» 23:20 həm «Mal.» 3:1də keründü. ■ 1:2 Mis. 23:20; Mal. 3:1; Mat. 11:10; Luqā 7:27. □ 1:3 «**Anglanglar, dalada birsining towliojan awazini!** U: «**Pərwərdigarning yolini təyyarlanglar, Uning üçün qioqır yollırını tüptüz kilinglar!**» — «Yəx.» 40:3. ■ 1:3 Yəx. 40:3; Mat. 3:3; Luqā 3:4; Yh. 1:23.

4 Kixilerni qəmüldürüz elip baridiqan Yəhya *pəyəqəmbər* qəl-bayawanda pəyda bolup, gunahlaroqa kəqürüm elip kelidiqan, towa ķilixni bildüridiqan *suoja* «qəmüldürüz»ni jakarlaxka baxlidi. □ ■

5 Pütün Yəhudiyə əlkisidikilər wə pütkül Yerusalem xəhiriidikilər uning aldioqa qikip, gunahlarını ikrar ķilixi bilən uning təripidin Iordan dəryasında qəmüldürüldi. ■

6 Yəhya bolsa təgə yungidin ķilinoqan kiyim kiygən, beligə kən tasma baqlıloqanidi; yeməkliki qekətkə bilən yawa hərə həsili idi. ■

7 U mundak dəp jakarlaytti:

— Məndin կudrətlik boləqan biri məndin keyin kelidu. Mən hətta engixip kəxlirining boqkuqını yexixkimu layik əməsmən! ■

8 Mən silərni suoqila qəmüldürimən, lekin u silərni Mukəddəs Rohka qəmüldüridu. ■

*Məsihning qəmüldürülüxi wə sinilixi
Mat. 3:13-17; Luğa 3:21-22*

□ **1:4 «Yəhya qəl-bayawanda pəyda bolup...»** — ərəbqə «Yəhya» degən isim ibraniy tilida wə grek tilida uqrayıdoqan «Yuhanna» degən isimdir; mənisi, «Pərvərdigarning mehîr-xəpkəti»dur. **«gunahlaroqa kəqərüm elip kelidiqan, towa ķilixni bildüridiqan «qəmüldürüz»»** — «qəmüldürüz» bolsa, suoja qəmüldürüxnı kərsitudu. Baxkıqə eytkanda, «yaman yolliringlardın yenip, towa ķilinglar! Towa ķiloqanlıqları bildürük üçün suoja qəmüldürüxnı կobul ķilinglar. Xundaq ķiloqanda, Huda silərni kəqərüm ķilidu!» — Degəndək. ■ **1:4** Mat. 3:1; Luğa 3:3; Yh. 3:23. ■ **1:5** Mat. 3:5; Luğa 3:7. ■ **1:6** 2Pad. 1:8; Law. 11:22; Mat. 3:4. ■ **1:7** Mat. 3:11; Luğa 3:16; Yh. 1:27. ■ **1:8** Yəx. 44:3; Yo. 2:28,29; Mat. 3:11; Ros. 1:5; 2:4; 11:15,16; 19:4.

9 Xu künlərdə xundak boldiki, Əysa Galiliyə əlkisining Nasarət xəhiri din kelip, Yəhya təripidin Iordan dəryasında qəmündürüldi.

10 U sudin qıkkandila, asmanlarning yerilip, Rohning kəptər kiyapitidə qüxüp, əz üstigə konuwatkanlığını kərdi. □ ■

11 Xuning bilən asmanlardın: «Sən Mening səyümlük Oqlum, Mən səndin toluk hursənmən!» degən bir awaz anglandı. ■

12 Wə Roh dərhal uni qəl-bayawanoqa süyləp qıkardı. □ ■

13 U qəldə kırık kün turup, Xəytan təripidin sinilip turatti. U xu yerdə yawayı haywanlar bilən billə idi; xu künlərdə pərixtılər uning hizmitini kıldı. □

□ **1:10 «Rohning kəptər kiyapitidə qüxüp, əz üstigə konuwatkanlığını kərdi»** — «Roh» Hudanıng Rohı, Muqəddəs Rohni kərsitudu. «**kəptər kiyapitidə**» — yaki «pahtək kiyapitidə». Grek tilida bu kux «peristera» dəp atılıdu. «peristera» grek tilida həm kəptərni həm pahtəknimə kərsitudu.

■ **1:10** Mat. 3:16; Luqa 3:21; Yh. 1:32. ■ **1:11** Zəb. 2:7; Yəx. 42:1; Mat. 3:17; 17:5; Mar. 9:7; Luqa 3:22; 9:35; Kol. 1:13; 2Pet. 1:17. □ **1:12 «Wə Roh dərhal uni qəl-bayawanoqa süyləp qıkardı»** — «Roh» — Hudanıng Rohı, Muqəddəs Rohni kərsitudu. «....**Roh dərhal uni qəl-bayawanoqa süyləp qıkardı**» — grek tilida «...Roh dərhal uni qəl-bayawanoqa ittirip qıkardı» deyilidu. ■ **1:12** Mat. 4:1; Luqa 4:1. □ **1:13 «U qəldə kırık kün turup, Xəytan təripidin sinilip turatti»** — bu ayətkə կարօղան, u qəl-bayawanda kırık kün turoğanda, Xəytanning sinaklırı tohtimay dawamlaxturuləşəndi. «Matta» wə «Luqa»da hatırıləngən sinaklar bu kırık künning ahirida kəlgən bolup, sinaklar əwjjigə qıkkənidi.

*Əysanıng tət belikqını qakırıxi
Mat. 4:12-22; Luğa 4:14-15; 5:1-11*

14-15 Əmdi Yəhya solanoqandin keyin, Əysa Galiliyə əlkisigə berip: «Wakit-saiti toxti, Hudanıng padixahlıkı yekinlaxtı! Towa kilinglar, hux həwərgə ixininglar!» dəp Hudanıng padixahlığının hux həwirini jakarlaxlaşka baxladı. □ ■

16 Xu künlərdə u Galiliyə dengizi boyida ketiwetip, Simon bilən inisi Andriyasni kərdi. Ular belikqi bolup, dengizoqa tor taxlawatattı. □ ■

17 Əysa ularoqa:

— Mening kəynimdin menginglar, mən silərni adəm tutkuqi belikqi kılımən! — dedi. □ ■

18 Ular xuan torlurini taxlap, uningoqa əgixip mangdi. ■

19 U xu yərdin bir'az etüp Zəbədiyning oqlı Yakupni inisi Yuhanна bilən kərdi. Bu ikkisi kemidə turup torlurini ongxawatattı. ■

20 U xuan ularnimu qakırdı. Ular atisi Zəbədiyini mədikarlar bilən billə kemidə կaldurup, əzliri uning bilən mangdi.

- **1:14-15 «Hudanıng padixahlığının hux həwiri»** — yaki «Hudanıng hux həwiri». ■ **1:14-15 Mat. 4:12; Luğa 4:14; Yh. 4:43.** □ **1:16 «Ular belikqi bolup, dengizoqa tor taxlawatattı»** — muxu hil tor adəttə kemining kəynnidin tartıltı. ■ **1:16 Mat. 4:18.** □ **1:17 «mən silərni adəm tutkuqi belikqi kılımən!»** — «adəmni tutkuqi» muxu yerdə «tutux» ziyan yətküzüx yaki ulardin paydilinix üçün əməs, bəlki ularni Xəytanning ilkidin elip kütkuzuxni kərsitidu. ■ **1:17 Yər. 16:16; Əz. 47:10.** ■ **1:18 Mat. 19:27; Mar. 10:28; Luğa 5:11; 18:28.** ■ **1:19 Mat. 4:21.**

*Əysanıng jin qaplaxkan adəmni azad ķılıxi
Luğa 4:31-37*

21 Ular KəpərNahum xəhiringə kirdi. Xabat künü u udul sinagogka kirip, təlim berixkə baxlidi.

□ ■

22 Halayık uning təlimigə həyranuňəs boluxti. Qünki uning təlimliri Təwrat ustazliriningkigə ohximaytti, bəlki tolimu nopuzluk idi. ■

23 Sinagogta napak roh qaplaxkan bir adəm bar idi. U: □ ■

24 — I Nasarətlik Əysa, biz bilən karing bolmisun! Sən bizni yokatkılı kəldingmu? Mən sening kimlikingni bilimən, sən Hudanıng Muķəddəs bolqauqisisən! — dəp towlaytti.

25 Lekin Əysa *jinoja* tənbih berip: — Aqzingni yum, bu adəmdin qik! — dedi.

26 Napak roh həlikə adəmning tenini tartıxturup, qattık warkırıoñınıqə uningdin qikip kətti.

27 Halayık həmmisi buningdin intayın həyran bolup, əzara oquloqlula ķılıxip:

— Bu қandaq ix? Yengi bir təlimoqu! Qünki u hökük bilən hətta napak rohlaroqimu buyruk ķıralaydikən, ularmu uning səzигə boysundıkən, — deyixti.

28 Buningdin uning xəhriti xu һaman pütün Galiliyə əlkisining ətrapiqə pur kətti.

□ **1:21** «U udul sinagogka kirip, təlim berixkə baxlidi» — «sinagog»lar — Yəhudiylarning ibabət ķılıxka yioqılıdioqan jayliri. «Təbirlər»ni körüng. ■ **1:21** Mat. 4:13; Luğa 4:31.

■ **1:22** Mat. 7:28; Luğa 4:32. □ **1:23** «napak roh» — jinni kərsitidu, əlwəttə. Əmma bundaş ibarə jinlarning əyni napaklığını təkitləydu. ■ **1:23** Luğa 4:33.

Əysanining Simonning əyidə bimarlarnı sakaytixi

Mat. 8:14-17; Luğa 4:38-41

29 Ular sinagogdin qikipla, Yaküp wə Yuhananna bilən Simon wə Andriyasning əyigə bardi. ■

30 Əmma Simonning keynanisi kizitma iqidə yetip қaloqanidi. Ular dərhal uning əhwalini əysaçıya eytti.

31 U ayalning kexiqa berip, қolidin tutup, yələp ərə turoquzdi. Uning kizitmisi dərhal yandi wə u ularni kütüxkə kirixti.

32 Kəqkurun kün patkanda, kixilər barlıq aqrıqlarnı wə jin qaplaçkanlarnı uning aldioqa elip kelixti. □ ■

33 Pütün xəhərdikilər ixik aldioqa toplaxkanidi.

34 Xuning bilən u hər türlük kesəllərgə giriptar bolоqan nuroqun kixilərni sakaytti wə nuroqun jinlarnı kixilərdin həydiwətti. Lekin u jinlarning gəp kılıxka yol koymidi, qünki ular uning kim ikənlikini bilixətti.

Dua kılıx, təlim berix

Luğa 4:42-44

35 Ətisi ətigən tang tehi atmastinla, u ornidin turup, xəhərdin qikip, hilwət bir jayqa berip dua-tilawət kıldı. ■

■ 1:29 Mat. 8:14; Luğa 4:38. □ 1:32 «Kəqkurun kün patkanda, kixilər barlıq aqrıqlarnı wə jin qaplaçkanlarnı uning aldioqa elip kelixti» — xu künü «xabat künü» (dəm elix künü) bolup, həlk bimarlarnı Əysanining aldioqa kətürüp apirix üçün kəqkurunoqıqə kütkənidi. Ibraniylarqa nisbətən «yengi bir kün» kəqkurunda baxlinidu. ■ 1:32 Mat. 8:16; Luğa 4:40.

■ 1:35 Mat. 14:23; Luğa 4:42.

36 Simon bilən uning həmrəhliyi uni izdəp qıktı.

37 Uni tapkanda:

— Həmmə adəm seni izdixiwatidu! — deyixti.

38 U ularoqa:

— Baxka yərlərgə, ətraptiki yezilaroqimu səz-kalamni jakarlixim üçün baraylı. Qunki mən dəl muxu ix üçün kelixim, — dedi. □ ■

39 Xundak kılıp, u pütkül Galiliyə əlkisini aylinip, sinagoglurida səz-kalamni jakarlaytti həmdə jinlarnı kixilərdin həydiwetətti.

Əysanıng mahaw kesəlni sakaytixi

Mat. 8:1-4; Lukə 5:12-16

40 Mahaw kesili bar bir kixi uning aldioqa kelip yelinip, tizlinip turup:

— Əgər halisingiz, meni kesilimdin pak kılalaysız! — dəp etündi. □ ■

41 Əysa iqi aqriqəq қolini sozup uningoşa tərküzüp turup:

— Halaymən, pak kılinoqın! — dewidi,

42 xu səz bilənla mahaw kesili dərhal bimardin ketip, u pak kılindi.

43 U uningoşa:

— Hazır bu ixni heqkimgə eytma, bəlki udul berip *məs'ul* kahinoqa əzüngni kərsitip, kahinlarda guwahlıq bolux üçün, Musa

□ 1:38 «Qunki mən dəl muxu ix üçün kelixim» — grek tilida «qunki mən dəl muxu ix üçün qıqxım». ■ 1:38 Yəx. 61:1; Lukə 4:18;43. □ 1:40 «mahaw kesili bar bir kixi» — «mahaw kesili» bir hil korkunqluk terə kesili bolup, Yəhudiyalar bu hil kesəlgə giriptar bolqanlarnı napak dəp əkarap ularoqa kət'iy yekinqəlməydi. ■ 1:40 Mat. 8:2; Lukə 5:12.

bu kesəldin paklanoqanlaroqa əmr kılqan *ķurbanlıklarnı sunoqın*, — dəp uni ķattık agahlındurup yoloqa saldı. □ ■

45 Biraq u adəm qikip, bu ixni kəp yərlərdə jar selip, kəng yeyiwətti. Xuning bilən Əysə həqkəndak xəhərgə oquk-axkara kirəlməy, bəlki xəhərlər sırtidiki hilwət jaylarda turuxka məjbur boldi; halayık hər tərəptin uning yenioqa toplixatti.

2

Əysanıng paləq adəmni sakaytixi
Mat. 9:1-8; Luğa 5:17-26

1 Birnəqqə kündin keyin u kaytidin Kəpərnahum oqa kirdi. U əydikən, degən həwər tarkiliwidi. ■

2 xunqə kəp adəm u yərgə yiçildiki, hətta ixik aldidimu put dəssigüdək yər կalmioqanidi. U ularoqa səz-kalam yətküzüwatatti.

□ **1:43 «Musa bu kesəldin paklanoqanlaroqa əmr kılqan ķurbanlıklarnı sunoqın»** — Musa pəyoqəmbər Təwrat ənunida xundaq əmrni kərsətkən: — Bir mahaw kesili sakaytiloqan bolsa, u mukəddəs ibadəthanıoqa berip, əzinin sakaytiloqanlığını kahinoqa kərsitip, andin mahaw kesilidin sakayloqanlar ķılıxka tegixlik ķurbanlıklarnı sunuxi kerək idi. Xübhisizki, Musa pəyoqəmbərdin baxlap Məsih Əysə kəlgüqə, bu murasim həq ətküzülüp bakşan əməs idi. «Law.» 14-babni kərung. ■ **1:43** Law. 13:2; 14:1. ■ **2:1** Mat. 9:1; Luğa 5:17.

3 Mana xu əsnada, birnəqqə adəm uning aldiqə bir paləqni elip kəldi; uni ulardin təti kətürüp əkəlgənidir. ■

4 Adəmning kəplükidin uningoşa yekinlixalmay, ular uning üstidin əgzini texip, təxük aqkəndin keyin paləqni zəmbil bilən Əysanıng aldiqə qüxürdi. □

5 Əmdi Əysa ularning ixənqini kərüp paləqkə:
— Balam, gunahlıring kəqürüm kılindi, — dedi.

6 Lekin u yerdə olturoqan bəzi Təwrat ustazliri kənglidə gumaniy soallarnı köyup:

7 «Bu adəm nemə üqün mundak dəydu? U kupurluk kiliwatidioqu! Hudadin baxka kimmu gunahlarnı kəqürüm kılalisun?» deyixti. ■

8 Əysa xuan rohida ularning kəngülliridə xundak gumaniy soallarnı köyuwatkanlığını biliq yetip, ularqa mundak dedi:

— Silər kəngüldə nemixka xundak soallarnı köyisilər?

9 Muxu paləqkə: «Gunahlıring kəqürüm kılindi!» deyix asanmu, yaki «Ornungdin tur, zəmbil-kərpəngni yioqixturup mang!» deyix asanmu?

10 Əmma həzir silərning Insan'oqlining yər yüzidə gunahlarnı kəqürüm kılıx həkukiqiə igə ikənlikini bilixinglar üçün, — U paləq kesəlgə:

11 — Sanga eytayki, ornungdin tur, zəmbil-kərpəngni yioqixturup əyünggə կayt! — dedi.

12 U dərhal ornidin dəs turup, zəmbil-kərpisinə

■ **2:3** Mat. 9:1; Luğa 5:18. □ **2:4** «uning üstidin əgzini texip, təxük aqkəndin keyin...» — awwal əgzining kahixlirini elixi kerək idi. ■ **2:7** Zəb. 32:5; 51:2-4; Yəx. 43:25.

yioqixturdi wə həmməylənninq kəz aldida *əydin* qikip kətti. Həmməylən қattık həyran ķelip Hudani uluoqlıixin:

— Muxundak ixni əzəldin kərüp
bağlılıqaniduk, — deyixti.

*Əysanıng Lawiynı muhlislikka qakirixi —
«gunahkarlar» bilən həmdastihan olturuxı*

Mat. 9:9-13; Luğa 5:27-32

13 U yənə dengiz boyioqa ķarap mangdi. Kixilər topi uning ətrapiyoqa olixiwaldi. U ularoqa təlim bərdi.■

14 U yoldin etüp ketiwatqanda, baj alidioqan orunda olturoqan Alfayning oqlı Lawiynı kərüp, uningoqa:

— Manga əgəxkin, — dedi. U ornidin turup, uningoqa əgəxti.□

15 Wə xundak boldiki, u *Lawiynıng* əyidə dastihanda olturoqanda, nuroqun bajgırlar wə gunahkarlar Əysa wə uning muhlisliri bilən həmdastihan boldi. Bundaq kixilər heli kəp idi,

■ **2:13** Mat. 9:9; Luğa 5:27. □ **2:14 «baj alidioqan orunda olturoqan Alfayning oqlı Lawiy...»** — «Lawiy»ning baxqa ismi «Matta» idi.

ularmu uningoqa əgəxkənidi. □

16 Əmdi Təwrat ustazliri wə Pərisiyər uning gunahkarlar wə bajgirlar bilən bir dastihanda olturoqanlığını kərüp, muhlislirioqa:

— U nemixka bajgir wə gunahkarlar bilən bir dastihanda yəp-iqip olturidu?! — deyixti. □

17 Buni anglıqan Əysa ularoqa:

— Saqlam adəm əməs, bəlki bimarlar tewipkə mohtajdur. Mən həkkaniylarnı əməs, bəlki gunahkarlarnı qakırıqılı kəldim, — dedi. □ ■

*Yengi konidin əwzəldur
Mat. 9:14-17; Luğa 5:33-39*

- **2:15 «dastihanda olturoqanda»** — grek tilida «dastihanda yatqanda» bilən ipadiinidu. Xu qaoqlarda kixilər dastihan selinoqan xırə ətrapida yanpaxlap yatkan əhalda əqizalinixatti. **«nuroqun bajgirlar wə gunahkarlar Əysa wə uning muhlisliri bilən həmdastihan boldı»** — «bajgirlar» Israilning zeminini ixojal kılqan rimliklər üçün eż halkının baj yiçip beridioqan wə xu səwəbtin nəprətə uqriqan Yəhudiylar. **«gunahkarlar»** — Təwrat-injil boyiqliə hərbir adəm gunahkar, əlwəttə. Lekin muxu ayəttiki «gunahkarlar» degən söz, həli qong Pərisiyər wə Təwrat ustazliri təripidin alahidə «gunahkarlar» dəp ataloqan bajgirlar, pahixə ayallar, hətta sawatsız kixilər qatarlıqlarnı kezdə tutidu.
- **2:16 «Təwrat ustazliri wə Pərisiyər...»** — «Pərisiyər» kattik tələplik bir diniy məzħəptikilər idi. Ular toqruluk «Təbirlər»ni kərüng. □ **2:17 «həkkaniylarnı əməs, bəlki gunahkarlarnı qakırıqılı kəldim»** — muxu muhüm səzidə «gunahkarlar» degini, əzlirining gunahkar ikənlilikini tonup yətkənlərni kezdə tutidu, əlwəttə. Qünki həmmə adəm gunahkardur. «Həkkaniylar» Pərisiyərdək eżini həkkaniy dəp hesablıqanlarnı kərsitudu. Xunga Məsih xundak kixilərni qakırılmayıtti. ■ **2:17** Mat. 9:13; 21:31; Luğa 5:32; 19:10; 1Tim. 1:15.

18 Əmdi Yəhyaning muhlisliri bilən Pərisiy'lər roza tutuwatatti. Bəzilər uning aldioqa kelip:

— Nemixka Yəhyaning muhlisliri wə Pərisiy'lərning muhlisliri roza tutidu, lekin sening muhlisliring tutmaydu? — dəp soraxti. ■

19 Əysə jawabən mundak dedi:

— Toyi boluwatkan yigit tehi toyda həmdastihan olturoqan qaoqda, mehmanliri roza tutup oltursa қandak bolidu!? Toyi boluwatkan yigit toyda bolsila, ular həqkandak roza tutalmaydu. □ ■

20 Əmma xu künlər keliduki, yigit uların elip ketilidu, ular xu kündə roza tutidu. □

21 Həqkim kona kəngləkkə yengi rəhettin yamak salmaydu. Undak kilsa, yengi yamak *kirixip*, kona kiyimni tartixturup yirtiwetidu. Nətijidə, yirtik tehimu yoqinap ketidu. □

22 Həqkim yengi xarabni kona tulumlarqa қaqlımaydu. Əgər undak kilsa, xarabning *eqxi bilən* tulumlar yerilip ketidu-də, xarabmü tekülp ketidu həm tulumlarmu kardin qıçıdu. Xuning üqün yengi xarab yengi tulumlarqa қaqlınıxi kerək. ■

Insan'ooqli «Xabat künining Igisi»dur ••••

■ **2:18** Mat. 9:14; Luğa 5:33. □ **2:19** «*toy* mehmanliri»

— grek tilida «mərikə zalining pərzəntliri» degən ibarə bilən ipadilinidu. ■ **2:19** Yəx. 62:5; 2Kor. 11:2. □ **2:20**

«yigit mehmanlardın elip ketilidu» — bu sözlər Əysanıng ələmi əzigə əgəxkənlərgə կayolu-həsrət elip kelidiqanlığını kərsitidioqan bexarət. □ **2:21** «**Həqkim kona kəngləkkə yengi rəhettin yamak salmaydu**» — yengi rəht kirixip ketidu, əlwəttə. ■ **2:22** Mat. 9:17.

*23-ayəttiki izahatni kəriüng**Mat. 12:1-8; Luğa 6:1-5*

23 Bir xabat küni xundak boldiki, u buqdaylıklardin etüp ketiwatatti. Uning muhlisliri yolda mengiwatqanda baxaklarni üzüxkə baxlidi. □ ■

24 Pərisiyələr uningoşa:

— Kara, ular nemixka xabat küni *Təwratta qəkləngən ixni kılıdu?* — deyixti. □ ■

25 U ularoşa:

— *Padixaḥ* Dawutning əzi wə həmrəhliyi hajətmən bolğanda, yəni aq қalğanda nemə қiloqanlığını *muķəddəs yazmilardin okumioqanmusilər?* □ ■

26 — Demək, Abiyatar bax kahin bolğan

□ **2:23 «Bir xabat küni xundak boldiki, ...»** — «habat küni» (dəm elix küni) toqrluluk «Təbirlər»ni kəriüng. Bu xənbə küni, Təwrat kalendari boyıqə həptining yəttinqi küni bolup, Musa pəyələmbərgə qüsürülən qanun boyıqə Israildiki hərbir insan wə mal-qarwilarımı xu küni hərkəndək ix-hizmət kılmayı, dəm elixi kerək idi. ■ **2:23** Kan. 23:24; Mat. 12:1; Luğa 6:1. □ **2:24 «Təwratta qəkləngən ix»** — Təwrat qanunida qəkləngən, deməkqi. Təwrat qanuni boyıqə dəm elix küni «haman tepix» «hizmət» dəp karılıp, qanunoşa hilaplıq ix dəp hesablinixi kerək idi, əlwəttə. Pərisiyələr muhlislarning danlarnı yeyix üçün aklixini «haman təpkənlik» dəp karıqan. Əmdi baxaklarnı üzüp yeyix ziraətlərgə oroqak selix bilən ohxaxmu yaki ohxax əməsmu, buningə oğurmənlər Məsihning jawabını okup əzi birnemə desun! «Matta»diki «köxümqə söz»imizdə muxu ix toqrluluk izahatlırimizni kəriüng. ■ **2:24** Mis. 20:10. □ **2:25 «Dawutning... aq қalğanda nemə қiloqanlığını muķəddəs yazmilardin okumioqanmusilər?»** — «okumioqanmusilər?» degən söz Pərisiyələrning daim rəkibliridin soraydiqan soal xəkli idi. ■ **2:25** 1Sam. 21:6.

wakıtida, u Hudaning əyigə kirip, Hudaşa ataloqan, Təwratta pəkət kahinlarning yeyixigila bolidioqan nanlarni *sorap* yegən, xundakla həmrəhlirioqimu bərgən? — dedi. □ ■

27 U ularoqa yənə:

— İnsan xabat küni üçün əməs, xabat küni insan üçün yaritildi.

28 Xuning üçün, İnsan'ooqli xabat küniningmu Igisidur, — dedi. □ ■

3

*Koli қurup kətkən bimarning sağaytilixi
Mat. 12:9-14; Luğa 6:6-11*

1 U yənə sinagogka kirdi. Xu yerdə bir қолı yigiləp kətkən bir adəm bar idi. ■

□ **2:26 «Abiyatar bax kahın bolovan waktida»** — «1Sam.» 21:1-7 boyiqə, Abiyatar rəsmiy bax kahın bolmioqan. Lekin Injil dəwridiki əhəwalıqə ohxax, ikki adəm baxka-baxka yərdə bolsa ikkisi xu rolda boluxi mumkin (Məsih yər yüzidə hizmət kılıqan məzgildə Əyafə isimlik həm Annas isimlik ikki adəm ohxax bir wakitta «bax kahın» idi). **«Dawut** Hudaning əyigə kirip, Hudaşa ataloqan, Təwratta pəkət kahinlarning yeyixigila bolidioqan nanlarni sorap yegən, xundakla həmrəhlirioqimu bərgən?» — bu wəkə «1Sam.» 21:1-7də hatirləngən. ■ **2:26**
Law. 24:9. □ **2:28 «Insan'ooqli»** — Məsihning əzini korsitudu. Bu ibarə toopruluq «Təbirlər»ni kərüng. ■ **2:28** Mat. 12:8; Luğa 6:5. ■ **3:1** Mat. 12:9; Luğa 6:6.

2 Pərisiyər Əysanıng üstidin ərz kılıaylı dəp xabat künidə kesəl sakaytidiqan-sakaytmaydiqanlığını paylap yürətti. □

3 Əysa қoli yigiləp kətkən adəmgə:

— Ornungdin turup, otturioqa qikkin! — dedi.

4 Andin, sinagogdikilərdin:

— Təwrat ənuniqə uyoqun bolqını xabat künü yahxılık kılıxmu, yaki yamanlık kılıxmu? Janni kutkuzuxmu yaki əhalak kılıxmu? — dəp soridi. Lekin ular zuwan sürüxmedi.

5 U oqəzəp bilən ətrapıqə nəzər selip ularoqa kəz yügürtüp, ularning tax yurəklikidin əyəvəndi. Andin u kesəlgə:

— Ələngni uzat, — dedi. U əlini uzitiwidi, əsliqə kəltürüldi. □ ■

6 Əmdi Pərisiyər dərhal sirtqa qikip, uni əndək yokitix toqrisida Hərod *padixa həning*

□ **3:2 «Pərisiyər** Əysanıng üstidin ərz kılıaylı dəp xabat künidə kesəl sakaytidiqan-sakaytmaydiqanlığını paylap yürətti» — ularning kılmaqçı bolqan ərzi bolsa «U xabat künidə kesəlni sakaytsa, «ixligən» yaki «hizmət kılıqan»qa barawər bolidu, xunga (ularning qüxinixiqə) «Təwrat ənuniqə hilaplıq kılıqan»» bolidu. □ **3:5 «koli əsligə kəltürüldi»** — kəltürüldi» degən peilning «məjھul xəkli» bizgə bu ixni Huda Əzi kılıqan, degənni ukтурudu. Əmdi ular bu mejizini «xabat künidə yaratkanlığı» üçün zadi kimni əyibliməkqi? ■ **3:5 1Pad. 13:6.**

tərəpdarlırı bilən məslihət қılıxka baxlıdı. □ ■

Dengiz boyidiki top-top adəmlər

7-8 Andin Əysa muhlisliri bilən billə u yərdin ayrılip dengiz boyıqqa kətti; Galiliyə əlkisidin qong bir top adəmlər uningə qəgixip bardı; xundakla uning қılqan əməllirini angliqan һaman, pütün Yəhudiyə əlkisidin, Yerusalem xəhiri din, İdumiya əlkisidin, Iordan dəryasining қarxi təripidin, Tur wə Zidon xəhərlirinинг ətrapidiki jaylardin zor bir top adəmlərmü uning yeniqə kelixti. □ ■

9 U adəmlərning kəplikidin əzini kistap koymisun dəp muhlisliriqə kiqik bir kemining uningə yekin turuxını tapılıdı.

10 Qünki u nuroqun bimarlarnı sakaytkını tüpəylidin hərkandaq waba-kesəlliklərgə giriptar bolqanlarning həmmisi uningə қolumni bir təvküzüwalsam dəp kistixip kelixkənidi.

11 Napak rohlar qaplıxiwaloqlanlar қaşanla uni kərsə, uning aldiqə yikilip: «Sən Hudanıng Oqlisən!» dəp warkirixatti.

□ **3:6 «Herod padixaḥning tərəpdarlırı»** — Herod padixaḥ wə uning tərəpdarlırı toqrluluq «Təbirlər»ni kərüng. Lekin bizə əng həyran қalarlıq bəlkim xuki, Rəbbimiz təlim berixkə baxlıqanda, bir-birigə kükəndə bolqan ««Herod tərəpdarlırı» wə Pərisiyələr həmkarlıxip, Əysani yokitixka məslihətləxidü («Mat.» 22:16nimü kərüng). Mana қarangoğulukka təwə bolqan kixilər һaman birinqi bolup nur bilən düxmənlixidü («Yuh.» 1:5, 3:19). ■ **3:6** Mat. 12:14; Yh. 10:39; 11:53.

□ **3:7-8 «Idumiya əlkisi»** — «Idumiya» Təwratta «Edom» deyildi. ■ **3:7-8** Mat. 4:25; Luğa 6:17.

12 Lekin u *napak rohlaroğa* əzining kim ikənlikini axkarilimaslıkça қattık tənbih berip agahlanduratti.

Dysaning on ikki rosulni tallixi

Mat. 10:1-4; Luğa 6:12-16

13 U taşka qıkip, əzi halıqan kixilərni yenioqa qakirdi; ular uning yenioqa kelixti. ■

14 U ulardin on ikkisini əzi bilən billə boluxka, səz-kalamni jakarlaxka,

15 kesəllərni sakaytix wə jinlarnı həydəx həkukçıqa igə boluxka tallap bekitti. □

16 U *bekitkən on ikki kixi*: Simon (u uningoqa Petrus dəp isim köyəqan),

17 Zəbədiyning oqlı Yakup wə uning inisi Yuhanна, (u ularni «Binni-Rəgaz», yəni «Güldürmama oqulları» dəpmu atıqan), □

18 Andriyas, Filip, Bartolomay, Matta, Tomas, Alfayning oqlı Yakup, Taday, millətpərwər dəp

■ **3:13** Mat. 10:1; Mar. 6:7; Luğa 6:13; 9:1. □ **3:15**

«U ulardin on ikkisini əzi bilən billə boluxka... jinlarnı həydəx həkukçıqa igə boluxka tallap bekitti» — (14-15-ayət) bəzi kona keqürənilərdə 14-15-ayəttə «U ulardin on ikkisini «rossollar» dəp atap, əzi bilən billə boluxka, səz-kalamni jakarlaxka wə jinlarnı həydəx həkukçıqa igə boluxka tallap bekitti» deyildidu.

□ **3:17 «Zəbədiyning oqlı Yakup wə uning inisi...»** — yəki «Zəbədiyning oqlı Yakup wə uning akisi...». **«u ularni «Binni-Rəgaz», yəni «Güldürmama oqulları» dəpmu atıqan»** — muxu yerdə biz bu isimniibraniy tilidiki ahəngi boyiqə alduk. «Rəgaz»ibraniy tilida adəttə «qəzəp, kəhr»ni bildüridu. Kəriqanda ular ikkilisi əslidə intayın terikkək idi! Grek tilida tələppuz «Boanərgəs» dəp okulidu.

ataloqan Simon □

19 wə uningoşa satkunluk kılolan Yəhuda Ixkariyotlardın ibarət.

Əysa Xəytandin küqlüktur

Mat. 12:22-32; Luğa 11:14-23; 12:10

20 U əygə kayıtip kəlgəndin keyin, u yərgə yənə xunqə nuroqun adəmlər toplandıki, ularning hətta oqizalanoqudəkmə wakti qıkmidi. ■

21 Əysanıng ailisidikilər buni anglap, uni tutup kelixkə berixti. Qünki ular uni «Əklini yokitiptu» degənidi.

22 Yerusalemın qüvkən Təwrat ustazlıri bolsa: «Uningda Bəəlzibub bar», wə «U pəkət jinlarning əmirigə tayinip jinlarnı қooqlıwetidikən», deyixətti. ■

23 Xuning üçün u Təwrat ustazlırını yenioqa qakırıp, ularoşa təmsillərni ixlitip mundak dedi: — Xəytan Xəytanni կandağmu қooqlisun? ■

24 Əgər padixahlıq əz iqidin bəlünüp əzara sokuxkan bolsa xu padixahlıq put tirəp turalmaydu;

25 xuningdək əgər bir ailə əz iqidin bəlünüp əzara sokuxsa xu ailə put tirəp turalmaydu.

□ **3:18 «millətpərəwər dəp ataloqan Simon»** — yaki «Kanaanlıq Simon». Yəhudiylər «millətpərəwərliri» yaki «millətçiləri» wətinini Rim imperiyəsindən azad kılıx üçün zorawanlıq yolu bilən kürəx kılqıqları idi. ■ **3:20** Mar. 6:31.

□ **3:22 «uningda bəəlzibub bar»** — «bəəlzibub» yaki «bəəlzibul» bolsa jinlarning əmisi bolovan Xəytanning baxka bir ismidur. ■ **3:22** Mat. 9:34; 12:24; Luğa 11:15; Yh. 8:48.

■ **3:23** Mat. 12:25.

26 Əgər Xəytan əz-əzигə қарxi qikip bəlünsə, u put tirəp turalmay, yokalmay կalmaydu.

27 Həqkim küqtünggür birsining əyigə kirip, uning mal-mülkini bulap ketəlməydu — pəkət u xu küqtünggürni awwal baqlıyalisa andin əyini bulang-talang kılalaydu. □ ■

28 Xuni silərgə bərhək eytip կoyayki, insan balılıri etküzgən türlük gunahlırinining həmmisini, xundakla ular kılən kupurluklırinining həmmisini kəqürüxkə bolidu.

□ ■

29 Birak kimdikim Mukəddəs Rohka kupurluk kilsa, əbədil'əbədginqə həq kəqürülməydu, bəlki mənggülük bir gunahning həkümi astida turidu. □ ■

30 *Əysanıng bu səzi ularning «uningşa napak roh qaplixiptu» degini üçün eytiloqanidi.*

*Əysanıng anisi wə iniliri
Mat. 12:46-50; Luğa 8:19-21*

□ **3:27 «Həqkim küqtünggür birsining əyigə kirip, uning mal-mülkini bulap ketəlməydu — pəkət u xu küqtünggürni awwal baqlıyalisa andin əyini bulang-talang kılalaydu»** — bu təmsildiki «küqtünggür adəm» Xəytanni kərsitidü, əlwəttə. Uning əyini bulang-talang kılənqi Əysadin baxqa həqkim bolmaydu. ■ **3:27** Mat. 12:29; Kol. 2:15.

□ **3:28 «ular kılən kupurluklırinining həmmisi...»** — grek tilida «ular kupurluk bilən kılən kupurluklırinining həmmisi» degən səz bilən ipadilinidu. Bu ibarə ularning kupurluklıri bəlkim intayın eçir boluxi mumkin degənni bildüridu. ■ **3:28**

1Sam. 2:25; Mat. 12:31; Luğa 12:10; 1Yuha. 5:16. □ **3:29**

«Mukəddəs Rohka կarxi kupurluk klix» — yaki «Mukəddəs Rohka կarxi gəp klix» degən gunah tooqruluk «Matta»diki «köxumqə səz»imizdə tohtilimiz. ■ **3:29** 1Yuha. 5:16.

31 Xu wakitta uning anisi bilən iniliri kəldi. Ular sirtida turup, uni qaqirixqa adəm kirgüzdi. ■

32 Bir top halayık uning ətrapida olturatti. Ular: — Mana, aningiz, iniliringiz sizni izdəp sirtta turidu, — deyixti. □

33 Əysə ularoqa jawabən:

— Kim mening anam, kim mening inilirim? — dedi.

34 Andin, u əpqürisidə olturoqanlaroqa қarap mundak dedi:

Mana bular mening anam wə inilirim!

35 Qünki kimki Hudanıng iradisini ada қilsa, xu mening aka-inim, aqa-singlim wə anamdur. ■

4

Uruk qaqkuqi tooqrisidiki təmsil

Mat. 13:1-9; Luğa 8:4-8

1 U yənə dengiz boyida həlkə təlim berixkə baxlıdı. Uning ətrapiqa zor bir top adəmlər olixiwaloqaqka, u bir kemigə qikip dengizdə olturdi; pütkül halayık bolsa dengiz kiroqıkında turuxattı. ■

2 U ularoqa təmsil bilən nuroqun ixlarnı əğətti. U təlim berip mundak dedi:

■ **3:31** Mat. 12:46; Luğa 8:19. □ **3:32 «Mana, aningiz, iniliringiz sizni izdəp sirtta turidu»** — bəzi kona keqürmilərdə «wə singilliringiz» dəp köxüp okulidu. Həqbolmioğanda grek tilida «aka-inilər» degən söz bir kərindəx «aqa-singillar»ni ez iqigə alıttı. ■ **3:35** Yh. 15:14; 2Kor. 5:16,17. ■ **4:1** Mat. 13:1; Luğa 8:4.

3 — Kulak selinglar! Uruk qaqkuqi uruk qaqkili *etizoja* qikiptu.
4 Uruk qaqkanda uruklardin bəziliri qioqir yol boyioqa qüxüptu, қuxlar kelip ularni yəp ketiptu.
5 Bəziliri tupriki az taxlik yərgə qüxüptu. Topisi qongkur bolmioqanlıqtın, tezla ünüp qikiptu,
6 lekin kün qikix bilənla aptapta kəyüp, yiltizi bolmioqaqka կurup ketiptu.
7 Bəziliri tikənlərning arisi oja qüxüptu, tikənlər əsüp maysilarnı boqquwelip, ular həq həsul bərməptu.
8 Bəziliri bolsa, yahxi tuprakka qüxüptu. Ular əsüp awup qong bolqanda həsul beriptu. Ularning bəziliri ottuz həssə, bəziliri atmix həssə, yənə bəziliri yüz həssə həsul beriptu.
9 — Angloqudək կuliki barlar buni anglisun! — dedi u.

Təmsillərning məksiti
Mat. 13:10-17; Luğa 8:9-10

10 U uning ətrapidikilər həm on ikkiylən bilən yalquz կalqanda, ular uningdin təmsillər toqrluluk soraxti. □ ■
11 U ularoqa mundak dedi:
— Hudanıg padixahlıqining sirini bilixkə silər nesip boldunglar. Lekin sirttikilərgə həmmə ix

□ **4:10 «u uning ətrapidikilər həm on ikkiylən bilən yalquz կalqanda, ular uningdin təmsillər toqrluluk soraxti»** — muxu yerdə «uning ətrapidikilər» uningoja əgəxkənlər (on ikkiyləndin sirt)ni kərsətsə kerək. ■ **4:10 Mat. 13:10; Luğa 8:9.**

təmsillər bilən ukturulidu; □ ■

12 buning bilən: «Ular қaraxni қaraydu, birak kerməydu;

Anglaxni anglaydu, birak qüxənməydu;
Xundak bolmisidi, ular yolidin yanduruluxi bilən,

Kəqürüm kılınatti» degən səz əməlgə axurulidu. □ ■

*Uruk qaqquqi tooqrisidiki təmsilning
qüxəndürülüxi*

Mat. 13:18-23; Luğa 8:11-15

13 Andin u ularoqa:

— Silər muxu təmsilnimu qüxənmidinglarmu?
Undakta, қandağmu baxka hərhil təmsillərni qüxinələysilər? — dedi.

14 Uruk qaqquqi səz-kalam qaqidu. ■

15 Üstigə səz-kalam qeqiloqan qioqır yol boyi xundak adəmlərni kərsətkənki, ular səz-kalamni anglioqan haman Xəytan dərhal kelip ularning kəlbigə qeqiloqan səz-kalamni elip ketidu.

16 Buningdə ohxax, taxlıq yərlərgə qeqiloqan uruklar bolsa, səz-kalamni anglioqan haman huxallık bilən қobul қiloqlanlarnı kərsitudu.

□ **4:11** «Lekin sırttikilərgə həmmə ix təmsillər bilən ukturulidu» — «sırttikilərgə» Hudanıng padixahlığının yaki uning nijatidin sırtta turoqanlar, demək. ■ **4:11** Mat. 11:25; 2Kor. 2:14; 3:14. □ **4:12** «ular қaraxni қaraydu, birak kerməydu; anglaxni anglaydu, birak qüxənməydu; xundak bolmisidi, ular yolidin yanduruluxi bilən, kəqürüm kılınatti» — bu sezlər «Yəx.» 6:9-10din elinoqan. ■ **4:12** Yəx. 6:9-10; Mat. 13:14; Luğa 8:10; Yh. 12:40; Ros. 28:26; Rim. 11:8.

■ **4:14** Mat. 13:19; Luğa 8:11.

17 Ҳалбuki, қəlbidə həq yiltiz bolmioqaqka, pəkət wakitlik turidi; səz-kalamning wəjidin kiyinqilik yaki ziyanxəxlikkə uqrıqlanda, ular xuan yoldin qətnəp ketidu.

18 Tikənlərning arisioqa qeqiloqini xundak bəzi adəmlərni kərsətkənki, bu adəmlər səz-kalamni anglioqini bilən,

19 lekin kəngligə bu dunyaning əndixiliri, bayılıklärning eziketuruxi wə baxka nərsilərgə bolоqan həwəslər kiriwelip, səz-kalamni boqquwetidu-də, u həq həsul qıqarmaydu.
■

20 Lekin yahxi tuprakka qeqiloqan uruklar bolsa — səz-kalamni anglixı bilən uni կöbul kılōqan adəmlərni kərsitudu. Bundak adəmlər həsul beridu, birsi ottuz həssə, birsi atmix həssə, yənə birsi yüz həssə həsul beridu.

Sewət astidiki qiraο̄l

Luka 8:16-18

21 U ularoqa yənə mundak dedi:

— Qiraο̄l sewət yaki kariwat astioqa կoyulux üqün kəltürüləmdü? U qiraο̄ldanning üstigə կoyulux üqün kəltürülməmdü? □ ■

22 Qünki yoxuruləqan həqkandak ix axkarilanmay կalmaydu, xuningdək hərkandak məhpipiy ix yüz bərgəndin keyin ayan bolmay կalmaydu.
■

■ **4:19** Mat. 19:23; Mar. 10:23; Luka 18:24; 1Tim. 6:9.

□ **4:21** «Qiraο̄l sewət yaki kariwat astioqa կoyulux üqün kəltürüləmdü?» — «sewət» grek tilida «elqigüqi sewət» deyildi. ■ **4:21** Mat. 5:15; Luka 8:16; 11:33. ■ **4:22** Ayup 12:22; Mat. 10:26; Luka 8:17; 12:2.

23 Angloqıdək қuliki barlar buni anglisun!

24 Angloqanlıringlaroqa kəngül bəlünglar! Qünki silər *baxkilaroja* կandak əlqəm bilən əlqisənglar, silərgimu xundak əlqəm bilən əlqəp berilidu, hətta uningdinmu kəp қoxup berilidu. □ ■

25 Qünki kimdə bar bolsa, uningoqa tehimu kəp berilidu; əmma kimdə yok bolsa, hətta uningda bar bolqanlırimu uningdin məhərum қılınidu. □ ■

Üngən uruk tooqrisidiki təmsil

26 U yənə mundak dedi:

— Hudanıng padixahlıki yənə birsining tuprakķa uruk qaqqınışa ohxaydu:

□ 4:24 «Silər baxkilaroqa կandak əlqəm bilən əlqisənglar»

— bu sez kəp tərəplimilik boluxi kerək; məsilən: (1) adəm Hudanıng sezigə կançilik kəngül bəlüp etibar bərsə, uningoqa xunqılık əkil beridu; (2) biz baxkilaroqa rəhim-xəpkət kərsətsək, Hudamu bizgə rəhim-xəpkət kərsitudu; (3) ((2)-təripigə yekin) biz baxkilaroqa կaysi əlqəm bilən bahalisaq, Huda bizni bahalıqanda dəl xu əlqəmni ixlididu; (4) baxkilaroqa կançilik həyr-sahawət kərsətsək, Hudamu keyin bizgə xunqılık iltipatni kərsitudu. ■ **4:24** Mat. 7:2; Luğa 6:38. □ **4:25 «Qünki kimdə bar bolsa, uningoqa tehimu kəp berilidu; əmma kimdə yok bolsa, hətta uningda bar bolqanlırimu uningdin məhərum қılınidu»**

— «kimdə bar bolsa... » — bu «bar bolsa» nemini kərsitudu? Xübhisizki, əbədiy əhmiyətlik birər nərsə bolsa kerək, bu iman-ixənqni eż iqigə qoçum alidu. Biz əzimizgə «əbədiy əhmiyətlik» hərnemə boluxi üçün uni pəkət Məsihdinla tapalaymız. ■ **4:25** Mat. 13:12; 25:29; Luğa 8:18; 19:26.

27 U uhlaydu, orundin turidu, keqə-kündüzlər etüwerip, uruk bih urup əsidu. Lekin qaqkuqi կandaq yol bilən əsidiqanlığını bilməydu.

28 Tuprak əzlükidin əhosul beridu; uruk awwal bih uridu, keyin bax qıqırdu, ahirda baxaklar toluk dan tutidu.

29 Dan pixkanda, *qaqkuqi* dərhal oroqak salidu, qünki əhosul wakti kəlgən bolidu. □

Kıqa urukı tooprısidiki təmsil

Mat. 13:31-32, 34-35; Luğa 13:18-19

30 U yənə mundaq dedi:

— Hudanıng padixahlığını nemigə ohxitimiz? Yaki կandaq bir təmsil bilən sürətləp berələymiz? ■

31 U goya bir tal kıqa urukjıqa ohxaydu. U yərgə teriloqanda, gərqə yər yüzidiki barlık uruklarning iqidə əng kiçiki bolsimu, □

32 teriloqandin keyin, hərkəndək ziraəttin egiz əsüb xundak qong xahlayduki, asmandiki կuxlarmu uning sayisigə konidu. □

□ **4:29 «qaqkuqi dərhal oroqak salidu»** — grek tilida «qaqkuqi dərhal oroqak əwətidu». ■ **4:30 Mat. 13:31; Luğa 13:18.** □ **4:31 «gərqə yər yüzidiki barlık uruklarning iqidə əng kiçiki bolsimu,...»** — yaki «gərqə tuprak iqidəki barlık uruklarning iqidə əng kiçiki bolsimu,...». □ **4:32**

«...asmandiki կuxlarmu uning sayisigə konidu» — yaki «...asmandiki կuxlarmu uning sayisiga uwulaydu». Bu yərdə tiloq elinoqan kıqa ottura xərkətə əsidiqan, yahxi əskəndə hətta üq metrдин exip ketidioqan, əsümlükni kərsitidu.

33 U xuningoşa ohxax halayık anglap qüxinəligüdək nuroqun təmsillər bilən səzkalamni yətküzdi. ■

34 Lekin təmsil kəltürməy turup ularoşa həqkandak səz kilmaytti. Lekin əz muhlisliri bilən yalıouz қaloqinida, ularoşa həmmmini qüxəndürüp berətti.

Əysanıng boranni tinqitixi

Mat. 8:23-27; Luğa 8:22-25

35 Xu küni kəq kirgəndə, u ularoşa:

— Dengizning u kətioşa etəyli, — dedi. ■

36 Ular halayıkni yolşa seliwətkəndin keyin, uni kemidə olturoqan peti elip yürüp ketixti. Ular bilən billə mangıqan baxlaş kemilərmə bar idi.

□

37 Wə mana, əxəddiy қara կүүн qikip kətti; xuning bilən dolğunlar kemini urup, su һalkıp kirip, kemigə toxay dəp қaloqanidi.

38 Lekin u kemining ayaq təripidə yastuğka bax կoyup uykuşa kətkənidi. Ular uni oyqitip:

— I ustaz, һalak boluwatqınimizşa karing yokmu? — dedi.

■ 4:33 Mat. 13:34.

■ 4:35 Mat. 8:23; Luğa 8:22.

□ 4:36 «...uni kemidə olturoqan peti elip yürüp ketixti» — Məsih allığaqqan kemidə olturoqanidi (1-ayəttə). Baxlaş birhil tərjimisi: «...uni xu peti kemisigə qüxürüp, elip yürüp ketixti» — bu tərjimidə «xu peti» bəlkim Məsih «həqkandak təyyarlıksız (dengiz səpirigə layık kiyim yaki yemək-iqmək almıqan) һalda» degəndək boluxi mumkin.

39 U ornidin turup, boranoşa tənbih berip, den-gizoşa: «Tinqlan! Jim bol!» dewidi, boran tohtap, qongkur bir jimjitlik həküm sürdi.■

40 — Nemixka xunqə қorkışılər? Silərdə қandağsigə tehiqə ixənq bolmaydu? — dedi u ularoşa.

41 Ularnı intayın zor bir қorkunq bastı, ular bir-birigə:

— Bu adəm zadi kimdu? Hətta xamal wə dengizmu uningoşa itaət ķılıdikən-hə! — dəp ketixti.

5

Kəp jinlar qaplaxkan «Koxun» isimlik adəmning saqaytilixi

Mat. 8:28-34; Luğa 8:26-39

1 Ular dengizning u կետօղ, Gadaralıklarning yurtioşa yetip bardi.□ ■

2 U kemidin qüxüxi bilənla, napak roh qaplaxkan bir adəm gər əngkürliridin qikip, uning aldiəqa kəldi.

3 U adəm əngkürlərni makan ķiloğan bolup, uni həqkim hətta zənjirlər bilənmə baqlıyalmayıttı.

4 Qünki kəp կetim put-ķolliri kixən-zənjirlər bilən baqlanoglan bolsimu, u zənjirlərni üzüwetip, kixənlərni qekiwətkənidi; həqkim uni boysunduralmıqanidi.

■ **4:39** Ayup 26:12; Zəb. 107:29; Yəx. 51:10. □ **5:1 «Gadara»**

— bəzi kəqürmilərdə «Gerasa» yaki «Gərgəsə» dəp atılıdu.

■ **5:1** Mat. 8:28; Luğa 8:26.

5 U keqə-kündüz mazarlıqta wə taqlar arisida tohtawsız warkirap-jarkirap yürətti, əz-əzini taxlar bilən kesip yarilandurattı.

6 Lekin u Əysani yıraktin körüp, uning aldioqa yığırüp berip, səjdə kıldı□

7 wə qattık awazda warkirap:

— Həmmidin aliy Hudaning Oqlı Əysa, sening menin bilən nemə karing! Huda həkkى, səndin etünüp қalay, meni kıynima! — dedi□

8 (qünki Əysa uningoqa: «Həy napak roh, uningdin qık!» degənidi).□

9 U uningdin:

— Isming nemə? — dəp soridi.

— Ismim «köxun» — qünki sanımız kəp, — dəp jawab bərdi u.□

10 Wə u Əysadin ularni bu yurttin həydiwətmigəysən, dəp kəp etünüp yalwurdi.

11 Taql baoqrida qong bir top tongguz padisi otlap yürətti.

12 Jinlar uningoqa:

□ **5:6 «u Əysani yıraktin körüp, uning aldioqa yığırüp berip, səjdə kıldı»** — yaki «u Əysani yıraktin körüp, uning aldioqa yığırüp berip, yərgə bax қoydi». □ **5:7 «səndin etünüp қalay, meni kıynima!»** — «meni kıynima!» degən sez «bax jin»ning səzi bolsa kerək. Bu adəmgə nuroqun jinlar qaplaxkanidi. □ **5:8 «Əysa uningoqa: «... uningdin qık!» degənidi»** — grek tilida «Əysa uningoqa: «... uningdin qık!» buyruwatatti» deyildi. □ **5:9 «Ismim «köxun»»** — «köxun» latin tilida «legion» deyildi, adəttə az degəndimu altə ming kixilik armiyini kersitidu. **«qünki sanımız kəp»** — oğurmənlər muxu yerdə ikki awazning barlığını baykaydu — birinqisi («Ismim «köxun»»), bu biqarə adəmning əzininkı, ikkinqisi, («qünki sanımız kəp») mingliqan jinlarningki idi.

— Bizni muxu tongguzlarqa əwətkin, ularning iqigə kirip ketixkə yol қоюqaysən, — dəp yalwuruxti.

13 Əysa dərhal yol қoydi. Xuning bilən napak rohlar qikip, tongguzlarning tenigə kirixi bilənla, tongguzlar tik yardin etilip qüxüp, den-gizoqa oqərk boldi. Ular ikki mingoqa yekin idi.

14 Tongguz bakqıqilar bolsa u yərdin ķeqip, xəhər-yezilarda bu ixlarni pur kildi. Xu yərdikilər nemə ix yüz bərgənlikini kərgili qikixti.

15 Ular Əysanıng yenioqa kəldi wə ilgiri jinlar qaplixiwalıqan ھeliki adəmning kiyimlərni kiyip, əs-hoxi jayida olturoqinini — yəni «köxun jinlar» qaplaxkan xu adəmni kərüp, қorkup ketixti.

16 Bu wəkəni kərgənlər jinlar qaplaxkan adəmdə nemə yüz bərgənlikini wə tongguzlarning akıvitini həlkə bayan kılıp bərdi.

17 Buning bilən halayıq Əysaqa: Yurtlirimizdin qikip kətkəysən, dəp yalwuruxka baxlıdi.

18 U kemigə qikiatkanda, ilgiri jinlar qaplaxkan ھeliki adəm uningdin: Mənmu sən bilən billə baray, dəp etündi. ■

19 Lekin u buningoqa unimay:

— Əz əydikiliring wə yurtdaxliringning yenioqa berip, ularoqa Pərwərdigarning sanga xunqılık uluq ixlarni kılıp bərgənlikini, Uning sanga rəhîm-xəpkət kərsətkənlikini həwərləndürgin,

— dedi. □
20 U käytip berip, Əysaning əzигө қандак uluq ixlarni kılqanlığını «On xəhər rayoni»da jar kılıxka baxlidi. Buni angloqanlarning həmmisi tolimu həyran kəlixti. □

Uning Yairusning kızını tirildürüxi wə hun kesili başkan bir ayalni sakaytixi

Mat. 9:18-26; Luğa 8:40-56

21 Əysa käytidin kemə bilən dengizning u ketiqlə etkəndə, zor bir top halayıq uning yenioqla yiqlıldı; u dengiz boyida turatti. ■

22-23 Mana, məlum bir sinagogning qongi Yairus isimlik bir kixi kəldi. U uni kərüp ayioqla yiklip:

— Kiçik kızım ələy dəp կaldı. Berip uningoqla կolliringizni təgküzüp կoysingiz, u sakiyip yaxioqlay! — dəp կattik yelindi. ■

24 Əysa uning bilən billə bardı. Zor bir top halayıkmı olixip կistaxkan հalda kəynidin mengixti.

25 Hun təwrəx kesiligə girihtar bolqiniqlə on ikki yil bolqan bir ayal bar bolup, ■

26 u nuroqun tewiplarning կolida kəp azab tartıp, bar-yokını həjləp tügətkən bolsimu, heqkandak ünumi bolmay, tehimu eçirli xip kətkənidı.

□ **5:19 «ularqa Pərwərdigarning sanga xunqılık uluq ixlarni կilip bərgənlilikini... həwərləndürgin»** — yaki «ularqa Rəbning sanga xunqılık uluq ixlarni կilip bərgənlilikini... həwərləndürgin». □ **5:20 «On xəhər rayoni»** — grek tilida «Dekapolis». ■ **5:21** Luğa 8:40. ■ **5:22-23** Mat. 9:18; Luğa 8:41. ■ **5:25** Law. 15:25; Mat. 9:20; Luğa 8:43.

27 Bu ayal Өysa həkkidiki gəplərni anglap, halayıkning otturisidin kistilip kelip, arkə tərəptin uning tonini silidi.

28 Qünki u kenglidə: «Uning tonini silisamla sakaymay қalmaymən» dəp oyliqanidi.

29 Hun xuan tohtap, ayal kesəl azabidin sakaytiloqanlığını өz tenidə səzdi. □

30 Өysa dərhal wujudidin կudrətning qıkkənlikini sezip, halayıkning iqidə kəynigə burulup:

— Kiyimimni silioqan kim? — dəp soridi. ■

31 Muhlisliri uningoşa:

— Halayıkning өzüngni kistap mengi-watkanlığını kərüp turuqluk, yənə: «Meni silioqan kim?» dəp soraysənəq? — deyixti.

32 Birak Өysa өzini silioquqını tepix üçün tehiqə ətrapişa karawatatti. □

33 Өzidə nemə ixning yüz bərgənlikini səzgən ayal қorkup-titrigən halda kelip uning aldiqə yıkıldı wə uningoşa həkikiy əhwalni pütünləy etti.

34 U uningoşa:

— Kızım, ixənqing seni sakaytti! Tinq-hatırjəmliktə կayt! Kesilingning azabidin

□ **5:29 «hun xuan tohtap...»** — grek tilida «կան էկими xuan tohtap...». ■ **5:30 Luğa 6:19.** □ **5:32 «өзини silioquqını tepix üçün...»** — grek tilida «silioquqi» ayalqə rodta bolup, Rəbbimizning өzini tutqan kixinining ayal ikənlikini bilgənlikini kərsitudu.

sakayoin, — dedi. □ ■

35 U bu səzni kiliwatkanda, sinagogning qongining əyidin bəzilər kelip uningoşa:

Kizingiz əldi. Əmdi ustazni nemixka yənə awarə kılısiz?! — deyixti. ■

36 Lekin Əysa bu səzlərni anglap dərhal sinagogning qongioşa:

Korkəmioşin! Pəkət ixənqtə bol! — dedi.

37 U pəkət Petrus, Yakup wə Yakupning inisi Yuhanна bilən yoloşa qıktı; baxka həqkimning ezi bilən billə berixioşa yol koymidi.

38 U sinagogning qongining əyi aldişa kəlgəndə, kiykas-quçanni, halayıknıng kattık nalə-pəryad wə ah-zar kətürgənlikini körüp,

39 əygə kirip ularoşa:

— Nemixka kiykas-quçan wə ah-zar kətürisilər? Bala əlməptu, uhlap կaptu, — dedi. ■

40 Ular uni məshirə kilixti; lekin u həmməylənni taxkirişa qikiriwetip, balining ata-anisini wə ezzə həmrahlırını elip, bala yatkan əygə kirdi.

41 U balining қolını tutup, uningoşa: «Talita kumi» dedi. Bu səzning mənisi «Kızım, sanga

□ 5:34 «**kızım, ixənqing seni sakayttı!**» — «sakayttı» muxu yerdə grek tilida «κυτκουζδι» degən səz bilən ipadilinidu. «**Tinq-hatırjəmliktə қayt!**» — bu ayal nemixka xundak қorktı (33-ayətni körüng)? Uningda hun təwrəx kesili bolqanlılığı üzün, Təwrat қanunu boyiqə ezi təgkən barlıq kixilərni «napak» kıləqan bolidu (məsilən, ularni ibadəthanişa kirix, қurbanlık kilixtı waqıtlıq layakətsiz kıləqan bolatti). Xuning bilən u ətraplı halayıknıla napak kiliplə қalmay, bəlkı Məsihning ezinimu «napak» kıləqan bolatti. ■ 5:34 Mat. 9:22; Mar. 10:52.

■ 5:35 Luğa 8:49. ■ 5:39 Yh. 11:11.

eytimənki, ornungdin tur» degənlik idi.

42 Kız dərhal ornidin turup mangdi (u on ikki yaxta idi). Ular bu ixqa mutlək həyran əlixti.

43 U ularoqa bu ixni həeqiməgə eytmaslıqni ķattıq tapılıdi, xundakla kizoqa yegüdək birnemə berixni eytti.

6

Nasarətliklərning uni qətkə kekixi

Mat. 13:53-58; Luğa 4:16-30

1 U u yərdin ketip, əz yurtiqa kəldi. Uning muhlislirimu uningoşa əgixip bardi. ■

2 Xabat künü kəlgəndə, u sinagogda təlim berixkə kirixti. Təlimini angliyanlardın kəp adəm intayın həyran boluxup:

— Bu adəm bularoqa nədin erixkəndu? Uning muxundak danalıq կandaq berilgən? Uning կolida muxundak məjizilər կandaq yaritiliqandu?

3 U həlikı yaşaqqı əməsmu, Məryəmning oğli, xundakla Yaküp, Yosə, Yəhuda wə Simonlarning akisiqə? Uning singillirimu bu yərdə arımızda turuwatmamdu? — deyixti. Xuning bilən ular uningoşa həsət-bizarlıq bilən қaridi. □ ■

4 Xuning bilən Əysə ularoqa:

■ **6:1** Mat. 13:53; Luğa 4:16. □ **6:3** «**u həlikı yaşaqqı əməsmu, Məryəmning oğli...**» — Yəhudiylar arisida adəmlər atisining ismi bilən tonuluxi kerək idi. Yaloquz anisining ismini tiloqa elixning əzi birhil həkarət idi. ■ **6:3** Yh. 6:42.

— Hərkəndək pəyəqəmbər baxqa yərlərdə hərmətsiz kalmayıdu, pəkət əz yurti, əz uruk-tuoqşanlıri arisida wə əz əyidə hərmətkə sazawər bolmayıdu, — dedi.■

5 Xuning bilən köllirini birkənqə bimarning üstigə təgküzüp, ularni sakaytqandin baxqa, xu yərdə u həqkəndək məjizə yaritalmidi.■

6 Wə u ularning iman-ixənqsizlikidin həyran қaldı.■

*Əysaning on ikki rosulni əwətixi
Mat. 10:1, 5-15; Luğa 9:1-6*

7 Andin u ətraptiki yeza-kəntlərni aylınip təlim bərdi.

U on ikkiylənni yenioqa qakirdi wə *həlk arisiəqə* ikki-ikkidin əwətixkə baxladı. U ularoqa napak rohlarini həydəx həkükini bərdi;□ ■

8 wə ularoqa: — Səpərdə yeninglaroqa həsidiñ baxqa nərsə eliwal manglar, nə hurjun nə nan eliwal manglar, bəlwəoqka pulmu sal manglar;□

9 putunglaroqa kəxlərni kiyinglar, biraq ikki

■ **6:4** Mat. 13:57; Luğa 4:24; Yh. 4:44. ■ **6:5** Mat. 13:58.

■ **6:6** Mat. 9:35; Luşa 13:22. □ **6:7** «**napak rohlar**» — jinlarnı kərsitidü. ■ **6:7** Mat. 10:1; Luşa 6:13; 9:1. □ **6:8** «**hurjun**» — yaki «tiləmqining haltisi».

yəktək kiyiwalmanglar, — dəp tapilidi. □ ■

10 U yənə:

— Bir yurtka baroqininglarda, kimning əyigə kobul ķilinip kirsənglər, u yurttin kətküqə xu əydila turunglar. □

11 Kaysi yərdikilər silərni kobul kilmisa, xundakla səzünglərni anglimisa, u yərdin kətkininglarda, ularoqa agah-guwahı bolsun üqün ayioqlardıki topini ķekiwetinglar! — dedi. □ ■

12 Xuning bilən ular yoloqa qıkıp, kixilərni gunahlirioqa towa ķılıxqa jar selip ündidi.

□ **6:9 «Əysə** ularoqa: — Səpərdə yeninglaroqa həsidiñ baxça nərsə eliwalmanglar, nə hurjun nə nan eliwalmanglar, bəlwəoqka pulmu salmanglar, putunglaroqa kəxlərni kiyinglar, biraq ikki yəktək kiyiwalmanglar, — dəp tapilidi» — (9-10-ayət) kızıkarlıq yeri xuki, «Matta» wə «Luqa»da hatırıləngən bayanlar boyiqə Rəbbimiz ularoqa həsa eliwelix wə kəx kiyixnimü mən'i ķılojan. Pikrimiz tehi mukımlaxmioqını bilən oylaymizki, «Matta» bilən «Luqa» wə «Markus»ta bəlkim ikki ayrim wakit-əhwal kərsitilidü. ■ **6:9** Ros. 12:8. □ **6:10 «kimning əyigə kobul ķilinip kirsənglər, u yurttin kətküqə xu əydila turunglar»** — bu əmrədə qong danalıq bar. İkki səwəbtin eytiloqan boluxi mumkin: — (1) kona zamanlarda kəp diniy wəz eytkuqilar əymu-ey yoklap pul tiləytti; lekin Əysanıñ muhlisilri ھeq tiləmqılık կımaslılıkerək; (2) ular əymu-ey kəqüp yürsə, həlkətə hərtürlük ھəsət-guman pəyda boluximu mumkin — «Nemixka ular **bizning** əydə konmaydu?» yaki «Nemixka ular bizning əydiñ kəqüp ketidü?» degəndək. □ **6:11 «u yərdin kətkininglarda, ularoqa agah-guwahı bolsun üqün ayioqlardıki topini ķekiwetinglar!»** — «ayaqdiki topini ķekiwetix» degən bu ixarət «bizning silər bilən munasiwetimiz yok», degənni bildürüp, Hudanıñ səzini rət ķıloqanlaroqa қattıq agahlandurux idi. ■ **6:11** Mat. 10:14,15; Luqa 9:5; 10:12; Ros. 13:51; 18:6

13 Ular nuroqun jinlarni həyididi, nuroqun bimarlarni zəytun meyi bilən məsih kılıp sakaytti. □ ■

Qəmüldürgüqi Yəhyaning əlümi

Mat. 14:1-12; Luğa 9:7-9

14 Uning nomi məxhur bolqaqka, Əherod padixah uning həkkidə anglap: «Bu adəm qokum əlümdin tirilgən Qəmüldürgüqi Yəhyadur. Xuning üçün muxu alahidə կudrətlər uningda küçini kərsitudu» dəyitti. □ ■

15 Baxkilar: «Ü Ilyas pəyəqəmbər» desə, yənə bəzilər: «Burunki pəyəqəmbərlərdək bir pəyəqəmbər bolsa kerək» deyixətti.

16 Bırak bularnı angloqan Əherod:

— Mən kallisini aloqan Yəhyaning əzi xu — u əlümdin tiriلىptu! — dedi.

17-18 Əherodning bundak deyixinining səwəbi, u əgəy akisi Filipning ayali Əherodiyəning wəjидин adəm əwətip Yəhyani tutup, zindanoqa taxliqənədi. Qünki u xu ayal bilən nikahlanıqanıdi; Yəhya Əherodka *tənbih berip*:

□ **6:13 «ular ... Nuroqun bimarlarni zəytun meyi bilən məsih kılıp sakaytti»** — «məsih kılıx» muxu yerdə adəmning bəxiqə zəytun meyini sürüxni kərsitudu. «Təbirlər»ni kərung.

■ **6:13** Yak. 5:14. □ **6:14 «Uning nomi məxhur bolqaqka, Əherod padixah uning həkkidə anglap...»** — «Əherod»lar toopruluk «Təbirlər»ni kərung. «...uning həkkidə anglap: «Bu adəm ... Qəmüldürgüqi Yəhyadur...» dəyitti» — baxka birhil tərjemisi: «..uning həkkidə anglap қaldı. Bəzilər: «Bu adəm ... Qəmüldürgüqi Yəhyadur...» — deyixətti». ■ **6:14**

Mat. 14:1; Luğa 9:7.

«Akangning ayalini tartiwelixing Təwrat қануниңа hilap» dəp қayta-қayta degənidi. □ ■
19 Xuning üçün Hərodiyə Yəhyyaçı adawət saklaytti; uni əltürməkçi bolğan bolsimu, lekin xundak kılalmaytti.

20 Qünki Hərod Yəhyyani diyanətlik wə mukəddəs adəm dəp bilip, uningdin қorkəttili, xunglaxka uni қoоqdaytti; u uning səzlirini angloqan qaoqlırıda alakzadə bolup ketətti, lekin yənilə səzlirini anglaxka amrak idi. □ ■

21 Əmma Hərodiyə kütkən pəyt ahir yetip kəldi; Hərod tuqulqan künidə eż əməldarlıri, mingbexiliri wə Galiliyə əlkisidiki katta ərbablarnı ziyapət bilən kütüwaldi; ■

22 həlikə Hərodiyəning kizi sorunoqa qüxüp us-

□ **6:17-18 «Qünki u xu ayal bilən nikahlanıqanidi; Yəhya Hərodkə tənbih berip: «Akangning ayalini tartiwelixing Təwrat қанuniңa hilap» dəp қayta-қayta degənidi»** — Hərod əgər akisi Filipning ayalı Hərodiyəni Filiptin tartiwelip andin uni ajrixıxka қayıl kılıp, Hərodiyə bilən ezi toy қiloqanidi. Yəhyyani tutux «Hərodiyəning wəjиди» — bəlkim uning biwasite təlipidin bolğan boluximu mumkin. **«Akangning ayalini tartiwelixing Təwrat қанuniңa hilap»** — Təwrattiki «Law.» 16:18, 20:21də, birsining aka yaki ukisi həyat əhwalda, birining ayalini yənə biri eż əmrigə elixka bolmaydu, dəp bəlgiləngən. ■ **6:17-18** Mat. 14:3; Luğa 3:19; 9:9; Law. 18:16; 20:21. □ **6:20 «Hərod Yəhyyani diyanətlik wə mukəddəs adəm dəp bilip...»** — okurmənlərgə ayankı, Təwrat wə Injilda «mukəddəs» degənning mənisi «ulusoq» əməs, bəlkı «pak», «Hudaqa ataloqan»dur. **«u uning səzlirini angloqan qaoqlırıda alakzadə bolup ketətti»** — bəzi kona kəqürəmilərdə buning ornida: «u uning səzlirini anglap nemə kilişni biləlməy қalatti» yaki «u uning səzlirini anglap kəp ixlarnı қıllatti» deyildi. ■ **6:20** Mat. 14:5; 21:26. ■ **6:21** Yar. 40:20; Mat. 14:6.

sul oynap bərdi. Bu Hərod wə həmdastihan bolqanlaroqa bəkmə yarap kətti. Padixah қizoqa: — Məndin nemə tələp kilsang, xuni berimən, — dedi. □

23 Andin u қəsəm kılıp yənə:

— Məndin nemə tələp kilsang, hətta padixaḥlıkimning yerimini desəngmu xuni berimən, — dedi. ■

24 Kız sırtqa qıkıp, anisidin:

— Nemə tələp kılıy? — dəp soriwidi, anisi: — Qəmüldürgüqi Yəhyaning kallisini tələp ķıl, — dedi.

25 Kız dərhal padixaḥning aldiqa aldirap kirip:

— Qəmüldürgüqi Yəhyaning kallisini hazırla bir təhsigə қoyup əkilixlirini halaymən, — dedi.

26 Padixah buningqa nahayiti həsrət qəkkən bolsimu, қəsəmliri tüpəylidin wə dastihanda olturoqanlar wəjидин, uningoqa bərgən səzidin yanousi kəlmidi.

27 Xunga padixaḥ dərhal bir jallat əwətip, uning kallisini elip kelixni əmr қıldı. Jallat zindanqa berip Yəhyaning kallisini elip, □ ■

28 uni bir təhsigə қoyup, kizning aldiqa elip kelip uningoqa bərdi. Kız uni anisiqa tapxurdi.

29 Bu ixni angliqan Yəhyaning muhlisliri kelip, jəsətni elip ketip bir կəbrigə қoydi.

□ **6:22 «Hərodiyəning kızı»** — burunki eridin bolqan kızı. Bəzi kona kəqürmilərdə: «... uning kızı Hərodiyə» deyildi. Undak tərjimə toqra bolsa, Hərodiyəning kızining ismining əzinin ismi bilən ohxax boluxi ajayib ix əməs, əlwəttə. ■ **6:23** Hək. 11:30. □ **6:27 «...padixaḥ dərhal bir jallat əwətip...»** — yaki «...padixaḥ dərhal bir karawul əwətip...». ■ **6:27** Mat. 14:10.

Əysanıng bəx ming kixini ozuklanduruxi

Mat. 14:13-21; Luğa 9:10-17; Yħ. 6:1-14

30 Kaytip kəlgən rosullar Əysanıng yeniçə qısqıldı, nemə қılqanlırı həm nemə təlim bərgənlirini uningoşa məlum kilixti. ■

31 Kelip-ketiwatkanlar nahayiti kəplikidin ularoşa tamaklinixkimu wakit qıkmidi. Xunga u ularoşa:

— Yürüngər, mən bilən hilwət bir jayoşa berip, birdəm aram elingər, — dedi. ■

32 Buning bilən ular kemigə qüxüp, hilwət bir qəl yərgə karap mangdi. ■

33 Birak nuroqun kixilər ularning ketiwatkanlığını baykap, ularni tonuweliwidə, ətraptiki barlık xəhərlərdin piyadə yoloşa qikip, yüksürüp, ulardin burun u yərgə berip yioqılıxti.

34 Əysa kemidin qüxüp, zor bir top adəmni körüp, ularning padığısız կoy padisidək bolqanlıçıqa iq aqrittı. Xunga u ularoşa kəp ixlarnı egitixkə baxlıdı. ■

35 Kəq kirip қalıqanda, muhlisliri uning yeniçə qısqıldı:

— Bu qəl bir jay ikən, kəq kirip kətti. ■

36 Halayıknı yoloşa seliwətkən bolsang, ular ətraptiki kənt-kıxlaklaroşa berip, əzlirigə nan setiwasun; qünki ularda yegüdək nərsə yok, — dedi.

37 Lekin u ularoşa jawabən:

— Ularoşa əzüngər ozuk beringər, — dedi.

■ **6:30** Luğa 9:10. ■ **6:31** Mar. 3:20. ■ **6:32** Mat. 14:13;

Luğa 9:10; Yħ. 6:1. ■ **6:34** Yər. 23:1; Əz. 34:2; Mat. 9:36; 14:4;

Luğa 9:11. ■ **6:35** Mat. 14:15; Luğa 9:12; Yħ. 6:5.

Muhlislar uningdin:

— İkki yüz kümüx dinarqa ularqa nan əkelip ularni ozuklanduramduq? — dəp soridi. □

38 Əysa ularqa: — Қanqə neninglar bar? Berip қarap bekinqlar, — dedi. Ular қarap bakğandan keyin:

— Bəxi bar ikən, yənə ikki belikmu bar ikən, — deyixti. ■

39 U ularqa kixilərni top-top kılıp yexil qiməndə olturoquzuxni buyrudi.

40 Halayık yüzdin, əlliktin səp-səp bolup olturuxti. □

41 U bəx nan bilən ikki belikni қolioqa elip, asmanoqa қarap *Hudaşa* təxəkkür-mədhiyə eytti, andin nanlarni oxtup, kəpqilikkə tutup berix üçün muhlislirioqa berip turatti; ikki beliknimü həmməyləngə tarkitip bərdi. ■

42 Həmməylən yəp toyundi.

43 *Muhlislar* exip қalqan nan wə belik parqilirini lik on ikki sewətkə teriwaldi. □

44 Nanlarni yegən ərlərning sanila bəx mingqə idi.

□ **6:37 «ikki yüz kümüx dinar»** — bir kümüx dinar (grek tilida «dinarious») bir ixqining bir künlük ix həkki idi («Mat.» 20:2ni kərung). ■ **6:38** Mat. 14:17; Luğa 9:13; Yh. 6:9. □ **6:40**

«Halayık yüzdin, əlliktin səp-səp bolup olturuxti» — grek tilida «Halayık yüzdin, əlliktin səp-səp bolup yetixti». ■ **6:41**

1Sam. 9:13; Yh. 17:1. □ **6:43 «Muhlislar ...teriwaldi»** — grek tilida «Ular ... teriwaldi». «Ular»ning muhlislar ikənlikli «Mat.» 16:9-10də ispatlinidu. **«on ikki sewət»** — grek tilida «on ikki kol sewət» — demək, bir adəm ikki kollap ketürələydiqan sewətlər.

Əysanıng su üstidə mengixi

Mat. 14:22-33; Yh. 6:16-21

45 Bu ixtin keyinla, u muhlisliriňa өзүм бу halayıkni yoloja seliwetimən, angolıqə silər kemigə olturup, dengizning karxi kırıqlıkidiki Bəyt-Saida yezisioja etüp turunglar, dəp buyrudi. □ ■

46 Ularnı yoloja seliwətkəndin keyin, u dua-tilawət kılıx üçün taoqka qıktı. ■

47 Kəq kirgəndə, kemə dengizning otturisiňa yətkənidi, u ezi yalouz kuruşlukta idi. ■

48 U muhlislirining palakni küqəp uruwatkanlığını kərdi; qunki xamal tətür yənilixtə qıkkanidi. Keqə tətinqi jesək wakıtda, u dengizning üstidə mengip, muhlisliri tərəpkə kəldi wə ularning yenidin etüp ketidioqandək kılatti. □

49 Lekin ular uning dengizning üstidə mengip keliwatkanlığını körüp, uni alwasti ohxaydu, dəp oylap quşan selixti.

50 Qunki ularning həmmisi uni körüp sarasimigə güxti.

□ **6:45 «Bəyt-Saida yezisioja etüp...»** — yaki «Bəyt-Saida yezisidin etüp...». ■ **6:45** Mat. 14:22; Yh. 6:17. ■ **6:46** Mat. 14:23; Luğa 6:12. ■ **6:47** Mat. 14:23; Yh. 6:16. □ **6:48 «Keqə tətinqi jesək wakıtda, u dengizning üstidə mengip...»** — bir keqə tət jesəkkə belünətti; xunga bu wakıt tang atay degən wakıt idi. «**u ... ularning yenidin etüp ketidioqandək kılatti**» — yaki «**u ... ularning yenidin etüp kətməkqi boldı**». Bu intayın kızıq ix. Mumkinqliki barkı, (1) Əysanıng «etüp ketix»i — Muhlislarqa Pərwərdigarning Pərixtisining Israillarnı Misirdin kutkuzux üçün «Ularning (Israillarning) yenidin etüp ketix»ini əslətməkqi, yaki (2) u ularning **əzlikidin** əzini kemigə qıkip həmrəh boluxka təklip kılıxını halayıttı.

Lekin u dərhal ularoqa:

— Yürəklik bolunlar, bu mən, qorkmanglar! — dedi.

51 U kemigə, ularning yenioqa qıkkandila, xamal tohtidi. Ular buningdin һoxidin kətküdək dərijidə qattık həyran կelixip, nemini oylaxni bilməytti;

52 qünki ular nan berix *məjizisini* tehiqə qüxənmigənidi, ularning կəlbi bihud һaləttə turatti.

53 Ular dengizning կarxi təripigə ətüp, Ginnisarət degən yurtta *ķuruklukka* qikip, kemini baqlap կoydi. ■

54 Ular kemidin qüxüxi bilənla, *halayi'k* uni dərhal tonuwelip,

55 ətraptiki həmmə jaylaroqa yügürüxüp bardı wə «U palanqi yərgə qüxüptu» dəp anglixı bilənla, bimarlarni zəmbilgə selip, xu yərgə *uning aldişa* elip berixti.

56 U məyli yeza, məyli xəhər yaki կixlaqlarоqa barsun, həlk aqriklarni bazarlarоqa elip qikip yatkuzatti; ular uningdin aqriklar həq bolmioqanda sening yepinqangning pexigə bolsimu կolini təgküzüwalsak dəp ətündi. Uningoqa կolini təgküzgənlərning həmmisi sakaydi.

7

Insanni nemə napak կilidu?
Mat. 15:1-20

■ **6:53** Mat. 14:3.

1 Bu qaoqda, Pərisiyələr wə Təwrat ustazlıridin bəziliri Yerusalemdin kelip uning aldiqə yiqildi; ■

2-5 xu Pərisiyələr wə Təwrat ustazlıri uning muhlisiridin bəzilirinin tamaknı қolını yumay, yəni «napak» һalda yəwatqanlığını kərüp, uningdin:

— Muhlisliring nemixkə ata-bowilirimizning ən'ənilirigə riayə կilmay, bəlki yuyulmioqan қolliri bilən tamak yəydu? — dəp soraxti (qünki Pərisiyələr wə pütün Yəhudiylar ata-bowiliri təripidin қaldurulqan ən'ənini qing tutkaqqa, awwal қollirini əstayedillik bilən yumisa, tamak yeməydu. Xuningdək bazardın kaytip kəlgəndimu, ular կol yumay birnərsə yeməydu. Uningdin baxka, piyalə-kədəh, das-qəgün wə mis қaqılar wə diwanlarnı yuyux toqrisida tapxurulqan nuroqunlioqan ən'ənilərdimu qing turidu). □

6 U ularoq jawab berip mundak dedi:

— Yəxaya pəyəqəmbər silər sahtipəzlər toqranglarda aldin'ala toptooqra bexarət bərgən! uning yazmisida pütülgəndək: —

«Muxu həlk aqzida Meni hərmətligini bilən, Bırak կəlbı Məndin yirak; ■

7 Ular Manga bihudə ibadət կiliđu.

Ularning əgətkən təlimliri pəkət insanlardın

■ **7:1** Mat. 15:1. □ **7:2-5** «əstayedillik bilən yumisa...» — baxka birhil tərjimisi «beqixioiqə yumisa...» yaki «muxt bilən yumisa...». ■ **7:6** Yəx. 29:13; Əz. 33:31.

qıkkın pətiwalarla, halas». □ ■

8 Qünki silər Hudanining əmrini taxlap köyup, insanlarning ən'ənisini qing tutiwalidikənsilər — das-qəgün, piyalə-kədəhlərni yuyux wə xuningoqa ohxap ketidiqan nuroqan baxka ixlarni ən'ənə kılıp yürisilər. □

9 U ularoqa yənə mundak dedi:

— Silər ezliringlarning ən'ənisini qing tutimiz dəp Hudanining əmrini əpqillik bilən bir qətkə kayrip köydunglar!

10 Qünki Musa *pəyəqəmbər*: «Ata-anangni hərmət kıl» wə «Atisi yaki anisini həkarətligənlər əlümğə məhkum kılinsun» dəp əmr kılqan. ■

11 Lekin silər: — Birsi «Atisi yaki anisioqa:

— Mən silərgə yardım bərgüdək nərsilərni allığaqqan «kurban kılıp» Hudaqa atiwəttim — desila, □

□ **7:7** «**Muxu həlk aqzida Meni hərmətligini bilən, bırak kəlbi Məndin yirak; ular Manga bılıqdə ibadət kılıdu; ularning əgətkən təlimliri pəkət insanlardın qıkkın pətiwalarla, halas**» — «Yəx.» 29:13. ■ **7:7** Mat. 15:9; Kol. 2:18,20; Tit. 1:14. □ **7:8** «**qünki silər Hudanining əmrini taxlap köyup, insanlarning ən'ənisini qing tutiwalidikənsilər — das-qəgün, piyalə-kədəhlərni yuyux wə xuningoqa ohxap ketidiqan nuroqan baxka ixlarni ən'ənə kılıp yürisilər**» — bəzi kona kəqürmilərdə: «das-qəgün, piyalə-kədəhlərni yuyux wə xuningoqa ohxap ketidiqan nuroqan baxka ixlarni ən'ənə kılıp yürisilər» degən səzər tepilməydi.

■ **7:10** Mis. 20:12; 21:17; Law. 20:9; Kan. 5:16; 27:16; Pənd. 20:20; Əf. 6:2. □ **7:11** «**Mən silərgə yardım bərgüdək nərsilərni allığaqqan «kurban kılıp» Hudaqa atiwəttim**» — «kurban» muxu yerdə biwasitə ibariniyi tilidin elinoqan bolup, «sədikə kılınoqan» yaki «Hudaqa atap kılınoqan» degən mənini bildüridu.

12 xu kixining ata-anisining ھалидин ھewer elixoqa bolmaydu, dəp əgitisilər.

13 Xundak kılıp, silər əwladliringlaroqa tapxuroqan ən'ənənglərni dəp Hudaning əmrini yokka qikiriwəttinglar, wə xuningoqa ohxax kəp ixlarnı қilisilər. □ ■

Insanni nemə napak kılıdu?

14 Andin halayıñki yənə yenioqa qakırıp, ularoqa:
— Həmminglar manga կulak selinglar wə xuni qüxininglarki, ■

15 insanning sirtidin iqigə kiridiqan nərsilərning heqkandik uni napak kilmaydu, bəlki əz iqidin qikidiqan nərsilər bolsa, ular insanni napak kılıdu. ■

16 Angloqudək կulikjı barlar buni anglisun! — dedi.

□ **7:13 «Xundak kılıp, silər əwladliringlaroqa tapxuroqan ən'ənənglərni dəp Hudaning əmrini yokka qikiriwəttinglar»** — Məsihning sezigə կarioqanda «Hudaşa atiqan təellükatlar» tehi atiqoqı kixining kolidə turoqanda, ulardin paydiliniwərsə bolatti. Xu kixi bəlkim Təwwrat ustazlirining կollxi bilən «dunyadin kətkinimdin keyin...» yaki «məlum bir məzgildin keyin...» «ibadəthanıqa tapxurimən» dəp kəsəm kılqan bolsa kerək. Yəhudiylarning tarixiy hatiriliridə xuningoqa ohxax kəpligən misallar tepilidu. Pəriysilər əgətəkən xu hıylə-mikir: «Mal-mülküngni Hudaşa ataloqan («kurban kılqan») kılqan bolsang, ata-anangdin ھewer almisang bolidu» əməs, bəlki «(xundak kılqan bolsang) ھewer elixingoqa bolmaydu» degəndək. Ular xübhisizki ahirida bu ixtin məlum bir payda kəridü, əlwəttə. ■ **7:13** Mat. 15:6; 1Tim. 4:3; 2Tim. 3:2. ■ **7:14** Mat. 15:10. ■ **7:15** Ros. 10:15; Rim. 14:17,20; Tit. 1:15.

17 U halayıktın ayrılip əygə kirgəndə, muhlisliri uningdin bu təmsil həkkiidə soridi. ■

18 U ularoqa:

— Silərmu tehiqə qüxənməy yürüwatamsılər?! Sirttin insanning iqigə kiridioğan hərkəndək nərsining uni napak ələlmaydiqanlığını tonup yətməywatmamsılər?

19 *Sirttin kirgən nərsə* insanning kəlbigə əməs, axkazinioğa kirdi, andin u yərdin tərət bolup taxlinidu, — dedi (u bu gəpni deyix bilən, həmmə yeməkliliklərni əhalal kiliwətti).

20 U yənəsəz kılıp mundak dedi:

— Insanning iqidin qikidioqinila, insanni napak kılıdu.

21-22 Qünki xular — yaman niyətlər, zinahorluk, jinsiy buzukluqlar, katillik, oqırılık, aqkəzlük, rəzilliklər, aldamqılık, xəhwaniyilik, həsəuthorluk, til-ahənət, təkəbburluk wə hamakətliliklər insanning iqidin, yəni uning kəlbidin qikidu □ ■

23 — bu rəzil ixlarning həmmisi insanning iqidin qikip, əzini napak kılıdu.

Yat əllik bir ayalning etikədi

Mat. 15:21-28

24 U ornidin turup u yərdin ayrılip, Tur wə Zidon ətrapidiki rayonlar oşa bardı wə bir əygə kirdi.

■ **7:17** Mat. 15:15. □ **7:21-22 «həsəuthorluk»** — buning baxka birhil tərjimisi: «yaman kez». ■ **7:21-22** Yar. 6:5; 8:21; Pənd. 6:14; Yər. 17:9.

Gərqə u buni həqkim bilmisun degən bolsimu, lekin yoxurup қalalmidi. □ ■

25 Dərwəkə, napak roh qaplaçkan kiçik bir kızning anisi uning toqrisidiki həwərni angloqan haman yetip kelip, uning ayioiqoşa yikıldı **26** (ayal Yunanlıq bolup, Suriyə əlkisidiki Fənikiy millitidin idi). U uningdin կızidin jinni həydiwetixni etündi. □

27 Lekin Əysa uningoşa:

— Aldi bilən balilar կօրսիկի toyoquzsun; qünki balilarning nenini kiçik itlar oqa taxlap berix toqra əməs, — dedi. □

28 Lekin u buningoşa jawabən:

— Durus, i Rəb, bırak hətta itlarmu üstəl astida turup balilardin qüvkən nan uwaklirini yəydiqə, — dedi.

29 Əysa uningoşa:

— Sening muxu səzüng tüpəylidin yolungoşa kayt, jin կizingdin qikip kətti, — dedi.

30 Ayal eygə kaytip kəlgəndə, mana կız kari-

□ **7:24 «u yərdin ayrılip, Tur wə Zidon ətrapidiki rayonlar oqa bardı»** — u yər «qətəllikkər» turuwatçan rayon bolup, Məsihning xu yərgə berixtiki məksiti, əz həlkidin bir wakıt ayrılip aram elixtin ibarət bolsa kerək. ■ **7:24** Mat. 15:21.

□ **7:26 «ayal... Fənikiy millitidin idi»** — yaki «ayal... Fənikilik idi» yaki «ayal... Fənikə rayonılıq idi». U Yəhudiyy əməs, əlwəttə. U əslidə butpərəs boluxi mumkin. □ **7:27**

«Aldi bilən balilar կօրսիկի toyoquzsun; qünki balilarning nenini kiçik itlar oqa taxlap berix toqra əməs» — Məsih Əysa bu yerdə əzining dəsləpkı wəzipisini Yəhudiylar oqa hux həwərni yətküzüx, dəp təkitləydi. «Kiçik itlar» bəlkim əhəkərtlik söz bolmay, əydiki arzuluk pistilirini kərsitudu. Muxu ayalning etikədi toqrisida «Matta»diki «köxumqə səz»imizni kərünk.

watta yatatti, jin uningdin qikip kətkənidi.

Əysanıng bir gas-gaqa adəmni sağayıtxı

31 Əysa yənə Tur wə Zidon xəhirining ətrapidiki rayonlardın qikip, «On xəhər» rayoni otturisidin etüp, yənə Galiliyə dengizioğa kəldi. ■

32 Halayık uning aldioqa tili eqir, gas bir adəmni elip kelip, uning uqisioqa қolungni təgküzüp қoysang, dəp etünüxti. ■

33 U u adəmni halayıktın ayrip bir qətkə tartip, barmaklırini uning կulaklıriоqa tikti, tükürüp, *barmikini* uning tilioqa təgküzdi. □

34 Andin u asmanoqa karap uh tartip horsinoqandın keyin, u adəmgə: «Əffata» (mənisi «eqil») dedi.

35 U adəmning կulaklıri dərhal eqilip, tilimu eqilip rawan gəp kilişka baxlidi. □

36 Əysa ularoqa buni həqkimgə eytmaslıqni tapi-lidi. Lekin ularoqa hərkənqə tapilioqan bolsimu, bu həwərni yənilə xunqə kəng tarkitiwətti.

37 Halayık *bu ixşa* mutlək həyran қelixip:
— U həmmə ixlarni կaltis կilidikən! Hətta gaslarni anglaydioqan, gaqilarni səzləydiqan կilidikən, — deyixti. ■

■ **7:31** Mat. 15:29. ■ **7:32** Mat. 9:32; Luğa 11:14. □ **7:33**

«U... **barmaklırını uning կulaklıriоqa tikti, tükürüp, barmikini uning tilioqa təgküzdi**» — tərjimimiz boyiqə Məsih bəlkim ez barmiki üstigə tekürgən boluxi mumkin, bolmisa u yərgə tekürgən bolsa kerək. □ **7:35** «...tilimu eqilip rawan gəp kilişka baxlidi» — grek tilida «...tilining tanisi yexilip, rawan gəp kilişka baxlidi» ■ **7:37** Yar. 1:31.

8

*Əysanıng tət ming kixini toyduruxi
Mat. 15:32-39*

- 1 Xu künlərdə, yənə zor bir top halayıq yioqlıqanidi. Ularning yegüdək həqnemisi bolmiolaşqıa, u muhlislirini yenioğa qakırıp: ■
- 2 — Bu halayıqka iqim aqriydu. Qünki ular mening yenimda turoqlı üç kün boldı, ularda yegüdək həqnərsimu қalmıdi.
- 3 Ularnı əylirigə aq қorsak կaytursam, yolda һalidin ketixi mumkin. Qünki bəziliri yırakṭın kəlgənikən, — dedi.
- 4 Muhlisliri buningəqa jawabən:
— Bundak hilwət bir jayda bu kixilərni toydurqudək nanni nədin tapkılı bolsun? — deyixti.
- 5 — Қanqə neninglar bar? — dəp soridi u.
Yəttə, — deyixti ular.
- 6 Buning bilən u həlkni yerdə olturuxka buyrudi. Andin yəttə nanni қolioğa aldi wə *Hudaşa* təxəkkür-mədhijə eytip oxup, kəpçilikkə tutuxka muhlislirioğa bərdi. Ular halayıqka üləxtürüp bərdi.
- 7 *Muhlislarda* yənə birkənqə kiqik belikmu bar idi. U *Hudaşa* təxəkkür eytip ularni bərikətləp, muhlislirioğa üləxtürüp berixni eytti.
- 8 Halayıq toyolqə yedi; ular exip қaloqan parqlarını yəttə sewətkə teriwaldi. □

■ 8:1 Mat. 15:32. □ 8:8 «ular exip қaloqan parqlarını ... teriwaldi» — «ular» — muhlislar yaki pütkül halayıqnı kərsitudu. «yəttə sewət...» — «sewət» grek tilida bu söz bək qong bir hil sewətni kərsitudu.

9 Yegənlər tət mingqə kixi idi. U ularni yoloğa saldı,
10 andin muhlisliri bilən billə dərhal kemigə qüxüp, Dalmanuta tərəplirigə bardı. ■

Pərisiyələrning məjizilik alamətni kərüxni tələp kılıxi

Mat. 16:1-4

11 Pərisiyələr qıkıp, uni sinax məksitidə uningdin bizgə asmandın bir məjizilik alamət kərsətsəng, dəp tələp kılıxip, uning bilən munaziriləxkili turdi. □ ■

12 U iqidə bir uluq-kıqik tinip:

— Bu dəwr nemixkə bir «məjizilik alamət»ni istəp yürüdu? Xuni silərgə bərhək eytip koyayki, bu dəwrgə həqkandaq məjizilik alamət kərsitilməydu, — dedi. □ ■

13 Andin ulardin ayrılip, yənə kemigə qıkıp, dengizning u qetigə etüp kətti.

Sahtipəzlik «eqitku» sidin saklinix

Mat. 16:5-12

14 Muhlislar nan elip kelixni untuqan bolup, kemidə bir tal nandin baxqa yəydiqini yok idi.

15 U ularni agahlandıdurup:

- **8:10** Mat. 15:39. □ **8:11** «Pərisiyələr qıkıp, uni sinax məksitidə uningdin bizgə asmandın bir məjizilik alamət kərsətsəng...» — Pərisiyələr tələp kılıqan «məjizilik alamət» Əysanıng həqiqiy Məsih ikənlikini ispatlaydiqan bir karamətni kərsitudu, əlwəttə. ■ **8:11** Mat. 12:38; 16:1; Lukə 11:29; Yh. 6:30. □ **8:12** «u iqidə bir uluq-kıqik tinip...» — grek tilida «U rohida bir uluq-kıqik tinip..». «Roh» muxu yerdə uning əzining (insaniy) rohını bildüridi. ■ **8:12** Mat. 16:4.

— Ehətiyat қilinglar, Pərisiyələrning eqitkusi wə Hərodning eqitkusidin һəzi bolunglar, — dedi. □ ■

16 Muhlislar əzara mulahizilixip:

— Uning bundak deyixi nan əkəlmigənlikimizdin bolsa kerək, — deyixti.

17 Əysa ularning nemə *deyixiwatkanlığını* bilip:

— Nemixə nan yokluğın tooprısida mulahizə қılısilər? Silər tehiqə pəm-parasət yaki qüxənqigə igə bolmidinglarmu? Kəlbliringlar tehimu bıhudlixip ketiwatamdu? ■

18 Kəzünglar turup kərməywatsımsılər? Kəlikinglar turup anglimaywatsımsılər? Esinglarda yokmu?

19 Bəx ming kixigə bəx nanni oxtuoqinimda, parqılarqa lik toloqan կanqə kiqik sewətni yioqiwaldinglar? — dedi.

— On ikkini, — jawab bərdi ular. □ ■

20 — Yəttə nanni tət ming kixigə oxtuoqinimda, parqılarqa lik toloqan կanqə sewətni yioqiwaldinglar? — dedi u.

— Yəttini, — Jawab bərdi ular. ■

21 U ularoqa:

— Undakta, կandaksigə silər tehi

□ **8:15** «Ehətiyat қilinglar, Pərisiyələrning eqitkusi wə Hərodning eqitkusidin һəzi bolunglar» — «Mat.» 16:1-12nimu kərüng. ■ **8:15** Mat. 16:6; Luğa 12:1. ■ **8:17** Mar. 6:52. □ **8:19** «..կanqə kiqik sewət..» — «sewət» grek tilida «kol sewət». ■ **8:19** Mat. 14:17,20; Mar. 6:38; Luğa 9:13; Yh. 6:9. ■ **8:20** Mat. 15:36,37.

qüxənməysilər? — dedi. □

Bəyt-Saidadiki bir korning saqaytilixi

22 Ular Bəyt-Saida yezisioqa kəldi; halayıq bir kor adəmni uning aldioqa elip kelip, uningoşa қolungni təgküzüp қoysang, dəp etündi.

23 U kor adəmning қolidin tutup yezining sırtıqı yetiləp bardı; uning kezlirigə tükürüp, üstigə қollirini təgküzüp:

— Birər nərsə kərūwatamsən? — dəp soridi. ■

24 U bexini kətürüp:

— Kixilərni kərūwatimən; ular huddi mengip yürüwatlaşan dərəhlərdək kərünütənidə, — dedi.

25 Andin u kaytidin қollirini u adəmning kezlirigə təgküzdü. U kezlirini egiwidı, kezliri əsligə kelip, həmmə nərsini enik kərdi. □

26 Əysə uni əyigə կayturup:

— Yeziqimu kirmə, yaki yezidiki һeqkimgə bu ixni ukturma, — dəp tapılıdi. □

□ **8:21 «Undakta, қandaşığə silər tehi qüxənməysilər?»**

— Məsihning bu soali muhlisliri yioqıwalıqan «on ikki (kiçik) sewət» wə «yəttə (qong) sewət» bilən munasiwətliktur. Kızılık bir ix xuki, Markus əzining Injildiki bayanında Məsihning (əlümətin tirilixtin baxlaşa) jəmiy on tokkuz alahidə məjizisini hatırlayıdu. «Koxumqə səz»imizni kərüng. ■ **8:23 Mar. 7:32.** □ **8:25**

«U kezlirini egiwidı...» — yaki «u bexini kəturiwidı...» yaki «u kezlirini yooqan aqtı...». □ **8:26 «Yeziqimu kirmə, yaki yezidiki һeqkimgə bu ixni ukturma»** — Məsih nemixka xundaq tapılıdi? Xübhisizki, Bəyt-Saidadikilər alliqaqan uning kəp məjizilirini kərüp turup tehiqə towa kilmioqanıdi («Mat.» 11:21ni kərüng).

*Petrusning Əysani Қutқузоңузи-Мəsih dəp tonuxı
Mat. 16:13-20; Luğa 9:18-21*

27 Əysa muhlisliri bilən qikip Kəysəriyə-Filippi rayonıqa қaraxlıq kənt-yezilaroqa bardı. Yolda u muhlisliridin:

— Kixilər meni kim dəydu? — dəp soridi.■

28 Ular uningoşa:

— Bəzilər seni Qəmüldürgüqi Yəhya, bəzilər Ilyas pəyoğəmbər wə yənə bəzilər ilgiriki pəyoğəmbərlərdin biri dəp қaraydikən, — dəp jawab berixti.■

29 U ulardin:

— Əmdi silərqu, silər meni kim dəp bilisilər? — dəp soridi.

Petrus jawabən: — Sən Məsihdursən, — dedi.□ ■

30 U ularoqa ezi toqruluk həqkimgə tinmaslikni jiddiy tapılıdi.

Əysanıng əlüp tirilidiojanlığını aldin eytixi

Mat. 16:21-28; Luğa 9:22-27

31 Xuning bilən u İnsan'oqlining nuroqun azab-okubət tartixi, akşakallar, bax kahınlar wə Təwrat ustazliri təripidin qətkə kekiliyi, əltürülüxi wə üq kündin keyin tirildürülüxi

■ **8:27** Mat. 16:13; Luğa 9:18.

■ **8:28** Mat. 14:2.

□ **8:29 «Sən Məsihdursən»** — «Məsih» degən söz toqruluk «Təbirlər»imizni kərungı. ■ **8:29** Mat. 16:16; Yh. 6:69.

mukərrər ikənlikini *muhlislirioqa* əgitixkə baxlıdi. □ ■

32 U bu ixni oquq-axkara səzləp bərdi. Buning bilən Petrus uni bir qətkə tartıp, uni əyibləxkə baxlıdi. □

33 Lekin u burulup muhlislirioqa қarap, Petrusni əyibləp:

— Arkəmoqa ət, Xəytan! Sening oylioqanliring Hudanıng ixliri əməs, insanning ixliridur, — dedi. □ ■

34 Andin muhlisliri bilən halayıknimu qakırıp mundağ dedi:

— Kimdəkim manga əgixixni niyət kilsa, əzidin keqip, əzining krestini kətürüp manga əgəxsun!

□ ■ **35** Qünki kimdəkim əz jenini kutkuzay desə, qoqum uningdin məhərum bolidu; lekin kimdəkim mən üçün wə hux həwər üçün əz

□ **8:31 «Insan'oqlining.... aksakallar, bax kahınlar wə Təwrat ustazliri təripidin qətkə kekilixi»** — xu qaoqla ikki «bax kahın» bar idi — «Annas» wə uning küy'oqli «Kayafa».

■ **8:31** Mat. 16:21; 17:22; 20:18; Mar. 9:31; 10:33; Luğa 9:22; 18:31; 24:7. □ **8:32 «Buning bilən Petrus uni bir qətkə tartip, uni əyibləxkə baxlıdi»** — Petrusning əyiblixı xübhəsizki, əzung uluoq padixaq Məsih turup, bexingoqa muxundak dəhəxətlik ixlarnı qüxürməsliking kerək idi, degəndək. «Mat.» 16:22ni kerüng. □ **8:33 «Arkəmoqa ət, Xəytan!»** —

Əysə bu ayəttə «Xəytan» degən bu sezini birinqidin «düxmən» degən mənidə ixitlip, əzining düxmini bolup қalɔqan Petruska eytidü. İkkinqidin, Xəytan əzi Petrus arkılıq əysəqə putlikaxang bolmaqçı idi. ■ **8:33** 2Sam. 19:22. □ **8:34 «Kimdəkim manga əgixixni niyət kilsa, əzidin keqip, əzining krestini kətürüp manga əgəxsun!»** — «Mat.» 10:38ni, xundakla uningdiki izahatnimu kerüng. ■ **8:34** Mat. 10:38; 16:24; Luğa 9:23; 14:27.

jenidin məhrum bolsa, uni կutկuzidu. ■

36 Qünki bir adəm pütkül dunyaoqa igə bolup, jenidin məhrum կalsa, buning nemə paydisi bolsun?! □

37 U nemisini jeniəqa tegixsun?! ■

38 Qünki kimdəkim zinahor wə gunahkar bu dəwr aldida məndin wə mening sezlirimdin nomus կilsa, Insan'ooqlimu atisining xan-xəripi iqidə mukəddəs pərixtilər bilən billə kəlginidə, uningdin nomus կilidu. □ ■

9

Əysanıng julalikta körünüxi

Mat. 17:1-13; Luğa 9:28-36

1 U ularoqa yənə:

— Mən silərgə xuni bərhək eytip կoyayki, bu yerdə turoqanlarning arisidin əlümning təmini tetixtin burun jəzmən Hudanıng

■ **8:35** Mat. 10:39; 16:25; Luğa 9:24; 17:33; Yh. 12:25.

□ **8:36 «...jenidin məhrum կalsa, buning nemə paydisi bolsun?!»** — «jan» muxu yerdə pəkət həyatni əməs, bəlkı adəmning salahiyiti, rohiy dunyasını kərsitudu. ■ **8:37** Zəb. 49:6-9 □ **8:38 «zinahor wə gunahkar bu dəwr»** — «zinahor» bəlkim həm jismani həm kəqmə (Huda oqa wapasızlıq կiləquqi, degən) mənidimu ixlitilidu. **«Insan'ooqli»** — Məsih, əlwəttə. «Təbirlər»nimu kərung. ■ **8:38** Mat. 10:32; Luğa 9:26; 12:8; 2Tim. 2:12; 1Yuha. 2:23.

padixahlıqining küq-ķudrət bilən kəlgənlikini kəridioqanlar bardur. □ ■

Əysanıng julalıkta kərünüxi

2 Wə altə kündin keyin, Əysa Petrus, Yakup wə Yuhananni ayrip elip, egiz bir taoqka qikti. U yerdə uning siyakı ularning kəz aldidila əzgirip, ■

3 Kiyimliri yər yüzidiki həqbir akartkuqimu akartalmiələdək dərijidə parkırap қardək ap'ak boldi.

4 Əlarning kəz aldisa Musa wə İlyas pəyəyəmbərlər tuyuksız kəründi; ular Əysa bilən səzlixiwatkanidi.

5 Petrus bu ixka jawabən Əysaqla:

— Ustaz, bu yerdə bolqinimiz intayın yahxi boldi! Birini sanga, birini Musaqla, yənə birini

□ **9:1 «Bu yerdə turoqanlarning arisidin əlümning təmini tetixtin burun jəzmən Hudanıng padixahlıqining küq-ķudrət bilən kəlgənlikini kəridioqanlar bardur»**

— bizningqə 9:1-ayəttiki sezning muhım mənisi 9:2-13də təswirləngən karamət ixlarnı kərsitidü. Baxka alımlar u: (1) Əysa eltürülgəndin keyin muhlisliroqa կayıta kərünüxi bilən; (2) Mükəddəs Rohning kelixi bilən; (3) Məsihning xəripi jamaətə ayan կilinixi bilən; (4) Əysanıng dunyaqla կayıtip kelixi bilən əməlgə axuruldi, dəp կaraydu. Yukiriki (1)-, (2)-, (3)-pikir səl orunluk bolqını bilən, lekin Əysanıng «bu yerdə turoqanlarning arisidin... kəridioqanlar bar» deginidin կarioqanda, **bəzi** rosullar bu ixni kəridü, xunga muhım əməlgə axuruluxi 9:2-13diki «Əysanıng julalıkta kərünüxi» degən ixtur, dəp կaraymiz. ■ **9:1** Mat. 16:28; Lukə 9:27. ■ **9:2** Mat.

17:1; Lukə 9:28.

Ilyasğa atap bu yərgə üq kəpə yasaylı! — dedi[□]

⁶ (qünki Petrus nemə deyixini bilməy қalqanidi, qünki ular korkunqka qəmüp kətkənidi).

⁷ Tuyuksız bir parqə bulut ularni қaplıwaldi wə buluttin: «Bu Mening səyümlük Oqlumdur; uningoşa қulak selinglar!» degən awaz anglandı.■

⁸ Ular lappidə ətrapişa қarixiwidi, lekin yənə həqkimni kərmidi, өz yenida pəkət Əysanila kərdi.

⁹ Ular taqdin qüxüwatkanda, Əysa ularoqa, İnsan'ooqli əlümдин tirildürülmigüpə, kərgənlirini həqkimgə eytmaslikni əmr kılıp tapılıdi. ■

¹⁰ Ular uning bu səzini kəngligə püküp, «əlümдин tirilix» degənnning zadi nemə ikənlik həkkidə əzara mulahiziləxti.

¹¹ Ular uningdin yənə:

— Təwrat ustazliri nemə üçün: «Ilyas pəyərəmbər Məsih kelixtin awwal kaytip kelixi kerək» deyixidu? — dəp soraxtı.■

¹² U ularoqa jawabən:

— Ilyas pəyərəmbər dərwəkə Məsihtin awwal kelidu, andin həmmə ixni ornişa kəltüridu; əmdi nemixka mukəddəs yazmilarda İnsan'ooqli kəp azab-ökubət qəkidu wə horlinidu, dəp

^{□ 9:5} «Ustaz» — grek tilida (həm ibraniy tilida) «Rabbi» deyiliidu. «birini sanga, birini Musaoqa, yənə birini Ilyaska atap bu yərgə üq kəpə yasaylı!» — bu sez wə pütün wəkə toopluluk yənə «Matta»diki «köxumqə sez»imizni kərüng.

■ **9:7** Kan. 18:19; Yəx. 42:1; Mat. 3:17; 17:5; Mar. 1:11; Lukə 3:22; 9:35; Kol. 1:13; 2Pet. 1:17. ■ **9:9** Mat. 17:9; Lukə 9:36.

■ **9:11** Mal. 4:5; Mat. 11:14; Lukə 1:17.

pütülgən? □ ■

13 Lekin mən silərgə xuni eytayki, İlyas pəyəqəmbər dərhəkikət kəldi wə dəl mukəddəs yazmilarda u həkkidə pütülgəndək, kixilər uningoşa nemini halisa xundak қildi. □ ■

Jin qaplaxğan balining azad kılınixi

Mat. 17:14-20; Luğa 9:37-43

14 Ular muhlislarning yenoşa қaytip baroqinida, zor bir top adəmlərning ularning ətrapişa olıxiwalıqanlığını, birnəqqə Təwrat ustazlırin-ing ular bilən munazirə kılıxiwatlıqlığını kərdi.

15 Uni kərgən pütün halayıq intayın həyran boluxti wə yığırüp kelip uning bilən salamlaxtı.

16 U ulardin:

□ **9:12 «İlyas pəyəqəmbər dərwəkə Məsihtin awval kelidu, andin həmmə ixni ornoşa kəltüridu»** — «İlyasning awval kelisi» wə uning «həmmmini ornoşa kəltürüxi»ni kərsətkən bexarət wə baxka təpsilatlari Təwrat, «Mal.» 4:5-6də hatır-ilinidu. **«əmdi nemixką mukəddəs yazmilarda iİnsan'ooqli kəp azab-okübat qekidu wə horlinidu, dəp pütülgən? »** — «nemixką...?» — Əgər uluoq İlyas pəyəqəmbər kelip Məsih, üçün yol təyyarlıqan bolsa, zadi «nemixką» həlk Məsihni köbul kılmayıdu? Yəhya pəyəqəmbər dərwəkə «İlyas pəyəqəmbər»ning rohi wə küçidə kəlgini bilən («Luğa» 1:17) u əltürülgən wə Məsihmu uningoşa ohxax əltürülidu (13-ayətnimu kərung).

■ **9:12** Mal. 4:5; Zəb. 22:6; Yəx. 53:4; Dan. 9:26; Wəh. 11:4-7 □ **9:13 «lekin mən silərgə xuni eytayki, İlyas pəyəqəmbər dərhəkikət kəldi wə dəl mukəddəs yazmilarda u həkkidə pütülgəndək, kixilər uningoşa nemini halisa xundak қildi»** — muxu yərdə Məsih Yəhya pəyəqəmbərni yənə İlyas pəyəqəmbərgə ohxitidu. ■ **9:13** Mal. 4:5,6

— Ular bilən nemə toqrluluk munazirə қılıxiwatisilər, — dəp soridi. □

17 Halayiktin birəylən uningoqa:

— Ustaz, mən oqlumni sening aldingoqa elip kəldim, qunki uningoqa gaqa қılqıqi bir roh qaplixiwaloqan. □ ■

18 Hər ketim roh uni qirmiwalsa, uni tartixturup yikitudu, xuning bilən balining aqzi kəpüklixip, qixliri kirixip ketidu; қakxal bolup қalidu. Muhlisliringdin jinni həydiwətkəysilər dəp tilidim, bırak ular қıalmidi, — dedi. □

19 U jawabən: — Əy etikədsiz dəwr, silər bilən қaqqanoqıqə turay?! Mən silərgə yənə қaqqanoqıqə səwr қılay? — Balini aldimoqa elip kelinglar — dedi.

20 Ülar balini uning aldioqa elip kəldi. Əysani kərük bilənla roh balining pütün bədininini tartixturuwətti. Bala yıkılıp, aqzidin kəpük qıkqan peti yerdə yumilap kətti. ■

21 U balining atisidin:

— Bu ix bexioqa kəlginigə қanqə uzun boldi? — dəp soridi.

□ **9:16 «U ulardin: — ... dəp soridi»** — «ular» muxu yerdə (1) muhlislirini; (2) halayikning əzlirini (3) Təewrat ustazlirini kərsitisi mümkün. Bizningqə (2) yaki (3) toqra boluxi kerək; halayiktin biri muxu soaloqa jawab beridu. Bəzi kona keqürmiliridə «ular»ning ornida «Təewrat ustazliri» deyilidü.

□ **9:17 «mən oqlumni sening aldingoqa elip kəldim»** — bu kixining «sening aldingoqa» degini uning Məsih wə muhlislirini «bir adəmdək» dəp karaytti, dəp bildüridü. Bir tərəptin muxu kezkarax toqridur. ■ **9:17** Mat. 17:14; Luq. 9:37,38. □ **9:18 «uni tartixturup yikitudu»** — yaki «uni yərgə yikitiwetidu». **«қakxal bolup қalidu»** — yaki «pütün əzayı kətip қalidu». ■ **9:20** Mar. 1:26.

U: — Kiqikidin tartip xundak,
 22 jin uni һalak kiliх üqün көр ketim otka wə suoqa taxlidi. Әmdi bir amal қılalisang, bizgə iq aqritip xapaet қilqaysən! — dedi.

23 Әysa uningəqa: — «Kılalisang!» dəysənəq! Ixənqtə bolğan adəmgə həmmə ix mumkindur! — dedi.■

24 Balining atisi dərhal: — Mən ixinimən; ixənqsızlıkimgə mədət қilqaysən! — dedi yioqlap nida қılıp.

25 Әmdi Әysa kəpqilikning yügürüxüp kəlgənlikini körüp, həlikı napak rohka tənbih berip:

— Әy adəmni gas wə gaqa қilouqi roh! Buyruk қılımənki, uningdin qık, ikkinçi kirgüqi bolma! — dedi.

26 Xu һaman jin bir qırkıridi-də, balini dəhxətlik tartixturup, uningdin qıkıp kətti. Bala əlüktək yetip қaldi, halayıkning kəpingisi «U əldi!» deyixti.

27 Lakin Әysa balini қolidin tutup yelidi, bala ornidin turdi.

28 Әysa əygə kirgəndin keyin, muhlisliri uning bilən yaloquz қalqanda uningdin: — Biz nemə üqün jinni həydiwetəlmidük? — dəp soraxtı.■

29 U ularoqa: — Bu hil *jin* dua wə rozidin baxqa yol bilən qıkırılmış, — dedi.□

Әysanıng əliüp tirili diojanlığını yanə aldin

■ 9:23 Luğa 17:6. ■ 9:28 Mat. 17:19. □ 9:29 «Bu hil jin dua wə rozidin baxqa yol bilən qıkırılmış» — bəzi kona keqürənilərdə «rozidin» degən söz tepilməydi.

eytixi

Mat. 17:22-23; Luğa 9:43-45

30 Ular xu yərdin ayrılip, Galiliyədin ətüp ketiwatatti. Bırak u buni həqkimning bilixini halimaytti. ■

31 Qünki u muhlisliriqa:

— İnsan'oqlı insanlarning қolioqa tapxurulup, ular uni əltürüdü. Əltürülüp üq kündin keyin u tirilidü, — degən təlimni beriwatatti.

32 Lekin *muhlislar* bu səzni qüxənmidi həmdə uningdin soraxkımı petinalmidi.

Həkikiy uluq kim?

Mat. 18:1-5; Luğa 9:46-48

33 U KəpərNahum xəhīrigə kəldi. Əygə kirgəndə u ulardin:

— Yolda nemə toqrisida mulahiziləxtinqalar? — dəp soridi. ■

34 Lekin ular xük turdi, qünki ular yolda қaysımız əng uluq dəp bir-biri bilən mulahiziləxkənidi.

35 U olturup, on ikkəylənni yenioqa qakirip, ularoqa:

— Kim birinqi boluxni istigən bolsa, xu həmməylənnen əng ahirkisi wə həmməylənnen hizmətkarı bolsun, — dedi. ■

36 Andin u kiçik bir balini otturida turoquzdi wə uni ķuqliqioqa elip turup, ularoqa mundak dedi: ■

■ **9:30** Mat. 16:21; 17:22; 20:18; Mar. 8:31; 10:33; Luğa 9:22; 18:31; 24:7. ■ **9:33** Mat. 18:1; Luğa 9:46; 22:24. ■ **9:35** Mat. 20:27; Mar. 10:43. ■ **9:36** Mar. 10:16.

37 — Kim mening namimda muxundaq kiçik balini köbul kılsa, meni köbul kılɔan bolidu. Kim meni köbul kılsa, u meni əməs, bəlki meni əwətküqini köbul kılɔan bolidu. □ ■

*Karxi turmaslıqning əzi қolliqanlıktur
Luğa 9:49-50*

38 Yuhanna uningoja:

— Ustaz, sening naming bilən jinlarnı həydəwatlıq birsini kerdük. Lekin u biz bilən birgə sanga əgəxkənlərdin bolmioqaqka, uni tostuk, — dedi. ■

39 Lekin Əysa: — Uni tosmanglar. Qünki mening namim bilən bir möjizə yaratlıq birsi arkidinla mening üstümdin yaman gəp kılıxi mumkin əməs. ■

40 Qünki bizgə karxi turmiqanlar bizni қolliqanlardur.

41 Qünki mən silərgə xuni bərhək eytip կoyayki, Məsihkə mənsup bolqanlıqlıqlar üçün, mening namimda silərgə hətta birər piyalə su bərgən kiximu əz in'amiqə erixməy կalmaydu. ■

*Gunahning ezitkuluğu
Mat. 18:6-9; Luğa 17:1-2*

42 Lekin manga etikad kılɔan bundaç kiçiklərdin birini gunahka putlaxturoqan hərkəndək adəmni, u boynioqa yoqan tūgmən

□ 9:37 «**Kim mening namimda muxundaq kiçik balini köbul kılsa...**» — yaki «kim mening namimda muxundaq kiçik balini kütsə...». ■ 9:37 Mat. 18:5; Luğa 9:48; Yh. 13:20.

■ 9:38 Luğa 9:49. ■ 9:39 1Kor. 12:3. ■ 9:41 Mat. 10:42.

texi esiləqan hälde dengizə qə taxliwetilgini əwzəl bolatti. ■

43 Əgər əmdi қolung seni gunahqə putlaxtursa, uni kesip taxliwət. Qünki ikki қolung bar hälde dozahqə, yəni əqürülməs otkə kirgining kərə, qolak hälde həyatlıqka kirgining əwzəldur. ■

44 Qünki dozahta xularni *yəydiqən* kurt-kongəuzlar əlməydu, yalkunluk ot əqməydu. □ ■

45 Əgər əmdi putung seni *gunahqə* putlaxtursa, uni kesip taxliwət. Qünki ikki putung bar hälde dozahqə, yəni əqürülməs otkə taxlanoqiningdin kərə, tokur hälde həyatlıqka kirgining əwzəl.

46 Qünki dozahta xularni *yəydiqən* kurt-kongəuzlar əlməydu, yalkunluk ot əqməydu. ■

47 Əgər kəzüng seni *gunahqə* putlaxtursa, uni oyup taxliwət. Ikki kəzüng bar hälde otluk dozahqə taxlanoqiningdin kərə, singar kəzlük bolup Hudanıng padixahlıkılıqka kirgining əwzəl.

48 Qünki dozahta xularni *yəydiqən* kurt-kongəuzlar əlməydu, yalkunluk ot əqməydu. ■

49 Həmmə adəm ot bilən tuzlinidu wə hərbir

■ **9:42** Mat. 18:6; Luqa 17:2.

■ **9:43** Qan. 13:7; Mat.

5:30; 18:8.

□ **9:44** «Qünki dozahta xularni *yəydiqən*

kurt-kongəuzlar əlməydu, yalkunluk ot əqməydu» — bəzi kona kəqürənlərdə bu 44- wə 46-ayət təpilməydi. ■ **9:44 Yəx. 66:24.**

■ **9:46** Yəx. 66:24 ■ **9:48** Yəx. 66:24

ḳurbanlıq tuz bilən tuzlinidu. □ ■

50 Tuz yahxi nərsidur. Ḥalbuki, əgər tuz əz tuzlukını yokatsa, uningoqa ḳaytidin tuz təmini ḳandaḳmu kirgüzgili bolidu? Əzünglarda tuz tepilsun wə bir-biringlar bilən inaklıkta etünglar. □ ■

□ 9:49 «Həmmə adəm ot bilən tuzlinidu wə hərbir ḳurbanlıq tuz bilən tuzlinidu» — bu sırlıq jümlə qoḳum «Law.» 2:13, «Qəl.» 31:23, «Əz.» 43:23, «Yəx.» 34:6 wə 66:20 həmdə yukjiriqi 42-48 ayətlər bilən munasiwətlirkut. Mənisi bəlkim: — (1) gəx-kektatlarnı tuz bilən uzun saklıqılı bolqandək, Məsihgə ixənmigənlər dozahning otida «qirimay, saklinip» mənggü jazalinidu; yaki (2) Məsihgə əgəxkənlər muxu dunyada (tuz yarioqa sepilgəndək) japa-muxəkkət, azab-okubət qekidu; yaki (3) mənisi hər ikki tərəptikidək bolidu — demək, hərbir kixi əzining Əysa Məsihkə bolqan munasiwitidə muwapiq japa-muxəkkət, azab-okubət qekidu; etikadqılar muxu dunyada japa-muxəkkətlər arkılıq tawlinip paklinidu, etikadsızlar dozahta mənggü azab tartidu. Bizningqə 3-mənisi tooqra kelixi mumkin. Rəbbimiz bu yerdə həm etikadqılları həm etikadsızlarını kəzdə tutidu. Bizningqə pəkət etikadqılar Hudaqə atılıdiqan ḳurbanlıq bolalaydu, xunga ayətning birinqi kisimda həmmə adəm, ikkinqi kisimda etikadqılar («ḳurbanlıq» süpitidə) kəzdə tutulidu. ■ **9:49**

Law. 2:13. **□ 9:50 «Tuz yahxi nərsidur. Ḥalbuki, əgər tuz əz tuzlukını yokatsa, uningoqa ḳaytidin tuz təmini ḳandaḳmu kirgüzgili bolidu?»** — tuz bolsa (1) təm beridu; (2) qırıp ketixtin tosidu; (3) zəhim-yarılarnı sakayıtdı. Muhlislarning bu dunyoqə bolqan roli buningqə ohxap ketixi kerək. **«Əzünglarda tuz tepilsun wə bir-biringlar bilən inaklıkta etünglar»** — bu sırlıq jümlining mənisi üçün «Mat.» 5:13, «Əf.» 4:29, «Kol.» 4:6ni kərüng. Etikadqılar «tuzluk» bolsa əzini pak tutidu, lekin buningdin Ḥali qonglıq kilmaydu — bəlkı muhəbbiti, hatırjəmliki wə huxallılıq bilən gunahla tutulqanları Hudaning yolioqa jəlp kiloquqillardur. ■ **9:50**

Mat. 5:13; Luğa 14:34; Rim. 12:18; Ibr. 12:14.

10

Talak tooqrisidiki təlim Mat. 19:1-12

1 U u yerdin қозоғилип, Үәһудијә өлкиси тәрәpliridin өтүп, Iordan dәryasining u ketidiki rayonlaroqimu bardı. Top-top adәmler yәnә uning әtrapiqa olixiwaloqanidi. U aditi boyiqә ularoqa təlim berixkә baxlidi. ■

2 Bәzi Pәrisiylər uning yenioqa kelip uni kiltakqa qüxürük mәksitidə uningdin:

— Bir adәmning ayalini talak қilixi Tәwrat қanuniqa uyqunmu? — dәp soridi. □

3 Lekin u jawabən: — Musa pəyəqəmbər silərgə nemə dәp buyruqan? — dedi.

4 Ular: — Musa pəyəqəmbər kixining ayalini bir parqə talak heti yezipla talak қilixioqa ruhsət kılqan, — deyixti. □ ■

5 Әysa ularoqa:

— Tax yürəkliklərindən u silərgə bu əmrni pütkən;

6 lekin Huda aləm apiridə bolqinida *insanlarni* «Ər wə ayal қılıp yaratti». ■

■ **10:1** Mat. 19:1. □ **10:2 «kiltakqa qüxürük mәksitidə»**

— əslidə Yəhya pəyəqəmbər Herod padixahqa «talak қilsang bolmaydu» dәp tənbih berip, uning qixioqa tegip əltürülgənidir. Xübhisizki, Pərsiyələrning məksətlirinинг бiri: — Әysamu «talak қilixka bolmaydu» desə, Herod padixah uni Yəhyaoqa ohxax əltürüwetətti. □ **10:4 «Musa pəyəqəmbər kixining ayalini bir parqə talak heti yezipla talak қilixioqa ruhsət kılqan»**

— muxu əmrning tooqrisi «Qan.» 24:1də tepilidu. Yənə «köyup berix» («talak қilix») tooqrisidiki bir yəkün üçün «1Kor.»diki «köxumqə səz»nimu (7-bab tooqrluk) kerüng. ■ **10:4** Qan. 24:1, 3; Yər. 3:1; Mat. 5:31. ■ **10:6** Yar. 1:27, 2:24, 5:2; Mat. 19:4.

7 «Xu səwəbtin ər kixi ata-anisidin ayrılidu, ayali bilən birlixinip■

8 ikkilisi bir tən bolidu». Xundak ikən, ər-ayal əmdi ikki tən əməs, bəlki bir tən bolidu.□ ■

9 Xuning üçün, Huda қoxkənni insan ayrimisun, — dedi.■

10 Ular əygə kaytip kelip kirgəndə, muhlisliri uningdin bu həktə soridi.

11 U ularoqa:

— Ayalini talaq kılıp, baxka birini əmrigə aloğan kixi ayalıqa gunah kılıp zina kılqan bolidu. ■

12 Erini կոյսաւէտip, baxka ərgə təgkən ayalmu zina kılqan bolidu, — dedi.□

Əysanıng kiqik balilaroqa bəht tilixi

Mat. 19:13-15; Luğa 18:15-17

13 Kolungni təgküzgəysən dəp, kixilər kiqik balilirini uning aldiqa elip keliwatatti. Birak muhlislar elip kəlgənlərni əyiblidi. ■

14 Buni kərgən Əysa aqqıqlınip, muhlisliriqa:

■ **10:7** Yar. 2:24; 1Kor. 6:16; Əf. 5:31. □ **10:8** «xu səwəbtin ər kixi ata-anisidin ayrılidu, ayali bilən birlixinip ikkilisi bir tən bolidu» — «Yar.» 2:24. ■ **10:8** Yar. 2:24 ■ **10:9** 1Kor. 7:10.

■ **10:11** Mat. 5:32; 19:9; Luğa 16:18; 1Kor. 7:10. □ **10:12** «**Ayal** erini կոյսաւէտip... » — Yəhudiylər jəmiyyitidə bu intayın az kərülidiqan əhəwal. Lekin Yəhudiylər əməslər arısında daim yüz berətti. Xunga xübhəsizki, Məsihning muxu yərdə kəzdə tutkını Yəhudiylər əməslərnimə eż iqiqə alıdu. Yənə «köyup berix» («talaq kılıx») tooplrisidiki bir yəkün üçün «1Kor.»diki «köxumqə sez»nimə (7-bab toopluluk) kərüng. ■ **10:13** Mat. 19:13; Luğa 18:15.

Balilar aldimoşa kəlsun, ularni tosmanglar. Qünki Hudaning padixahlılığı dəl muxundaklaroşa təwədudur. □ ■

15 Mən silərgə xuni bərhək eytip köyayki, Hudaning padixahlığını səbiy balidək köbul kilmisa, uningoşa hərgiz kirəlməydu, — dedi.

16 Xuning bilən u balilarnı ķuqikioşa elip, ularoşa ķollirini təgküzüp bəht tilidi. □ ■

*Puldarlar Hudaning padixahlıkıoşa
kirələmdü?*

Mat. 19:16-30; Luğa 18:18-30

17 U yoloşa qıkkanda, birsi uning aldiroşa yükürüp kelip, uning aldidə tizlinip uningdin: — I yahxi ustaz, mən կandak կilsam mənggülük həyatka miraslık կilimən? — dəp soridi. ■

18 Lekin Əysa uningoşa:

— Meni nemixə yahxi dəysən? Pəkət biridin, yəni Hudadin baxxa һeqkim yahxi əməstur.

19 Sən Təwrattiki «Zina կilma, կatillik կilma, ooprilik կilma, yaloqan guwahlık bərmə, hiyanət

□ **10:14 «Hudaning padixahlıkı dəl muxundaklaroşa təwədudur»** — yaki «Hudaning padixahlıkı dəl muxundaklardın tərkib tapkandur». ■ **10:14** Mat. 18:3; 19:14; 1Kor. 14:20; 1Pet. 2:2. □ **10:16 «Xuning bilən u balilarnı կuqikioşa elip, ularoşa կollirini təgküzüp bəht tilidi»** — bu ayəttiki grek tilioşa կarioşanda, mumkinlıqliki barkı, u bir-birləp կuqaklap, balilaroşa ayrim-ayrim bəht tilidi. ■ **10:16** Mat. 19:15; Mar. 9:36. ■ **10:17** Mat. 19:16; Luğa 18:18.

kilma, ata-anangni hərmət kıl» degən pərhiz-pərzlərni bilisən, — dedi. □ ■

20 U adəm jawabən: — Ustaz, bularning həmmisigə kiqikimdin tartip əməl kılıp keliwətimən, — dedi.

21 Əysanıng uningə qarap muhəbbiti қozələdi wə uningə:

— Səndə yənə bir ix kəm. Berip pütün mal-mülkingni setip, pulini yoksullarəqə bərgin wə xundak kilsang, ərxtə həzinəng bolidu; andin kəlip krestni kətürüp manga əgəxkin! — dedi. □ ■

22 Lekin muxu səzni anglap, uning qirayı tutulup, қayəqənə qəmüp u yərdin kətti. Qunki uning mal-dunyasi nahayiti kəp idi.

23 Andin Əysa qərisigə səpselip qarap, muhlis-lirioqa:

— Mal-dunyasi keplərning Hudanıng padixahlıkçıqə kirixi nemidegən təsliktə boliduhə! — dedi. ■

□ **10:19** «**Zina kılma, katillik kılma, oqlılık kılma, yaloqan guvahlıq bərmə, hiyanət kılma, ata-anangni hərmət kıl**» — muxu əmrlər «Mis.» 20:12-16, «Qan.» 5:16-20 wə 24:14də tepilidu. ■ **10:19** Mis. 20:12-16; 21:12; Qan. 5:16-20; Qan. 24:14; Rim. 13:9. □ **10:21** «...Andin kəlip krestni kətürüp manga əgəxkin!» — bəzi kona keqürənilərdə

muxu yerdə «krest kətürüp» degən səz tepilməydi. «Krest kətürük» degən ukum toqrisida «Mat.» 10:38diki izahat wə baxka izahatlarnı kərüng. «Əysanıng uningə qarap muhəbbiti қozələdi» degən səziga қarioqanda, mumkinqılıki barkı, mənggülüq həyatni izdigan yax bay yigit dəl Markusning ezi idi. Bu yigit Markus bolmisa, «Əysanıng muhəbbiti» tooruluk қandağmu həwər tapalaydu? ■ **10:21** Mat. 6:19; Luk. 12:33; 1Tim. 6:17. ■ **10:23** Pənd. 11:28; Mat. 19:23; Luk. 18:24.

24 Muhlislar uning səzlirigə intayın həyran boluxti, lekin Əysa ularoqa yənə jawabən:

— Balilirim, mal-mülükə tayanəşanlar üçün Hudanıng padixaḥlıkiçə kirix nemidegən təshəhə! □

25 Təgining yingnining kezidin etüxi bay adəmning Hudanıng padixaḥlıkiçə kirixidin asandur! — dedi.

26 Ular buni anglap intayın bək həyran boluxup, bir-biridin:

Undakta, kim nijatka erixələydi? — dəp soraxtı.

27 Əysa ularoqa қarap:

— Bu ix insan bilən wujudka qikixi mümkün əməs, lekin Huda üçün mümkün əməs bolmayıdu; qünki Huda oqa nisbətən həmmə ix mümkün bolidu, — dedi. ■

28 Buning bilən Petrus uningoşa:

— Mana, biz bolsak, həmməni taxlap sanga əgəxtük!? — degili turdi. ■

29 Əysa uningoşa jawabən mundak dedi:

— Mən silərgə bərhək xuni eytip köyayki, mən üçün wə hux həwər üçün əyi, aka-ukiliri, aqasinqilliri, atisi, anisi, ayali, baliliri yaki yər-zeminliridin waz kəqkənlərning həmmisi

30 bu zamanda bularning yüz həssisigə, yəni əy, aka-uka, aqa-singil, ana, balilar wə yər-

□ **10:24 «mal-mülükə tayanəşanlar üçün Hudanıng padixaḥlıkiçə kirix nemidegən təshəhə!»** — bəzi kona kəqürmilərdə muxu yerdə «mal-mülükələrgə tayanəşanlar üçün» degən səz tepilməydi. □ **10:27 «qünki Huda oqa nisbətən həmmə ix mümkün bolidu»** — grek tilida: «qünki Huda bilən həmmə ix mümkün bolidu». ■ **10:27** Ayup 42:2; Yər. 32:17; Zək. 8:6; Luğa 1:37. ■ **10:28** Mat. 4:20; 19:27; Luğa 5:11; 18:28.

zeminlaroqa (ziyankəxliklər қoxulqan haldə) tuyəssər bolmay қalmaydu wə kelidioqan zamandimu mənggülük həyatka erixməy қalmaydu.

31 Lekin xu qəoqla nuroqun aldida turqanlar arkıoqa etidu, nuroqun arkıda turqanlar aldişa etidu. ■

Əysanıng əlüp tirili dioqanlığını yənə aldın eytixi

Mat. 20:17-19; Luğa 18:31-34

32 Ular Yerusalemoqa qıkıdioqan yolda idi, Əysa həmmining aldida ketiwatatti. *Muhlisliri* bək həyran idi həmdə uningoqa əgəxkənlərmü korkunq iqidə ketiwatatti. Əysa on ikkəylənni yənə əz yenioqa tartip, ularoqa əz bexioqa qüxicidioqanlırını ukturuxka baxlap: □ ■

33 — Mana biz hazır Yerusalemoqa qıkıp ketiwatımız. İnsan'oqlı bax kahinlar wə Təwrat ustazlırioqa tapxurulidu. Ular uni əlümğə məhkum kılıdu wə yat əlliklərgə tapxuridu.

34 Ular bolsa uni məshirə kılıp, kamqılap, uning üstigə təküridü wə uni əltüridü. Lekin üq

■ **10:31** Mat. 19:30; 20:16; Luğa 13:30. □ **10:32** «muhlisliri»

—Muxu yerdə grek tilida «ular» bilən bildürülidu. «**Muhlisliri bək həyran idi həmdə uningoqa əgəxkənlərmü korkunq iqidə ketiwatatti**» — ularning həyran kəlix yaki korkunqta boluxning səwəbi: (1) u adəttikidək ular bilən billə mangmay, bəlkim naməlum səwəbtin aldida yaloz mangattı; (2) u hətər yüz berix mumkinqılıki bolqan xu xəhərgə aldirap ketiwatidu.

■ **10:32** Mat. 16:21; 17:22; 20:18; Mar. 8:31; 9:31; Luğa 9:22; 18:31; 24:7.

kündin keyin u қayta tirilidu, — dedi. □

Yaķup bilən Yuḥannanıng təlipi

Mat. 20:20-28

35 Zəbədiyning oğulları Yaķup bilən Yuḥanna uning aldiqa kelip:

— Ustaz, səndin nemə tilisək orundap bərsəng, dəp ətünimiz, — deyixti. ■

36 U ularoqa: — Silərgə nemə ķılıp beriximni halaysılər? — dedi.

37 — Sən xan-xəripingdə bolqiningda, birimizni ong yeningda, birimizni sol yeningda olturoquzoqaysən, — deyixti ular.

38 Əysə ularoqa jawabən: — Nemə tələp kılqanlıqlarını bilməywatisilər. Mən iqidioqan kədəhni iqələmsilər? Mən kobul ķılıdioqan qəmüldürüxni silərmə kobul ķıralamsilər? ■

39 — Kılalaymız, — deyixti ular.

Əysə ularoqa:

□ **10:34 «ular bolsa uni məshirə ķılıp, կամqilap...»** — Rim imperiyəsidə jaza կամqiliri birnəqqə tasmilik bolup, hərbir tasmioqa կօղuxun wə ustihan parqiliri baqlanıqan bolidu. Կամqilioqan waqtida jazalanquçı yalingaqlınip, yərgə tizlandurulup, ikki yenida turoqan ləxkər uni կամqilaytti. Jazalanquçı bəzi waktlarda hətta muxu կամqilaxtin ələtti.

■ **10:35 Mat. 20:20. □ 10:38 «Mən iqidioqan kədəhni iqələmsilər?»** — bu ayəttiki «kədəh» deyən söz, Əysanıng tartidioqan azab-ökubiti wə kresttiki əlüminini kezdə tutidu. **«Mən kobul ķılıdioqan qəmüldürüxni silərmə kobul ķıralamsilər?»** — Məsih kərsətkən bu «qəmüldürüx» xübhisizki, əz əlümidur. «Əfəsusluklaroqa»diki «ķoxumqə sez»imizdə yazoqan «qəmüldürüx» toqrluluk izahatlırimizni kərung. ■ **10:38 Mat. 20:22; Luqā 12:49,50.**

— Dərwəkə, mən iqidiqan kədəhəimni silərmə iqisilər wə mən қobul kılıdioqan qəmüldürülük bilən qəmüldürülisilər.

40 Biraq ong yaki sol yenimda olturuxka nesip bolux mening ilikimdə əməs; bəlki kimlərgə təyyarlanqan bolsa, xularqa berilidu, — dedi. ■

41 Buningdin həwər tapqan *kaloqan* on *muhlis* Yakup bilən Yuhanannadin hapa boluxka baxlidi. ■

42 Lekin Əysa ularni yenioqa qaķirip, mundak dedi:

— Silergə məlumki, yat əllər üstidiki həkümran dəp hesablanqanlar kol astidiki həlk üstidin buyrukwazlıq kılıp hakimiyət yürgüzidu, wə həkukdarları ularni hojayinlarqə idarə kılıdu. □ ■

43 Biraq silərning aranglarda bundak ix bolmaydu; bəlki silərdin kim mərtiwilik boluxni halisa, u silərning hizmitinglarda bolsun; ■

44 wə kim aranglarda birinqi boluxni istisə, u həmmə adəmning կuli bolsun.

45 Qünki Insan 'oqlımı dərwəkə xu yolda kəpqılık mening hizmitimdə bolsun deməy, bəlki kəpqılıkning hizmitidə bolay wə jenimni pida kılıx bədilige nuroqun adəmlərni hərlükkə

■ **10:40** Mat. 25:34. ■ **10:41** Mat. 20:24. □ **10:42** «yat əllər üstidiki həkümran dəp hesablanqanlar kol astidiki həlk üstidin buyrukwazlıq kılıp hakimiyət yürgüzidu, wə həkukdarları ularni hojayinlarqə idarə kılıdu» — «yat əllər» muxu söz adəttə Yəhudiyy əməslərni kərsitudu. Lekin muxu yərdə etikədsiz, Hudani tonumaydioqan dunyadiki əllərni təkitləydi.

■ **10:42** Mat. 20:25; Luqa 22:25. ■ **10:43** 1Pet. 5:3.

qıkıray dəp kəldi. □ ■

*Қarioqu Bartimayning kəzining saşaytilixi
Mat. 20:29-34; Luğa 18:35-43*

46 Ular Yeriho xəhiringə kəldi. Əysa muhlisliri wə zor bir top adəmlər bilən billə Yerihodin qıkkən wakitta, Timayning Bartimay isimlik қarioqu oqlı yol boyida olturup, tiləmqilik ķiliwatatti.

□ ■

47 U «Nasarətlik Əysa»ning u yerdə ikənlikini anglap:

— I Dawutning oqlı Əysa, manga rəhim kılqaysən! — dəp tow laxka baxlidi. □

48 Nuroqun adəmlər uni «Ün qıçarma» dəp əyiblidi. Lekin u:

— I Dawutning oqlı, manga rəhim kılqaysən, — dəp tehimu ünlük towlidi.

49 Əysa tohtap:

Uni qakiringlar, — dedi. Xuning bilən ular қarioquni qakirip uningoşa:

— Yürəklik bol! Ornundin tur, u seni qakiriwatıdu! — deyixti.

□ **10:45 «Insan’oqlimu... jenimni pida ķilix bədiliğə nuroqun adəmlərni hərlükkə qıkıray dəp kəldi»** — nemidin «azad ķilix»? — gunahın azad ķilixtər. ■ **10:45** Yh. 13:14; Əf. 1:7; Fil. 2:7; Kol. 1:14; 1Tim. 2:6; Tit. 2:14.

□ **10:46 «Timayning Bartimay isimlik қarioqu oqlı»**

— «қarioqu» grek tiliда «hēlikı қarioqu» deyilidü — demək, Bartimay jamaətlər iqidə kəp adəmlərgə tonux idi. ■ **10:46**

Mat. 20:29; Luğa 18:35. □ **10:47 «i Dawutning oqlı Əysa...!»** — Təwrattiki pəyəqəməbərlərning bexarətlik yazmiliri boyıqə Məsih Dawut padixaḥning əwladlıridin boluxi kerək idi. Xunga «Dawutning oqlı» Məsihning yənə bir atılıxi idi.

50 U adəm qapinini selip taxlap, ornidin dəs turup Əysanıng aldioqa kəldi.

51 Əysa jawabən uningdin:

— Sən meni nemə kıl dəysən? — dəp soridi.

Kariqə:

— I igəm, kayta kəridioqan bolsam'idi! — dedi.□

52 Əysa uningoqa:

— Yolungoqa қaytsang bolidu, etikadıng seni sakaytti, — dewidi, u xuan kərələydiqan boldi wə yol boyi Əysaşa əgixip mangdi.■

11

*Əysanıng Yerusalemoqa təntənilik kirixi
Mat. 21:1-11; Luğa 19:28-40; Yh. 12:12-19*

1-2 Ular Yerusalemoqa yekinlixip, Zəytun teojining etikidiki Bəyt-Fagi wə Bəyt-Aniya yezilirioqa yekin kəlginiidə, u ikki muhlisiqə aldin mangdurup ularoqa:

— Silər udulunglardiki yeziqə beringlar. Yeziqə kiriqla, adəm balisi minip bakmioqan, baqlaklıq bir təhəyni kərisilər. Uni yexip bu yərgə yetiləp kelinglar.■

3 Əgər birsi silərdin: «Nemixkə bundak əlisilər?» dəp sorap կalsa, «Rəbning buningoqa

□ **10:51 «I igəm, kayta kəridioqan bolsam'idi!»** — «igəm» muxu yerdə grek tilida intayın qongkur hərmətni ipadiləydiqan «Rabboni» degən söz bilən ipadilinidu. ■ **10:52 Mat. 9:22; Mar. 5:34.** □ **11:1-2 «adəm balisining tehi** minip bakmioqan bir təhəy» — mundaq ulaqka hatırjəm minixi adəttə mumkin əməs, əlwəttə. ■ **11:1-2 Mat. 21:1; Luğa 19:29.**

hajiti qüxti wə u həlila uni bu yərgə əwətip beridu» — dənglar, — dəp tapılıdi.□

4 Ular ketip aqa yol üstidiki əyning dərwazisi sirtida baoqlaolıq turqan bir təhəyni kərdi. Ular tanini yəxti.□

5 U yerdə turqanlardın bəzilər:

— Təhəyni yexip nemə kılısilər? — deyixti.

6 Muhlislar Əysanıng buyruqinidək jawab bərdi, həlikı kixilər ularqa yol կoydi.

7 Muhlislar təhəyni Əysanıng aldioqa yetiləp kelip, üstigə ez yepinqa-qapanlırını taxlidi; u üstigə mindi.■

8 Əmdi nuroqun kixilər yepinqa-qapanlırını yoloqa payandaz kılıp saldı; baxkiliri dərəhlərdin xah-xumbılarnı kesip yoloqa yaydı.□

9 Aldida mangolən wə kəynidin əgəxkənlər:

«Hosanna! Pərvərdigarning namida kəlgüqigə mubarək bolsun! ■

10 Atımız Dawutning kelidiqan padixahlıkıqa mubarək bolsun! Ərxıəlada təxəkkür-

□ **11:3 «u həlila uni bu yərgə əwətip beridu»** — baxka birhil tərjimisi «u dərhal silərgə yetilitip կoyidu». □ **11:4 «Ular ketip aqa yol üstidiki əyning dərwazisi sirtida baoqlaolıq turqan bir təhəyni kərdi»** — adəttə koqlar intayın tar

boloqka, mal-qarwilar koqida baqlap կoyulmaytti. Təhəynin «aqa yol»da baoqlaolıq boluxi Hudanıng iradisining ularning uni elip mengixi oqlılıkqə ix bolmisun degənlikini ispatlaydu.

■ **11:7 2Pad. 9:13; Yh. 12:14. □ 11:8 «...baxkiliri dərəhlərdin xah-xumbılarnı kesip yoloqa yaydi»** — bəzi kona kəqürmilərdə «baxkiliri etizlardin kəskən xah-xumbılarnı yoloqa payandaz kılıp saldı» dəp okulidu. ■ **11:9 Zəb. 118:26.**

hosannalar oğulsun!» — dəp warkirixatti. □

11 U Yerusalemoqa berip ibadəthana həylilirişa kirdi; wə ətrapidiki həmmmini kezdin kəqürgəndin keyin, wakit bir yərgə berip қaloqaqka, on ikkəylən bilən billə yənə Bəyt-Aniyaşa qıktı. □ ■

*Mewisiz ənjür dərihining lənətkə kəlexi
Mat. 21:18-19*

12 Ətisi, ular Bəyt-Aniyadın qıkkanda, uning ķorsiki ekip kətkənidi. ■

13 Yıraklıki yopurmaklıq bir tüp ənjür dərihini baykap, uningdin birər mewə tapalarmənmikin dəp yenioşa bardi; lekin tüwigə kəlgəndə yopurmaqtın baxqa həq nərsə tapalmidi. Qünki bu

□ 11:10 «Hosanna! Pərwərdigarning namida kəlgüqigə mubarək bolsun! Atimiz Dawutning kelidiqan padixahlıkışa mubarək bolsun! Ərxıəlada təxəkkür-hosannalar oğulsun!» — bu səzlər «Zəb.» 118:25-26diki bexarəttin elinojan. «Hosanna» degən səz «Kutkuzaqaysən, i Pərwərdigar» degən mənidə. Injil dəwrigə kəlgəndə mənisi «Hudaşa təxəkkür-mədhiyə»mu bolup қaloqanidi. «Zəbur» 118-küyidiki izahatlar nimu kərung. Okurmənlərinin esidə barkı, «mubarək» degən səzning «bəht-bərikət kərsun!» yaki «bəht-bərikətlik bolsun!» degən tüp mənisi bar. □ **11:11 «U Yerusalemoqa berip ibadəthana həylilirişa kirdi»** — Yerusalemdiki bu qong ibadəthana tooqruluk «Təbirlər» wə «Hagay»diki «köxumqə səz»imizni kərung. ■ **11:11** Mat. 21:12,14; Lukə 19:45; Yh. 2:14. ■ **11:12** Mat. 21:18.

ənjür pixidiqan pəsil əməs idi. □

14 U dərəhkə söz kılıp:

— Buningdin keyin mənggү həqkim səndin mewə yemigəy! — dedi. Muhlislirimu buni anglidi.

*Əysanıng ibadəthanını tərtipkə selixi
Mat. 21:12-17; Luğa 19:45-48; Yh. 2:13-22*

15 Ular Yerusalemoqa kəldi; u ibadəthana həylilirioqa kirip, u yerdə elim-setim kiliwatqanlarnı həydəxkə baxlidi wə pul tegixküqilərnin xırəlirini, pahtək-kəptər satkuqılarning orunduklirini ərübətti; □ ■

16 wə həqkimning həqkandak mal-buyumlarnı ibadəthana həyliliridin kətürüp etüxigə yol koymidi.

17 U həlkəkə:

□ **11:13 «Yıraktiki yopurmaklıq bir tüp ənjür dərihini baykap, uningdin birər mewə tapalarənmənmikin dəp yenioqa bardı»** — Qanaan (Pələstin)diki ənjür dərəhliridə yopurmak bolsa, mewimu boluxi kerək. Bu ənjür dərihidə kərungən karamət möjizə rohiy bir həkikətni sürətləp beridu, əlwəttə.

□ **11:15 «u ibadəthana həylilirioqa kirip...»** — ibadəthana toqrluluk: əyni qaoqla, Yəhudiylarning nuroqun ibadəthaniliri (sinagoglar) bolup, bu Yəhudiylarning əng kəp yioqılıp ibadət kiliqidən jayı idi. Hudanıng əmri boyiqə, pəkət Yerusalemdiki bu mərkiziy ibadəthanidila қurbanlıq kilsə toqra bolatti. **«u yerdə elim-setim kiliwatqanlarnı həydəxkə baxlidi wə pul tegixküqilərnin xırəlirini, pahtək-kəptər satkuqılarning orunduklirini ərübətti»** — ibadəthana həylilirida setiloğan haywan wə uqar-kanatlar həlkəning қurbanlıq kılıxi üçün idi. Ibadəthaniqə sədikə bərgüqilər pulini yərlik puloqa tegixkəndin keyin berixi kerək idi. ■ **11:15** Mal.3:1-5; Mat. 21:12; Luğa 19:45; Yh. 2:14.

— Muqəddəs yazmilarda: «Mening əyüm barlıq əllər üçün dua-tilawəthana dəp atılıdu» dəp pütülgən əməsmu? Lekin silər uni bulangqlarning uwisiqa aylanduruwəttinglar! — dəp təlim baxlıdi. □ ■

18 Bax kahinlar wə Təwrat ustazliri buni anglap, uni yokitixning qarisini izdəxkə baxlıdi; pütkül halayık uning təlimigə təəjjuplinip қalqaqka, ular uningdin қorkətti. ■

19 Kəqkurun, u *muhlisliri bilən* xəhərning sirtiqa qikip kətti. □

Ənjür dərihidin elinidiojan ibrət

20 Ətisi səhərdə, ular ənjür dərihining yenidin etüp ketiwetip, dərəhning yiltizidin қurup kətkənlikini baykaxtı. □

□ **11:17 ««Mening əyüm barlıq əllər üçün dua-tilawəthana dəp atılıdu»... silər uni bulangqlarning uwisiqa aylanduruwəttinglar!»** — «Yəx.» 56:7 wə «Yər.» 7:11ni kərung. Əysanıng «bulangqlarning uwisi» degən səzi ikki bislik bolup, bir tərəptin bax kahinlarning sodigərlərgə қurbanlıqlarnı setix һökükini setip bərgənlikini kərsitudu; ikkinqidin, bu kahinlarning həlkəning Hudanıng həkikətinə anglax pursitini bulap, uning orniqa əzlirina mərtiwişini yüksəri kətürüdüloqan hər türlük կaidə-yosunları ularning boynıqa artıp կoyqanlığını kərsitudu. ■ **11:17** 1Pad. 8:29; Yəx. 56:7; Yər. 7:11; Mat. 21:13; Luğa 19:46. ■ **11:18** Yəx.49:7, Mat.21:46.

□ **11:19 «Kəqkurun, u muhlisliri bilən xəhərning sirtiqa qikip kətti»** — grek tilida «Kəqkurun, ular xəhərning sirtiqa qikip kətti». Baxça birhil tərjimisi: «Kəqkurunları, Əysa bilən muhisləri xəhərning sirtiqa qikip ketətti». Ixlər dərwəkə hər künü xundak bolatti. □ **11:20 «dərəhning yiltizidin қurup kətkən...»** — bu karamət möjizə rohiy bir həkikətni sürətləp beridu, əlwəttə.

21 Dərəhni ھالитини esigə kəltürgən Petrus:

— Ustaz, kara, sən қароғылан ənjür dərihi қurup ketiptu! — dedi. □

22 Әйса ularоға jawabən mundak dedi:

— Hudaning ixənqidə bolunglar. □

23 Mən silərgə xuni bərhək eytip қoyayki, kimdəkim bu taqka: Bu yərdin ketürülüp den-gizoğa taxlan!» desə wə xundakla kəlbidə həq guman kilmay, bəlkı eytkinining əməlgə exixiqlə ixənq bar bolsa, u eytən ix uning üqün əməlgə axidu. ■

24 Xu səwəbtin mən silərgə xuni eytimənki, dua bilən tiligən hərbir nərsə bolsa, xuningə qə erixtim, dəp ixininglar. Xunda, tiligininglar əməlgə axidu. ■

25 Wə ornunglardın turup dua қiloqininglarda, birərsigə oquminglar bolsa, uni kəqürünglər. Xuning bilən ərxtiki Atanglarmu silərning gunahlıringlarnı kəqürüüm kılıdu. ■

26 Lekin silər baxķılarnı kəqürüüm kilmisanglar, ərxtiki Atanglarmu silərning gunahlıringlarnı kəqürüüm kilmaydu. □ ■

□ **11:21 «Ustaz»** — grek tilida «Rabbi». □ **11:22 «Hudaning ixənqidə bolunglar»** — grek tilida «Hudaning ixənqiqə igə bolunglar». ■ **11:23** Mat. 17:20; 21:21; Luqa 17:6. ■ **11:24**

Yər. 29:12; Mat. 7:7; Luqa 11:9; Yh. 14:13; 15:7; 16:24; Yak. 1:5, 6; 1Yuh. 3:22; 5:14. ■ **11:25** Mat. 6:14; Kol. 3:13.

□ **11:26 «Lekin silər baxķılarnı kəqürüüm kilmisanglar, ərxtiki Atanglarmu silərning gunahlıringlarnı kəqürüüm kilmaydu»** — bəzi kona kəqürənilərdə muxu -26-ayət təpilmaydu. Nemila bolmisun, bu ayət həkikəttur. «Mat.» 6:15ni kərüng. ■ **11:26** Mat. 18:35.

*Əysanıng hökükining sürüxtürülüxi
Mat. 21:23-27; Luğa 20:1-8*

27 Ular Yerusalemqa қaytidin kirdi. U ibadəthana höylilirida aylinip yürgəndə, bax kahınlar, Təwrat ustazlıri wə aksakallar uning yenioqa kelip:■

28 — Sən kiliwatkan bu ixlarnı қaysı hökükkə tayinip kiliwatisən? Sanga bu ixlarnı қılıx hökükini kim bərgən? — dəp soridi.■

29 Əysa ularoqa jawabən:

— Mənmu sılərdin bir soal soray. Silər uningoqa jawab bərsənglər, mənmu bu ixlarnı қaysı hökükkə tayinip kiliwatkanlıqimni eytip berimən:

30 — Yəhya yürgüzgən qəmüldürüx bolsa, ərxtinmu, yaki insanlardınmu? Manga jawab bərsənglərqu!

31 Ular əzara mulağızə қılıxip:

— Əgər «Ərxtin kəlgən» desək, u bizgə: «Undakta, silər nemə üqün Yəhya ola ixənmidinqlər?» dəydu. □

32 Əgər: «Insanlardın kəlgən» desək,... bolmaydu! — deyixti (qünkü barlık həlk Yəhyani pəyoqəmbər dəp қarioqaqqa, ular həlkətin körkətti).■

■ **11:27** Mat. 21:23; Luğa 20:1. ■ **11:28** Mis. 2:14; Ros. 4:7; 7:27. □ **11:31** «Ular əzara mulağızə қılıxip: — Əgər «Ərxtin kəlgən» desək, u bizgə: «Undakta, silər nemə üqün Yəhya ola ixənmidinqlər?» dəydu» — muxu diniy ərbablarning həmmisi əslidə Yəhya pəyoqəmbərning yətküzgən həwirigə jawabən: «Bizgə towa қılıx kerək əməs» degən wə Yəhya «mening kəynimdə kelidioqan» dəp kərsətkən Məsihning kelixigə ixənməy, uning qəmüldürüxini rət ķiloqanıdi, əlwəttə.

■ **11:32** Mat. 14:5; Mar. 6:20.

33 Buning bilən, ular Əysaqa:

— Bilməymiz, — dəp jawab berixti.

— Undakta, mənmu bu ixlarnı կaysı həkukka tayinip kiliwatkanlıkimni eytmaymən, — dedi u ularoqa.

12

Rəzil ijərikəxlər həkəqidiki təmsil

Mat. 21:33-46; Luğa 20:9-19

1 Andin, u ularoqa təmsillər bilən səzləxkə baxlıdı:

— Bir kixi bir üzümzarlık bərpa կilip, ətrapini qitlaptu; u bir xarab kəlqiki կeziptu wə bir kəzət munarını yasaptu. Andin u üzümzarlıknı baqwənlərgə ijariğə berip, əzi yakə yurtka ketiptu.■

2 Üzüm pəslə kəlgəndə, baqwənlərdin üzümzarlıktiki mewilərdin *tegixlikini* əkelix üqün bir կulni ularning yenioqa əwətiptu.

3 Lekin ular uni tutuwelip dumbalap, kuruk կol կayturuptu.

4 Hojayin yənə bir կulni ularning yenioqa əwətiptu. Uni bolsa ular qalma-kesək կilip, baxkəzini yerip, həkarətləp կayturuptu.

5 Hojayin yənə birsini əwətiptu. Lekin uni ular əltürüptu. U yənə tola կullarnı əwətiptu, lekin ular bəzilirini dumbalap, bəzilirini əltürüptu.

6 Hojayinning yənida pəkət uning səyümlük bir oqlılıq կalqaqka, ular oqlumniqı hərmət կilar

■ **12:1** Zəb. 80:8-9; Yəx. 5:1; Yər. 2:21; 12:10; Mat. 21:33; Luğa 20:9.

dəp, u uni əng ahiri bolup baqwənlərning yeniçə əwətiptu.

7 Lekin xu baqwənlər əzara: «Bu bolsa mi-rashor; kelinglar, uni əltürüwetəyli, xuning bilən mirasi bizningki bolidu!» deyixiptu. ■

8 Xunga ular uni tutup əltürüp, üzümzarlığning sırtıçə taxliwetiptu.

9 Əmdi üzümzarlığning hojayini қandak қılıdu? U əzi kelip baqwənlərni əltüridi wə üzümzarlığni baxkilaroqa beridu.

10 Əmdi silər mukəddəs yazmilardin munu ayətni okup bakmioqanmusilər? — «Tamqilar taxliwətkən tax bolsa, Burjək texi bolup tikləndi. □ ■

11 Bu ix Pərwərdigardindur, Kəzimiz aldida karamət bir ixtur» □ ■

12 Ular uning bu təmsilni əzlirigə karitip eytənlikini qüxəndi; xunga ular uni tutux yolini izdəxti; ھalbuki, halayıqtın қorkuxup, uni taxlap ketip қaldı.

■ **12:7** Yar. 37:18; Zəb. 2:8; Mat. 26:3; Yh. 11:53

□ **12:10** «**Tamqilar taxliwətkən tax bolsa, burjək texi bolup tikləndi**» — «burjək texi» bolsa hərkəndək imarətning ulidiki əng muhim uyultax bolup, ul selinoğanda birinqi bolup կoyulidioqan taxtur. Yəhədiy kattiwaxlar «rohiy hayat»ning burjək texi boloqan Məsihni taxliwətməkqi idi, wə dərwaqə taxliwətti. ■ **12:10** Zəb. 118:22-23; Yəx. 28:16; Mat. 21:42; Luğa 20:17; Ros. 4:11; Rim. 9:33; 1Pet. 2:6. □ **12:11** «... **Bu ix Pərwərdigardindur, kezimiz aldida karamət bir ixtur**» — toluk bexarət (10-11) «Zəb.» 118:22-23də tepilidu. ■ **12:11** Zəb. 118:22,23

*«Kəysərgə baj tapxuramduk?» degən ķiltak
Mat. 22:15-22; Luğa 20:20-26*

13 Xuningdin keyin, ular birnəqqədə Pərisiy wə Herodning tərəpdarlarını uni əz səzi bilən ķiltakka qüxürüx məksitidə uning aldiqə əwətti. □ ■

14 Ular kelip uningoşa: — Ustaz, silini səmimiyy adəm, adəmlərgə kət'iy yüz-hatırə ķılmayıdu, həqkiməgə yan basmaydu, bəlkı kixilərgə Hudanıng yolini sadıqlıq bilən əgitip keliwatidu, dəp bilimiz. *Siliqə, Rim imperatori Kəysərgə baj-selik tapxurux Təwrat қanuniqa uyğunmu-yoq?* □

15 Zadi baj tapxuramduk-tapxurmamduk? — deyixti.

Lekin u ularning sahtipəzlikini bilip ularoşa:
— Nemixə meni siniməkqisilər? Manga bir

□ **12:13 «Hərod padixaḥning tərəpdarları»** — Hərod padixaḥ Rim imperiyəsi təripidin təyinləngən bolup, u Yəhudiylər bolmiolaşqə Yəhudiylarning kepinqisi uningoşa intayın əq idi. Xundak bolqını bilən əz mənpəitini kezləydiqan, uni kollaydiqan «Hərod tərəpdarları» bar idi. «Hərodlar» toopruluk «Matta»diki «köxumqə söz»imizni körüng. ■ **12:13**

Mat. 22:15; Luğa 20:20. □ **12:14 «Kəysərgə baj-selik tapxurux...»** — Rimning hərbir imperatorıqa «Kəysər» degən nam-unwan berilətti; məsilən Kəysər Awqustus, Kəysər Yuliüs, Kəysər Tiberius қatarlıklar. **«Kəysərgə baj-selik tapxurux Təwrat қanuniqa uyğunmu-yoq?»** — əyni wakitta, Yəhudiylər rimliklarning zulmi astida yaxawatlaşdırıldı. Əgər Əysə: «Rim imperatorıqa baj tapxurux toqra» desə, bu gəptin azadlıqını istigən Yəhudiylər uni «Mana taza bir yalakçı, hain ikən» dəp tillixatti. «Baj tapxurmaslıq kerək» degən bolsa, u Rim imperiyəsigə karxi qıkkən bolatti; andin ular uni Rim waliyisinoğa ərz kılqan bolatti. Ular muxundak soallarnı sorax arkılık Əysəni gepidin tutuwelip, rimliklarning қolioşa tapxurup, uningoşa ziyanəkəlik ķilməkçə boluxşan.

«dinar» pulni əkelinglar, mən kərüp bağay, — dedi. □

16 Ular pulni elip kəldi, u ulardin:

— Buning üstidiki sürət wə nam-isim kimning?
— dəp soridi.

— Kəysərning, — deyixti ular.

17 Əysa ularoqa jawabən: — *Undak bolsa*, Kəysərning həkkini Kəysərgə, Hudanıng həkkini Hudaqla tapxurunglar, — dedi. Xuning bilən ular uningoqa intayın həyran қelixti. □ ■

Tiriliňkə munasiwətlik mäsilə *Mat. 22:23-33; Luğa 20:27-40*

18 Andin «Өlgənlər tirilməydu» dəydioğan Sadukiyalar uning aldişa kelip ķistap soal қoydi: □ ■

19 — Ustaz, Musa *pəyənəmbər* Təwratta bizgə: «Bir kixi əlüp ketip, ayali tul kelip, pərzənt kərmigən bolsa, uning aka yaki inisi tul қalɔqan

□ **12:15 «Manga bir «dinar» pulni əkelinglar, mən kərüp bağay»** — «dinar» yaki «dinarium» degən Rim imperiyəsidiki birhil pul birliki bolup, üstigə Kəysərning sürüti besiloqanidi, əlwəttə. Bir «dinarium» təhminən bir adəmning künlük həkkini bolatti («Mat.» 20:2ni kərüng). □ **12:17 «Kəysərning həkkini Kəysərgə, Hudanıng həkkini Hudaqla tapxurunglar»** — demək, «Kəysərgə Kəysərning həkkini (uning sürüti qüxürülгən nərsə)ni tapxurunglar» — Kəysərgə baj teləx kerək.

Əmma қandaq nərsə üstidə «Hudanıng sürüti» bar? İnsan ezi «Hudanıng sürüti» bolup, biz pütünimizni Hudaqla tapxuriximiz kerəktur («Yar.» 1:26-27ni kərüng). ■ **12:17** Mat. 17:25; 22:21; Rim. 13:7. □ **12:18 «Sadukiyalar»** — bu məzħəpdikilər tooqruluk «Mat.» 16:1diki izahatni wə «Təbirlər»ni kərüng.

■ **12:18** Mat. 22:23; Luğa 20:27; Ros. 23:8.

yənggisini əmrigə elip, ķerindixi üçün nəsil қalduruxi lazim» dəp yazoqan. □ ■

20 Burun yəttə aka-uka bar idi. Qongi əylinip pərzənt қaldurmayla əldi.

21 Ikkinqi ķerindixi yənggisini əmrigə elip, umu pərzənt kərməy əldi. Üqinqisining əhwalimu uningkigə ohxax boldi.

22 Xu tərikidə yəttisi ohxaxla uni elip pərzənt kərməy kətti. Ahirda, u ayalmu aləmdin etti.

23 Əmdi tirilix künidə ular tirilgəndə, bu ayal қaysisining ayali bolidu? Qünki yəttisining həmmisi uni hotunlukka aloqan-də! — deyixti.

24 Əysa ularoqa mundak jawab bərdi:

— Silər nə mukəddəs yazmilarnı nə Hudanıng ķudritini bilmigənlikinglar səwəbidin muxundak azoqan əməsmusilər?

25 Qünki əlümдин tirilgəndə insanlar əylənməydu, ərgə təqməydu, bəlki ərxtiki pərixtiərgə ohxax bolidu.■

26 Əmdi əlgənlərning tirilixi məsilisi həkkidə *Təwratta*, yəni Musaoqa qüxürülgən kitabtiki «tikənlik» wəkəsidə, Hudanıng uningoqa қandak eytkinini, yəni: «Mən İbrahimning Hudasi, İshäkning Hudasi wə Yakupning Hudasidurmən!» deginini okumidinglarmu?

□ **12:19** «**Bir kixi elüp ketip...**» — grek tilida «birsnинг акиси яки укиси елсө,...». «**uning aka yaki inisi tul қалоqan yənggisini əmrigə elip, ķerindixi üçün nəsil қalduruxi lazim**» — «Қан.» 25:5. ■ **12:19** Yar. 38:8; Қан. 25:5, 6.

■ **12:25** Mat. 22:30; 1Yuha. 3:2.

□ ■

27 U əlüklərning Hudasi əməs, bəlki tiriklərning Hudasidur! Xunga silər қattık ezip kətkənsilər! □

Əng muhim əmr

Mat. 22:34-40; Luğa 10:25-28

28 Ularoqa yekin kəlgən, munaziriləxkənlirini anglioqan wə Əysaning ularoqa yahxi jawab bərgənlilikini kərgən bir Təwrat ustazi uningdin:
 — Pütün əmrlərning iqidə əng muhim ıçay? — dəp soridi. ■

29 Əysa mundak jawab bərdi:

— Əng muhim əmr xuki, «Anglioqin, əy Israil! Pərwərdigar Hudayimiz bolqan Rəb birdur. ■

30 Pərwərdigar Hudayingni pütün ķelbing, pütün jening, pütün zehning wə pütün küqüng bilən səygin». Mana bu əng muhim əmr.

31 Uningoqa ohxaydiqan ikkinqi əmr bolsa:

— «Koxnangni əzüngni səygəndək səy». Heqkandak əmr bulardin üstün turmaydu. ■

32 Təwrat ustazi uningoşa: — Toqlra eyttingiz, ustaz, həkikət boyiqə səzliddingiz; qunki U birdur, Uningdin baxkısı yoktur; □

□ **12:26 «Mən İbrahimning Hudasi, Ishäkning Hudasi wə Yaküpning Hudasidurmən!»** — «Mis.» 3:6. ■ **12:26**

Mis. 3:6,15; Mat. 22:31,32; Ros. 7:32; Ibr. 11:16.

□ **12:27 «U əlüklərning Hudasi əməs, bəlki tiriklərning Hudasidur!»** — Əysaning bu səzi toqrluluq «Matta»diki «köxumqə səz»imizdə tohilimiz. ■ **12:28** Mat. 22:34; Luğa 10:25. ■ **12:29** Kən. 4:35; 6:4-5; 10:12; Luğa 10:27. ■ **12:31** Law. 19:18; Mat. 22:39; Rim. 13:9; Gal. 5:14; Yak. 2:8. □ **12:32 «Qunki u birdur, uningdin baxkısı yoktur»** — «U» Hudani kərsitudu, əlwəttə.

33 insanning Uni pütün kəlbi, pütün əkli, pütün jeni wə pütün küqi bilən səyüxi həm kəoxnisinimu əzini səygəndək səyüxi barlıq kəydürmə қurbanlıqlar həm baxka қurbanlıq-hədiyələrdinmu artuktur.

34 Əysa uning aklanılık bilən jawab bərginini kərüp:

— Sən Hudanıng padixahlıqidin yiraq əməssən,
— dedi.

Xuningdin keyin, həqkim uningdin soal soraxka petinalmidi. ■

Kutkuzojuqi-Məsih — Dawutning oɔqli həm Rəbbi

Mat. 22:41-46; Luğa 20:41-44

35 Ibadəthana höylilirida təlim bərgəndə, Əysa bularqa jawabən mundak soalni otturioqa köydi:

Təwrat ustazlirining Məsihni «Dawutning oɔqli» deginini qandaq qüxinisilər? □ ■

36 Qünki Dawut əzi Mukəddəs Rohta mundak degənoqu: —

«Pərwərdigar mening Rəbbimgə eyttiki: —

«Mən sening düxmənliringni təhtipəring kılqısqə,

■ 12:34 Kən. 4:35; 6:4-5; Yəx. 45:21 □ 12:35 «**bularqa jawabən mundak soalni otturioqa köydi**» — grek tilida «mundak jawab bərdi: —». «**Dawutning oɔqli**» — muxu yərdə «Dawutning əwladi»ni kərsitudu, əlwəttə. ■ 12:35 Mat. 22:41; Luğa 20:41.

Mening ong yenimda olturoqin!». □ ■

³⁷ Dawut *Məsihni* xundak «Rəbbim» dəp atioqan tursa, əmdi *Məsih* қandaқmu *Dawutning* oqlı bolidu?

U yerdiki top-top həlk uning səzini hursənlilik bilən anglaytti. □

Əysanıng Təwrat ustazlirini əyiblixı

Mat. 23:1-36; Luğa 20:45-47

³⁸ U ularoqa təlim bərginidə mundak dedi:

— Təwrat ustazliridin həxyar bolunglar. Ular uzun tonlarnı kiyiwalıqan halda kerilip yürüxkə, bazarlarda kixilərning ularoqa bolıqan *uzun salamlırıq*, □ ■

³⁹ sinagoglarda aldinkı orunlarda, ziyapətlərdə tərdə olturuxka amraķ kelidu.

⁴⁰ Ular tul ayallarning barlıq əy-besatlırını yəwalidu wə kəz-kəz kılıp yaloqandin uzundin-

□ **12:36 «Pərvərdigar meninq Rəbbimgə eyttiki: — «Mən sening düxmənliringni təhtipəring kılouqə, meninq ong yenimda olturoqin!» — Zəb.»** 110:1. ■ **12:36 Zəb. 110:1;** Ros. 2:34; 1Kor. 15:25; Ibr. 1:13; 10:13. □ **12:37**

«Dawut Məsihni xundak «Rəbbim» dəp atioqan tursa, əmdi Məsih қandaқmu Dawutning oqlı bolidu?» — demək, Kütközələri-Məsih padixaḥ Dawutning əwlədi bolsimu, lekin padixaḥ Dawut Məsihni «Rəbbim» degən yerdə Məsih Dawut-tin uluq bolidu, həm tuquluxtin burunla «Rəb» süpitidə idi.

□ **12:38 «Təwrat ustazliri... bazarlarda kixilərning ularoqa bolıqan *uzun salamlırıq*... amraķ kelidu»** — «uzun» degən söz grekçə tekistə yok; tarix tətkiqatlırıqası asasən ularoqa kılıqan «salamlar»ni intayın *uzun* wə murəkkəp dəp bilimiz.

■ **12:38 Mat. 23:5, 6; Luğa 11:43; 20:46.**

uzun dualar қılıdu. Ularning tartidiqan jazasi tehimu eoqir bolidu! ■

*Tul ayalning ianisi
Luğa 21:1-4*

41 U ibadethanidiki sədikə sanduķining udulida olturnup, uningoqa pullirini taxlawatkan halayıkça қarap turatti. Nuroqun baylar uningoqa heli kəp pul taxlaxti. □ ■

42 Namrat bir tul ayalmu kelip, tiyinning təttin biri қimmitidiki ikki ləptonni taxlidi. □

43 U muhlislirini yenioqa qakirip, ularoşa mundak dedi:

— Mən silərgə bərhək xuni eytip կoyayki, bu namrat tul ayalning ianə sandukioqa taxliomini baxkilarning həmmisining taxlioqlanlidirin keptur. ■

44 Qünki baxkilar əzlirining exip taxkanlidirin sədikə қildi; lekin bu ayal namrat turupmu, əzining bar-yokını — tirikqilik қılıdioqininining həmmisini sədikə қılıp taxlidi.

■ **12:40** Mat. 23:14; Luğa 20:47; 2Tim. 3:6; Tit. 1:11. □ **12:41** «**sədikə sanduķı**» — grek tilida bu söz adəttə «həzinə»ni kersitidu. Lekin muxu yerdə ibadethanidiki həzinə üçün sədikilər yioqilidioqan jay, bəlkim qong bir sanduķni kərsətsə kerək. ■ **12:41** 2Pad. 12:10; Luğa 21:1. □ **12:42** «**ikki ləpton**» — «ləpton» degən bu pul «denarius»ning 1/128i bolup, bir ixləmqining «altə minut»luq həkkigə toqra kelətti. ■ **12:43** 2Kor. 8:12.

13

*Ibadəthanining wəyran kılınixidin bexarət;
ahırkı zamanlardıki alamətlər
Mat. 24:1-44; Luğa 21:5-33*

1 U ibadəthanidin qıkıwatqanda, muhlisliridin biri uningoqa:

— Ustaz, kara, bu nemidegən həywətlik taxlar wə imarətlər-hə! — dedi.■

2 Əysə uningoqa jawabən:

— Sən bu həywətlik imarətlərni kərdüngmu? Bir tal taxmu tax üstidə қalmaydu, həmmisi қaldurulmay gumran kılınıdu, — dedi.■

3 U Zəytun teoqida, yəni ibadəthanining udulida olturoqanda, Petrus, Yakup, Yuhanınna wə Andriyaslar uningdin astioqina:■

4 — Bizgə eytkinqu, bu ixlər қaşan yüz beridu? Bu barlıq wəkələrning yüz beridioqanlığını kərsitidioqan nemə alamət bolidu? — dəp soraxtı.■

5 Əysə ularoqa jawabən səz baxlap mundak dedi:

— Həzi bolunglarki, həqkim silərni azdurup kətmisun.■

6 Qünki nuroqun kixilər mening namimda kelip: «Mana əzüm xudurmən!» dəp, kəp adəmlərni azduridu.□ ■

7 Silər urux həwərliri wə urux xəpilirini anglioqininglarda, bulardin alakzadə bolup kətmənglər; qünki bu ixlarning yüz berixi

■ **13:1** Mat. 24:1; Luğa 21:5. ■ **13:2** 1Pad. 9:7, 8; Mik. 3:12; Luğa 19:44.

■ **13:2** 1Pad. 9:7, 8; Mik. 3:12; Luşa 19:44. ■ **13:3** Mat. 24:3; Luşa 21:7. ■ **13:4**

Ros. 1:6. ■ **13:5** Yər. 29:8; Əf. 5:6; 2Tes. 2:2, 3; 1Yuha. 4:1.

□ **13:6** «**Mana əzüm xudurmən**» — «Mana əzüm Məsihdurmən» degən mənini bildüridu. ■ **13:6** Yər. 14:14; 23:21.

mukərrər. Lekin bu zaman ahiri yetip kəlgənlikə əməs.

8 Qünki bir millət yənə bir millət bilən uruxka qıçıdu, bir padixahlıq yənə bir padixahlıq bilən uruxka qıçıdu. Jay-jaylarda yər təwrəxlər yüz beridu, aqarqılıqlar wə қalaymikənqılıqlar bolidu. Mana bu ixlarning yüz berixi «tuqutning toloqığının baxlinixi» bolidu, halas. □ ■

9 Silər bolsanglar, əzünglar oqa pəhəs bolunglar; qünki kixilər silərni tutkun kılıp sot məhkimilirigə tapxurup beridu, sinagoglarda kamqilinisi lər. Silər mening səwəbimdin əmirlər wə padixahlar aldioqa elip berilip, ular üçün bir guwahlıq bolsun dəp sorakka tartısilər. □ ■

10 Lekin bulardin awwal hux həwər pütkül

□ **13:8 «bir millət yənə bir millət bilən uruxka qıçıdu, bir padixahlıq yənə bir padixahlıq bilən uruxka qıçıdu»** — ibraniy tilida (xundakla grek tilida) bu ibarə dunya boyıqə kengəygən uruxlarnı kərsitixi mumkin («Yəx.» 19:2, «2Tar.» 15:3-6də bu turaklıq ibarə toqrluluk misallar bar. «**Mana bu ixlarning yüz berixi «tuqutning toloqığının baxlinixi» bolidu, halas**» — Əysə Məsih կaysi ixning «tuqulidu» qanlılığını biwasita deməydu. Təwəndiki səzlirigə қarioqanda, buni yengi dəvrning tuquluxi dəp karaymiz. ■ **13:8** Yəx. 19:2.

□ **13:9 «sot məhkimiliri»** — grek tilida «sanhedrinlar». Yəhudiylarning məhkimilirini wə bəlkim baxka hərhil sorakhanilarını kərsitudu. ■ **13:9** Mat. 10:17; 24:9; Luğa 21:12; Yh. 15:19; 16:2; Wəh. 2:10.

əllərgə jakarlinixi kerək. □

11 Əmdi ular silərni apirip *sorakka* tapxuroqanda, nemə deyix həkkidə nə əndixə nə mulaḥizə kilmanglar, bəlki xu wakit-saitidə silərgə կaysi gəp berilsə, xuni eytinglar; qünki sezligüqi silər əməs, Mukəddəs Rohtur. ■

12 Kərindax kərindixiqa, ata balisioqa hainlik kılıp əlümgə tutup beridu. Balilarmu ata-anisi bilən zitlixip, ularni əlümgə məhkum қilduridu.

■

13 Xundakla silər mening namim tüpəylidin həmmə adəmning nəpritigə uqraysılər, lekin ahırolıqə bərdaxlıq bərgənlər կutkuzulidu. ■

Yerusalemdə wəyran kiloquqi «yirginqlik nomussizlik» pəyda bolidu; «dəhəxətlik azab-oğubat»

14 «Wəyran kiloquqi yirginqlik nomussizlik» ning ezi turuxka tegixlik bolmioqan yerdə turqinini kərgininglarda, (kitabhan bu səzning mənisini qüxəngəy) Yəhudiyə əlkisidə turuwatkanlar taoqlaroqa қaqsun. □ ■

15 Əgzidə turoqan kixi əyigə qüxməy yaki əyidiki birər nemini aloqlili iqigə kirməy қaqsun.

□ **13:10 «bulardin awwal hux həwər pütkül əllərgə jakarlinixi kerək»** — «awwal» degən səzgə կariqanda, hux həwərning hər jayqa jakarlinixi zamanning ahiridin awwal, xundakla bəlkim 9-ayəttə eytiloqan nahayiti eoqır ziyankəxliktin awwal boluxi mumkin («Mat.» 24:14ni kərung). ■ **13:11** Mat. 10:19; Luğa 12:11; 21:4. ■ **13:12** Əz. 38:21; Mik. 7:6. ■ **13:13** Mat. 10:22; 24:13; Luğa 21:19; Wəh. 2:7,10. □ **13:14 «Wəyran kiloquqi yirginqlik nomussizlik»** — buning toqrisida Təwrat «Dan.» 9:24-27ni wə u toqrułuk izahatlarnı kərung. ■ **13:14**

Dan. 9:27; Mat. 24:15; Luğa 21:20,21; 2Tes. 2:4

16 Etizlarda turuwatqan kixi bolsa qapinini aloqili əyigə yanmisun.

17 U künlerdə hamilidar ayallar wə bala emitiwatqanlarning haliqa way! □

18 *Kaqidiojan* waqtinqlarning kixka toqra kelip kalmaslikı üçün dua kilinglar. □

19 Qünki u qaoqda Huda yaratqan dunyaning apiridə kılınoqandan buyan muxu qaoqkiqə kerülüp bakmioqan həm kəlgüsidiimu kerülməydiqan zor azab-okübat bolidu. ■

20 Əgər Pərwərdigar u künlerni azaytmisa, heqkandak ət igisi kutulalmaydu. Lekin U Əz tallioqanliri üçün u künlerni azaytidu. □

21 Əgər u qaoqda birsi silərgə: «Karanglar, bu yerdə Məsih bar!» yaki «Karanglar, u ənə u yerdə!» desə, ixənmənglər. □ ■

22 Qünki sahta məsihlər wə sahta pəyəqəmbərlər

□ **13:17 «u künlerdə hamilidar ayallar wə bala emitiwatqanlarning haliqa way!»** — undak kixilergə əeqix əpsiz bolidu, əlwattə. □ **13:18 «Kaqidiojan waqtinqlarning kixka toqra kelip kalmaslikı üçün dua kilinglar»**

— Yəhudi diniy ərbablarning Təwrat əkanuniqa bolqan qüxənqisigə asasən, Yəhudiylər adəttə xabat (dəm elix) künidə xəhər dərvazisi wə dukanlarnı takixi kerək. Bu kuni səpər kılıx mən'i kılınoqan bolqaqka, Pəlestində turoqanlarqa nisbətən yeməklik setiwellix wə baxka yərlergə əeqix intayın կulaysız bolidu. «Kix»ta Yəhudiyyədə dərya-wadılarda su pat-pat texip turoqaqka, kixtimi əeqix intayın təs bolidu. ■ **13:19** Mat. 24:21 □ **13:20 «U Əz tallioqanlar üçün»** — grek tilida «U tallioqan tallioqanlırları üçün» degənlik bilən ipadilinidu — Huda Əzinin tallioqanlırları baqlıoqan muhəbbitini alahidə təkitləydi. □ **13:21 ««Karanglar, bu yerdə Məsih bar!» yaki «karanglar, u ənə u yerdə!» desə, ixənmənglər»** — «u» — Məsihni kərsitidu. ■ **13:21** Mat. 24:23; Lukə 21:8.

məydanoğa qıkıldı, məjizilik alamətlər wə karamətlərni kərsitudu; xuning bilən əgər mümkün bolidioğan bolsa, ular hətta *Huda* tallıqanlarnı həm azduridu. ■

23 Xuning üçün, silər hoxyar bolungalar. Mana, mən bu ixlarning həmmisini silərgə aldin'ala ukturup köydüm.

Insan'oqlining kelixi

24 Əmdi xu künlərdə, xu azab-okubət etüp kətkən haman, kuyax қariyidu, ay yoruklukını bərməydi, ■

25 yultuzlar asmandin təkülüp qüxitdu, asmandiki küqlər lərzigə kelidu. □ ■

26 Andin kixilər Insan'oqlining uluoq küq-kudrət wə xan-xərəp bilən bulutlar iqidə keliwatlınlığını kəridu. □ ■

27 U əz pərixtirini əwətidu, ular uning tallıqanlarını dunyaning tət təripidin, zeminning qətliridin asmanning qətlirigiqə yiəlip jəm kıldı. □

■ **13:22** Qan. 13:2; 2Tes. 2:11. ■ **13:24** Yəx. 13:10; Əz. 32:7; Yo. 2:10,31; 3:15; Mat. 24:29; Luqa 21:25; Wəh. 6:12.

□ **13:25 «yultuzlar asmandin təkülüp qüxitdu, asmandiki küqlər lərzigə kelidu»** — «Yəx.» 13:10, 34:4, «Yo.» 2:10ni kərüng. «Asmandiki küqlər» bəlkim barlıq jin-xəytanlarnı kərsitudu; «lərzigə kelidu» bəlkim ularning küqtin ələxini kərsitudu. ■ **13:25** Yəx. 13:10; 34:4. □ **13:26 «Andin kixilər insan'oqlining uluoq küq-kudrət wə xan-xərəp bilən bulutlar iqidə keliwatlınlığını kəridu»** — «Dan.» 7:13ni kərüng. ■ **13:26** Dan. 7:10; Mat. 16:27; 24:30; Mar. 14:62; Luqa 21:27; Ros. 1:11; 1Tes. 4:16; 2Tes. 1:10; Wəh. 1:7.

□ **13:27 «dunyaning tət təripidin»** — grek tilida «tət xamaldin» bilən ipadilinidu.

Ənjür dərihidin sawak elix

28 — Ənjür dərihidin mundak təmsilni biliwelinglar: — Uning xahliri kəkirip yopurmak qıqaroqanda, yazning yekinlap қaloqanlığını bilisilər. ■

29 Huddi xuningdək, *mən baya degənlirimning* yüz beriwatkanlığını kərgininglarda, uning yekinlap қaloqanlığını, hətta ixik aldida turuwatkanlığını biliwelinglar. □

30 Mən silərgə bərhək xuni eytip қoyayki, bu alamətlərning həmmisi əməlgə axurulmay turup, bu dəwr etməydu. □

31 Asman-zemin yokıldı, biraq mening səzlirim hərgiz yokalmayıdu. ■

Hoxyar bolunglar

■ **13:28** Mat. 24:32; Luqa 21:29. □ **13:29 «mən baya degənlirimning yüz beriwatkanlığını kərgininglarda, uning yekinlap қaloqanlığını, hətta ixik aldida turuwatkanlığını biliwelinglar»** — bu tekistiki «uning (yekinlap қaloqanlığı)» yaki insan'oqlining əzini, yaki kelidioqan künini, yaki Hudanıng padixaḥlığını kərsitudu («Luqa» 21:31).

□ **13:30 «bu alamətlərning həmmisi əməlgə axurulmay turup, bu dəwr etməydu»** — əgər tiləqə elinoqan alamət Yerusalemning wəyrən boluxią (miladiyə 70-yili) (13:2) қaritiloqan bolsa, undakta «dəwr» degən sez təbiyyi (1) Əysanıng dəwridə yaxap ətkən adəmlərni kərsitudu. Əgər Məsihning dunyaqa kaytip kelixigə (13:26) қaritiloqan bolsa, «dəwr» degən sez bəlkim (2) pütün Yəhudiya həlkini (3) bu ayətlərdə eytiloqan «dəhəxətlik azab-okübət»tiki wəkələrning baxlinix dəwridə yaxiqanlarnı kərsitudu. Xunga barlıq wəkələr xu dəwr iqidə yüz beridi, degənlik bolidu. Bizningqə (3)-xərəh aldi-kəyni ayətlərgə əng bap kelidi. ■ **13:31** Zəb. 102:25-27; Yəx. 40:8; 51:6; Ibr. 1:1.

32 Lekin xu künü yaki wakit-saiti toopluluq həwərni həqkim bilməydu — hətta nə ərxtiki pərixtilərmə bilməydu, nə oşul bilməydu, uni pəkət Atila bilidu. ■

33 Həoxyar bolunglar, səgək bolup dua ķilinglar, qünki u wakit-saatning қaqañ kelidiolanlığını bilməysilər. ■

34 Bu huiddi yakə yurtka qikmaqçı bolğan adəmning əhwaliqa ohxaydu. Yolqa qikidioqan qaodqa, u küllirioqa əz həkukini bekjtip, hərbirigə əz wəzipisini tapxuridu wə dərwaziwənningmu səgək boluxini tapilaydu.

35 Xuningdək, silərmə səgək bolunglar; qünki eyning igisining *kaytip* kelidiolan waqtining — kəqkuronmu, tün yerimimu, horaz qillioqan wakitmu yaki səhər waktimu — uni biləlməysilər;

36 u tuyuksız kəlgəndə, silərning uh-lawatķininglarning üstigə qüxmisin!

37 Silərgə eytkinimni mən həmməyləngə eytimən: Səgək turunglar!

14

Rəhbərlərnin suyķest ķılıxi
Mat. 26:1-5; Luķa 22:1-2; Yh. 11:45-53

■ **13:32** Mat. 24:36; Ros. 1:7. ■ **13:33** Mat. 24:42; 25:13; Luķa 12:40; 21:36; 1Tes. 5:6.

1 «Өтүп ketix» həyti wə «petir nan həyti»qə ikki kün қalɔqanidi. Bax kahinlar wə Təwrat usta-zliri uni hıylə-nəyrəng bilən tutup əltürükning qarısını izdəytti. □ ■

2 Qünki ular:

— Bu ix həyt-ayəm künliri қılınmışın. Bolmisa, həlk arisida malimanqılık qıqxı mumkin, — deyixətti.

*Ihlasmən ayalning Əysani ətirlixi
Mat. 26:6-13; Yh. 12:1-8*

3 Əmdi u Bəyt-Aniya yezisida, «Simon mahaw»ning əyidə dastihanda olturoqanda, ak қaxtexi xixidə naħayiti ķimmətlik sap sumbul ətirni ketürüp kəlgən bir ayal uning yeniqə kirdi. Ayal ak қaxtexi xexini qekip, ətirni Əysanıng bexiqə կuydi. □ ■

4 Lekin bəzilər buningqə hapa boluxup, bir-birigə:

— Bu ətir nemə dəp xundak israp қılınidu?

5 Qünki bu ətirni üq yüz dinardin artuk pulqə satkılı bolatti, puli kəmbəqəllərgə sədikə қılinsa

□ **14:1** ««Өтүп ketix» həyti wə «petir nan həyti»qə ikki kün қalɔqanidi» — bu ikki həytning təpsilatlırı üçün «Mis.» 12-bab, «Law.» 23-babnı wə «Təbirlər»ni kərung. Ibraniy tilida «Pesak», yəki «Pasha» həyti dəp atılıdu. ■ **14:1** Mat. 26:2; Luqa 22:1; Yh. 11:55; 13:1. □ **14:3** «**Simon mahaw**» — yəni «Mahaw kesili» deyildidinqən Simon — Simon bəlkim ilgiri mahaw kesiliga giritpar bolqanidi. Bizningqə bu ix wə «Yuh.» 12:1-11də hatırıləngən wəkə bir ixtur. ■ **14:3** Mat. 26:6; Luqa 7:37; Yh. 11:2; 12:3.

bolmamti! — deyixti. Ular ayaloqa xundak tapatnə қılɔlı turdi. □

6 Lekin Əysa ularoqa:

— Uning ihtiyarioqa қоюнглар, nemə dəp uning kənglini aqritisilər? U mening üstümgə yahxi ix kıldı.

7 Qünki kəmbəqəllər daim aranglarda bolidu, halıqan wakitinglarda ularoqa həyr-sahawət kərsitələysilər; lekin mening aranglarda boluxum silərgə daim nesip boliwərməydu! ■

8 Ayal qamining yetixiqə kıldı; u mening bədinimning dəpnə қilinixioqa aldin'ala təyyarlık kılıp, uningoqa ətir-may կuyup կoydi. □

9 Mən silərgə bərhək xuni eytip կoyayki, bu hux həwər pütkül dunyaning կəyeridə jakarlansa, bu ayal əslinip, uning қılɔan bu ixi təriplinidu, — dedi.

Yəhudanıng Əysa oqa satkunluğ қılıxi

Mat. 26:14-16; Luğa 22:3-6

10 Xu wakitta, on ikkiyləndin biri bolən Yəhuda Ixkariyot uni ularoqa tutup berix məksitidə bax kahinlarning aldiqə bardı. ■

11 Ular buni anglap huxal bolup kətti wə uningoqa pul berixkə wədə қilixti. Yəhuda uni tutup berixkə muwapiq pursət izdəp yürətti.

-
- **14:5 «bu ətirni üq yüz dinardin artuk puloqa satkili bolatti»** — «dinar» yaki «dinarius» degən Rim imperiyəsidiki birləşmiş pul birləşimi bolup, bir «dinarius» təhminən bir adəmning bir künlük həkkəsi bolatti. «Mat.» 20:2ni kərüng. ■ **14:7** Kan. 15:11. □ **14:8 «uningoqa ətir-may կuyup կoydi»** — yaki «uningoqa məsih kıldı». ■ **14:10** Mat. 26:14; Luğa 22:4.

Ətüp ketix həytining kəqlik tamıki

Mat. 26:17-25; Luğa 22:7-14, 21-23; Yh. 13:21-

30

12 Petir nan həytining birinqi küni, yəni ətüp ketix həytining қurbanlıq қozisi soyulidioqan küni, muhlislar uningdin:

— Ətüp ketix həytining *tamikini* yeyixing üçün bizning կեյօրգե berip təyyarliximizni halaysən?
— dəp soridi. □ ■

13 U muhlisliridin ikkiylənni aldin mangoluzup ularoqa:

— Xəhərgə kiringlar, u yərdə kozida su ketürüwaloqan bir ər kixi silərgə uqrayıdu. Uning kəynidin menginglar. □

14 U adəm nəgə kirsə xu əyni igisigə: «Ustaz: Muhlislirim bilən ətüp ketix həytining tamikini yəydiqan mehmanhana կեյərdə? — dəp sorawatidu» — dənglar.

15 Ü silərni baxlap üstüñki կեwəttiki rətləngən sərəmjanluxturulqan qong bir eoqiz əyni kərsitudu. Mana xu yərdə bizgə təyyarlık kılıp turunglar, — dedi.

□ **14:12 «petir nan həytining birinqi küni, yəni ətüp ketix həytining қurbanlıq қozisi soyulidioqan küni»** — «petir nan həti» yəttə kün bolidu, birinqi küni «ətüp ketix» həytimu təng bolidu. Bu küni, Yəhudiylar əyliridə қoza soyup, petir nan bilən yəydu. **«Ətüp ketix həytining tamıki»** — buning muhim kismi «ətüp ketix қurbanlıq қozisi» idi («Mis.» 12:3-11, «Law.» 23:5, «Qel.» 28:16, «Qan.» 16:1-7ni kərüng). ■ **14:12 Mis. 12:17; Mat. 26:17; Luğa 22:7.** □ **14:13 «Xəhərgə kiringlar»** — «xəhər» — Yerusalem xəhirişə, demək. **«u yərdə kozida su ketürüwaloqan bir ər kixi silərgə uqrayıdu»** — Қanaanda (Pələstində) ər kixilər bügüngə kədər adəttə su kətürməydu.

16 Muhlislар yoloqa qikip xəhərgə kirip, yoluğkan ixlarning həmmisi u eytkandək boldi. Xu yerdə ular ətüp ketix həytining tamikini təyyarlaxtı.
17 Kəq kirgəndə, u on ikkəylən bilən əygə kəldi.



18 Ular dastihanda olturup əqizalanqanda Əysə:
 — Mən silərgə bərhək xuni eytip köyayki, aranglardiki birəylən, mən bilən billə əqizaliniwatkan birsi manga satkunluq kılıdu,
 — dedi. □ ■

19 Ular *bu səzdin* կայοւօդա qəmüp, bir-birləp uningdin:

— Mən əməstimən? — dəp soridi. Yənə birsi: — Mən əməstimən? — dedi.

20 Lekin u ularoqa:

— *Xu kixi* on ikkəylənniñ biri, yəni қolidiki nanni mən bilən təng tawakka təğürgüqi bolidu.

21 Insan'ooqli dərwəkə ezi toqrisida *mukəddəs yazmilarda* pütülgəndək aləmdin ketidu; birak Insan'ooqlining tutup berilixigə wasitiqi bolqan adəmning һəlioqa way! U adəm tuqulmiqan bolsa uningoqa yahsi bolatti! — dedi. □

■ **14:17** Mat. 26:20; Luğa 22:14. □ **14:18** «**dastihanda olturup əqizalanqanda...**» — grek tilida «dastihanda yetip əqizalanqanda...». ■ **14:18** Zəb. 41:9; Ros. 1:17. □ **14:21** «... **birak** Insan'ooqlining tutup berilixigə wasitiqi bolqan adəmning һəlioqa way! U adəm tuqulmiqan bolsa uningoqa yahsi bolatti!» — Yəhuda bu səzni angliqandanın keyin dərhal qikip bax kahınlarning yenioqa baroqan bolsa kerək. «Markus», «Luğa», «Yuhanna»diki ««etüp ketix» həytining kəqlik tamik» toqrisidiki bayanlarnı kərüng.

«Rəbning ziyapiti»

Mat. 26:26-30; Luğa 22:15-20; 1Kor. 11:23-25

22 Ular oqızaliniwatqanda, Əysa bir nanni қolioqa elip təxəkkür eytkandin keyin, uni oxtup, muhlislirioqa üləxtürüp bərdi wə:

— Elinglar, bu mening tenim, — dedi. □ ■

23 Andin u қolioqa jamni elip *Hudaşa* təxəkkür eytkandin keyin, uni muhlislirioqa sundi. Ularning həmmisi uningdin iqixti.

24 U ularoqa: — Bu mening kənim, nuroqun adəmlər üçün təkülidioqan, yengi əhdini tüzidioqan kənimdir. □

25 Mən silərgə bərhək xuni eytip կoyayki, Hudanıng padixahlıkıda yengidin xarabtin iqidiqan küngiqə, üzüm telining xərbətini hərgiz iqməymən, — dedi.

26 Ular bir mədhiyə küçini eytkandin keyin talaqa qılıp, Zəytun teoqioqa karap ketixti.

Muhlislarning Əysani taxlap ketixi

Mat. 26:31-35; Luğa 22:31-34; Yh. 13:36-38

27 Andin Əysa ularoqa:

Silər həmmiminqər tandurulup putlixisilər, qunki *mukəddəs yazmilarda*:

□ **14:22 «Əysa bir nanni қolioqa elip təxəkkür eytkandin keyin»** — yaxşı «Əysa nanni қolioqa elip (uni) bərikətligəndin keyin,...». ■ **14:22** Mat. 26:26; Luğa 22:19; 1Kor. 11:23.

□ **14:24 «Bu mening kənim, nuroqun adəmlər üçün təkülidioqan, yengi əhdini tüzidioqan kənimdir»** — «yengi əhdə» Təwrat, «Yər.» 31:31-34, «Luğa» 22:20ni, «Ibr.» 13:20ni kərüng. Bəzi kona kəqürənilərdə pəkət «əhdə» deyilidu.

«Mən padıqını uruwetimən,
Köylər patiparak bolup tarkitiwetilidu» dəp
pütülgən. □ ■

28 Lekin mən tirilgəndin keyin Galiliyəgə silərdin
burun barımən, — dedi. ■

29 Lekin Petrus uningoşa:

— Həmməylən tandurulup putlaxsimu, mən
hərgiz putlaxmaymən, dedi.

30 Əysə uningoşa: — Mən sanga bərhək xuni
eytip köyayki, bugün, yəni bugün keqə horaz
ikki ketim qillioquqə, sən məndin üq ketim
tanisən, — dedi. ■

31 Lekin Petrus tehimu kət'iylik bilən uningoşa:

— Sən bilən billə əlidioğan ix kerək bolsimu,
səndin hərgiz tanmaymən, — dedi. Əaloğan
həmmisimu xundak deyixti. ■

Əysanın Getsimanə bağıqisidiki dua-tilawiti
Mat. 26:36-46; Luğa 22:39-46

32 Andin ular Getsimanə degən bir jayoqa kəldi. U
muhlislaroşa: — Mən dua-tilawət kılıp kəlgüçə,
muxu yerdə olturup turunglar, dedi. ■

33 U Petrus, Yakup wə Yuhananni birgə elip
mangdi wə sür besip, roh-kəlbidə tolimu pərixtan
boluxką baxlidi. □

- **14:27 «Mən padıqını uruwetimən, köylər patiparak
bolup tarkitiwetilidu»** — «Zək.» 13:7. Muxu bexarəttə
səzligüqi Hudanıng əzi, əlwəttə. ■ **14:27** Zək. 13:7; Mat. 26:31;
Yh. 16:32. ■ **14:28** Mat. 26:32; 28:10; Mar. 16:7. ■ **14:30**
Mat. 26:34; Luğa 22:34; Yh. 13:38. ■ **14:31** Yh. 13:37.
■ **14:32** Mat. 26:36; Luğa 22:39; Yh. 18:1. □ **14:33 «Əysə ...
roh-kəlbidə tolimu pərixtan boluxką baxlidi»** — grek tilida «u ...
rohla tolimu pərixtan boluxką baxlidi».

34 U ularoqa:

— Jenim əlidioqandək bəkmə azablanmağta. Silər bu yerdə ķelip, oyqaq turunglar, — dedi.

■

35 U səl nerirak berip, əzini yərgə etip dum yatti wə mumkin bolsa, u dəkikining əz bexioqa qüxməy etüp ketixi üçün dua ķilip: □ ■

36 — I Abba Ata, Sanga həmmə ix mumkindur; bu kədəhni məndin ətküzüwətkəysən! Lekin bu ix mən halioqandək əməs, sən halioqandək bolsun, — dedi. □ ■

37 U üqəylənninq yenioqa kaytip kəlgini də, ularning uhlap қaloqanlığını körüp, Petruska:

— Əy Simon, uhlawatamsən?! Bir saətmu oyqaq turalmidingmu?! ■

38 Eziketuruluxtin saklinix üçün, oyqaq turup dua ķilinglar. Roh pidakar bolsimu, lekin kixining ətliri ajizdur, — dedi. □ ■

■ **14:34** Yh. 12:27. □ **14:35 «u dəkikining əz bexioqa qüxməy etüp ketixi üçün ...»** — grek tilida «xu saətninq əz bexioqa qüxməy etüp ketixi üçün...». ■ **14:35** Luğa 22:41.

□ **14:36 «I Abba Ata, Sanga həmmə ix mumkindur»**

— iibraniy tilida «abba» degən səz oqulning atisioqa bolğan yekinqılığını bildüridu. Uyqurqidiki «seyümlük ata» degəngə yekin kelidu. Bu səz həm muhəbbət həm qongkur hərmətnimə bildüridu. **«bu kədəhni məndin ətküzüwətkəysən!»** — «bu kədəh» uning aldida turidioqan azab-okubətlərni kersitidu. Təwratning kəp yərliridə «kədəh» dəl xu mənidə ixlitilidu (məsilən «Zəb.» 75:8, «Yəx.» 51:17, 22, «Yər.» 25:15də).

■ **14:36** Yh. 6:38. ■ **14:37** Mat. 26:40; Luğa 22:45.

□ **14:38 «Roh pidakar bolsimu, lekin kixining ətliri ajizdu»**

— «kixining ətliri» grek tilida «ət». Injilda «ət» yaki «ət-tən» daim degündək adəmning əz teni təripidin azdurulidioqan, gunahkar təbiitini kersitidu. «Rim.»diki «kirix səz»imizni kərung.

■ **14:38** Gal. 5:17.

Markus 14:39

civ

Markus 14:45

39 Andin u yənə berip, ohxax səzlər bilən kaytidin dua қıldı.

40 U ularning yeniçə կaytip kəlginidə, ularning yənə uhlap қalıqanlığını kərdi, qünki ularning kezlini uykuçə ilinəqanidi. Ular uningçə nemə deyixini bilməy қaldı.

41 U üçinçi ketim ularning yeniçə կaytip ularoça:

— Silər tehiqə uhlawatamsilər, tehiqə dəm eli-watamsilər? Əmdi boldi bəs! Wakit-saiti kəldi; mana, Insan' oqlı gunahkarlarning қolioça tapxuruldi! □

42 Kopunglar, ketəyli; mana, manga satkunluk қılıdiçən kixi yekin kəldi! — dedi.

Əysanıng tutkun қilinixi

Mat. 26:47-56; Luğa 22:47-53; Yh. 18:3-12

43 Wə xu dəkikidə, uning səzi tehi tügiməyla, mana, on ikkəyləndin biri bolqan Yəhuda kəldi; uning yenida bax kahınlar, Təwrat us-tazlıri wə aksakallar təripidin əwətilgən kiliqtokmaklärni kətürgən zor bir top adəm bar idi.

44 Uningçə satkunluk қiloqası ular bilən alliburun ixarətni bekitip: «Mən kimni seysəm, u dəl xudur. Silər uni tutup, yalap elip ketinglar» dəp kelixkənidə.

45 U kelip udul Əysanıng aldiçə berip:

□ **14:41 «Silər tehiqə uhlawatamsilər, tehiqə dəm eli-watamsilər?»** — yaki bolmisa: «Əmdi uhlawerisilər, dəm eli-werisilər!» (demək, kinayilik gəp) yaki pəkət: «Əmdi uhanglar, dəm elinglar!». ■ **14:43** Mat. 26:47; Luğa 22:47; Yh. 18:3.

— Ustaz, ustaz! — dəp uni səyüp kətti. □ ■

46 Ular uningoşa қол selip, uni tutkun қıldı.

47 Wə uning yenida turoqanlardın birəylən kılıqını suqurup, bax kaһinning qakirioqa uruwidi, uning kulisini xilip qüxürüwətti.

48 Əysə jawabən ularoqa:

— Bir қarakçını tutidioqandək kılıq-tokmaklarnı kətürüp meni tutkılı kəpsiləroq?

49 Mən hər küni ibadəthana həyənlirida silər bilən billə bolup təlim berəttim, lekin silər u qəqənda meni tutmidinglər. Lekin bu ixlarning yüz berixi mukəddəs yazmilarda aldin pütülgənlərning əməlgə axuruluxi üçün boldı, — dedi. ■

50 Bu qəqənda, həmməylən uni taxlap keletal ketixti. ■

51 Pəkət uqisioqa kanap rəht yepinqaklıwaloqan bir yigit uning kəynidin əgixip mangdi. Yax əskərlər uni tutuweliwidi,

52 lekin u kanap rəhettin boxinip, yalingaq peti ulardın keletal kətti. □

□ **14:45 «Ustaz, ustaz»** — «Ustaz» ibraniy tilida «Rabbi» deyildi. Ibraniylar arisida adəmning ismini ikki ketim qakirix adəttə inatayın qongkur həssiyat, alahidə amraqlıknı bildürirdi.

■ **14:45** 2Sam. 20:9. ■ **14:49** 1Sam. 24:14-15; Zəb. 22:6-7;

69:9; Lukə 24:25 ■ **14:50** Ayup 19:13; Zəb. 88:8, 18; Zək.13:7

□ **14:52 «...uqisioqa kanap rəht yepinqaklıwaloqan bir yigit... lekin u kanap rəhettin boxinip, yalingaq peti ulardın keletal kətti»** — birnəqqə xərhqilər bu «məlum yax yigit»ni Markusning ezi ikən, dəp karaydu. Bizmu қoxulımız. U muxu yerdə əzini «muhlis» dəp atımaydu. Bəlkim u muxu yerdə **barlık kixilərning** Əysadin waz keqip uni taxlioqanlığını təkitliməkqi bolidu.

Aliy kengəxmədə sotlinix

Mat. 26:57-68; Luğa 22:54-55, 63-71; Yh. 18:13-14, 19-24

53 Əmdi ular Əysani bax kahinning aldiqə elip berixti. Bax kahinlar, barlıq aksakallar bilən Təwrat ustazlirim u yərgə uning yeniqə yiqildi. □ ■

54 Petrus uningoqa taki bax kahinning sarayidiki høylining iqigiqə yiraktın əgixip kəldi; u karawullar bilən billə otning nurida otsinip olturndi.

55 Bax kahinlar wə pütün aliy kengəxmə əzaliri Əysani əlümgə məhkum kılıx üçün, guwah-ispat izdidi, əmma tapalmidi. □ ■

56 Qünki nuroqun kixilər uni ərz kılıp yaloqan guwahqlik bərgən bolsimu, ularning guwahqlikları bir-birigə udul kəlməyti.

57 Bəzi adəmlər ornidin turup, uning üstidin ərz kılıp yaloqan guwahqlik berip:

58 — Biz uning: «Insan қoli bilən yasaloqan bu ibadəthanini buzup taxlap, insan қoli bilən yasalmıqan baxka bir ibadəthanini üç kün iqidə yasap qikimən» degənlikini anglidük, — dedi.
□ ■

□ **14:53 «Bax kahinlar, barlıq aksakallar bilən Təwrat ustazlirim u yərgə uning yeniqə yiqildi»** — «uning yeniqə» bax kahin Қayafanıng yeniqə, demək. ■ **14:53** Mat. 26:57; Lukə 22:54; Yh. 18:13,24. □ **14:55 «aliy kengəxmə»** — ibraniy tilida «Sanhedrin») ■ **14:55** Mat. 26:59; Ros. 6:13. □ **14:58**

«Insan қoli bilən yasaloqan bu ibadəthanini buzup taxlap, insan қoli bilən yasalmıqan baxka bir ibadəthanini üç kün iqidə yasap qikimən» — «Yuh.» 2:19ni kərüng. Ular Məsihning səzini burmilioqanidi. ■ **14:58** Mar. 15:29; Yh. 2:19.

59 Hətta ularning bu həqtiki guwahlıklırimu bir-birigə mas kəlmidi.

60 Andin bax kahin həmməylənnig aldida ornidin turup, Əysadin:

— Kəni, jawab bərməmsən? Bular sening üstüngdin zadi qandaq guwahlıklarnı beri-watidu? — dəp soridi. ■

61 Lekin Əysa xük turup, həqkandak jawab bərmidi. Bax kahin uni kistap yənə uningdin:

— Sən Mubarək Boləquqining Oqlı Məsihmusən? — dəp soridi. □ ■

62 Xundak, mən əzüm, — dedi Əysa, — wə silər keyin Insan'ooqlining Kudrət Igisining ong yenida olturidioqanlığını wə asmandiki bulutlar bilən kelidioqanlığını kərisilər. □ ■

63 Xuning bilən bax kahin tonlirini yırtıp taxlap:
— Əmdi baxqa hərkandak guwahqining nemə hajiti? □

64 Əzüngalar bu kupurlukni anglıdinglar! Əmdi

■ **14:60** Mat. 26:62.

□ **14:61** «**Sən Mubarək Boləquqining Oqlı Məsihmusən?**» — «Mubarək Boləquq»

— Huda Əzidur. ■ **14:61** Yəx. 53:7; Ros. 8:32.

□ **14:62** «**silər keyin Insan'ooqlining Kudrət Igisining ong yenida olturidioqanlığını wə asmandiki bulutlar bilən kelidioqanlığını kərisilər**» — Təwrat, «Dan.» 7:13ni kərung.

■ **14:62** Dan. 7:13; Mat. 16:27; 24:30; 25:31; Luğa 21:27; Ros. 1:11; 1Tes. 4:16; 2Tes. 1:10; Wəh. 1:7. □ **14:63** «**Xuning bilən bax kahin tonlirini yırtıp taxlap...**» — bax kahin Əysani «kupurluk kjildi» dəp karap, əzinin buningə qołqan qəqüxi wə əqəzipini ipadıləx üçün kiyimlirini yırtkan. Əysanın əzinin Məsih, ikənlikini etirap kılıxi, uning Hudaqə has һökük wə xəhrət məndidur, degənlikidur. Yənə xuni eytimizki, bax kahinning tonlirini yırtixning əzi Təwrat қanunioğa hilap idi («Law.» 10:6, 21:10).

buningça nemə dəysilər? — dedi.

Ularning həmmisi u əlüm jazasiqa buyrulsun, dəp həküm qikirixti.

65 Andin bəziliri uningoşa tükürüxkə baxlidi, yənə uning kezlirini tengip, muxtlap: «Kəni, *pəyərəmbərqılık kılıp* bexarət berə!» deyixti. Karawullarmu uni xapılıq bilən kaqatlidi. □ ■

Petrusning Əysadin tenixi

Mat. 26:69-75; Luğa 22:56-62; Yh. 18:15-18, 25-27

66 Petrus sarayning təwənki höylisida turqanda, bax kahının dedəkliridin biri kelip, ■

67 issinip olturoqan Petrusni kərüp, uningoşa tikilip қarap:

— Sənmu Nəsarətlik Əysa bilən billə idingoqu, — dedi.

68 Lekin u tenip:

— Sening nemə dəwatqanlıkingni bilmidim həm qüxənmidim, — dedi-də, taxkirişa, dərwazining aywaniqa qikip turdi. Xu əsnada horaz bir qillidi.

69 Uni yənə kərgən həlikə dedək yənə u yərdə turoqlarо:

— Bu ulardin biri, — degili turdi. ■

□ **14:65 «bəziliri uningoşa tükürüxkə baxlidi, yənə uning kezlirini tengip, muxtlap:** «*kəni, pəyərəmbərqılık kılıp* bexarət berə!» — «Mat.» 26:68də muxu kixilərnin: «Kəni bexarət berə, seni kim urdi?» deyixkənlikimü hatirilidu. **«Karawullarmu uni xapılıq bilən kaqatlidi»** — yaki «Karawullarmu uni arisioşa eliwelip kaqatlidi». ■ **14:65** Ayup 16:10; Yəx. 50:6; Yh. 19:3. ■ **14:66** Mat. 26:58,69; Luğa 22:55; Yh. 18:16,17. ■ **14:69** Mat. 26:71; Luğa 22:58; Yh. 18:25.

70 Petrus yənə inkar kıldı.

Bir'azdin keyin, u yərdə turoqanlar Petruska yənə:

— Bərəkək, sən ularning birisən. Qünki sənmu Galiliyəlik ikənsənoqۇ?! — deyixti. □

71 Lekin u қattık қароjaxlar bilən kəsəm kılıp:

— Silər dəwatqan ھelikى adəmni tonumaymən!

— dedi.

72 Dəl xu qaoqda horaz ikkinçi ketim qillidi.

Petrus Əysanıng өzигە: «Horaz ikki ketim qilliquqə, sən məndin üç ketim tanisən» degən səzini esigə aldi; wə bularnı oylap yioqlap kətti. □ ■

15

Əysanıng Pilatusning aldida sotlinixi

Mat. 27:1-2, 11-14; Luğa 23:1-5; Yh. 18:28-38

1 Ətisi tang etixi bilənla, bax kahinlar akşakallar, Təwrat ustazliri wə pütkül aliy kengəxmidikilər bilən məslihətlilik, Əysani baqlap apirip, *waliy* Pilatuska tapxurup bərdi. ■

2 Pilatus uningdin:

— Sən Yəhudiylarning padixahimu? — dəp soridi.

□ **14:70 «Bərəkək, sən ularning birisən. Qünki sənmu Galiliyəlik ikənsənoqۇ?!»** — ularning degənliri Petrusning tələppuzıqa asasən bolsa kerək. «Mat.» 26:72-73ni kərüng.

□ **14:72 «...wə bularnı oylap yioqlap kətti»** — baxqa birhil tərjimisi: — «... wə kengli buzulup yioqlap kətti». ■ **14:72**

Mat. 26:34,75; Luğa 22:61; Yh. 13:38; 18:27. ■ **15:1** Zəb. 2:2;

Mat. 27:1; Luğa 22:66; 23:1; Yh. 18:28; Ros. 3:13.

U jawabən: — Eytķiningdək, — dedi. □ ■

³ Bax kahinlar uning üstidin қayta-қaytidin ərz-xikayətlərni қılıxtı.

⁴ Pilatus uningdin yənə:

— Jawab bərməmsən? Kara, ular üstüngdin xunqiwala xikayət kiliwatidu!? — dəp soridi. ■

⁵ Birak Əysə yənilə həq jawab bərmidi; Pilatus buningə intayın həyran қaldı. ■

Əysə wə Barabbas

*Mat. 27:15-31; Luğa 23:13-25; Yh. 18:39-40;
19:1-16*

⁶ Hər ketimlik etüp ketix həytida, halayıq қaysibir məhbusni tələp қılsa, waliy uni қoyup berətti. ■

⁷ Əyni wakitta, zindanda Barabbas isimlik bir məhbus bar idi. U əzi bilən billə topilang kətürgən həmdə topilangda ətəlliq ələqan nəqqəylən bilən təng solanoqanıdi. ■

⁸ Halayıq quşan-sürən selip waliyin burun həmixə ularoqa ələqanidək yənə xundak ələqini tiləxti. □

⁹ Pilatus ularoqa:

— Silər Yəhudiylarning padixahını қoyup berix-imni halamsilər? — dedi

□ **15:2 «U jawabən: — Eytķiningdək, — dedi»** — Əysanıng «Eytķiningdək» degən jawabining grek tilida «Xundak, lekin əhwal dal sening oyliqiningdək əməs» degən puriki qıkıldı.

■ **15:2** Mat. 27:11; Luğa 23:3; Yh. 18:33. ■ **15:4** Mat. 27:13; Yh. 19:10. ■ **15:5** Yəx. 53:7 ■ **15:6** Mat. 27:15; Luğa 23:17; Yh. 18:39. ■ **15:7** Mat. 27:16; Luğa 23:19; Yh. 18:40.

□ **15:8 «Halayıq quşan-sürən selip...»** — baxka birhil tərjimisi: «Halayıq (waliyning) aldiqə kelip...»

10 (qünki u bax kahinlarning həsəthorluğunu tüpəylidin uni tutup bərgənlikini bilətti).

11 Lekin bax kahinlar halayıknı: «Buning orniqla, Barabbasni köyup bər» dəp tələp kılıxka küxkürtti. ■

12 Pilatus jawabən ulardin yənə:

— Undak bolsa, silər «Yəhudiylarning padixahı» dəp atioqan kixini qandaq bir tərəp kil dəwatisilər? — dedi.

13 — Ular yənə awazını kətürüp: — Uni krestligin! — dəp warkirixatti.

14 Pilatus ularoqa: — Nemixka? U nemə rəzillik ətküzüptü? — dedi.

Bırak ular tehimu ojaljirlixip:

— Uni krestligin! — dəp warkiraxti.

15 Xunga Pilatus, halayıknı razi kilmakçı bolup, Barabbasni ularoqa qıkırıp bərdi. Əysani bolsa қamqılatkandin keyin, krestləx üçün ləxkərlirigə tapxurdi. □ ■

Ləxkərlərning Əysani məshirə kılıxi

16 Andin ləxkərlər Əysani waliy ordisiidiki səynəoqa elip kirip, pütün ləxkərlər topini bu yərgə jəm boluxka qağırdı. □ ■

■ **15:11** Mat. 27:20; Luğa 23:18; Yh. 18:40; Ros. 3:14.

□ **15:15** «Əysani bolsa қamqılatkandin keyin...» — Rim imperiyəsidə jaza қamqılırı birləqqə tasmilik bolup, hərbir tasmisioqa қooşuxun wə ustihan parçılırı baolanojan bolidu. Қamqilioqan waqtida jazaqə tartiloquqı Yalingaqlınip, yərgə tizlandurulup, ikki yenida turoqan ləxkər uni қamqılaytti.

■ **15:15** Mat. 27:26; Yh. 19:1. □ **15:16** «waliy ordisiidiki səynə» — grek (latin) tilida «praytorium». «ləxkərlər topı» — (grek tilida «kohort») 500-600 kixidin tərkib tapkan. ■ **15:16** Mat. 27:27; Yh. 19:2.

17 Ular uning uqisioqa səsün rənglik ton kiydürüxti, andin ular tikənlik xahqilardın toķuqan bir tajni bexioqa kiygüzdi. □

18 Andin uni mubarəkləp: «Yaxioqayla, i Yəħudiylarning padixahı!» deyixti.

19 Andin bexioqa komux bilən hədəp urup, uningoqa қarap tükürüxti wə uning aldida tiz püküp, səjdə kılıxtı. □

20 Ular uni xundak mazak kılqandın keyin, uningdin səsün tonni salduruwetip, uqisioqa eż kiyimlirini kiydürdi; andin ular uni krestləx üqün elip qikixti.

Uning krestlinixi

Mat. 27:32-44; Luğa 23:26-39; Yh. 19:17-19

21 Kurini xəhiri din bolqan, Simon isimlik bir kixi yezidin kelip, u yərdin ətüp ketiwatatti (bu kixi Iskəndər bilən Rufusning atisi idi). *Ləxkərlər* uni tutup kelip, *Əysanıng* krestini uningoqa məjburiy kətürgüzdi. □ ■

□ **15:17 «Ular uning uqisioqa səsün rənglik ton kiydürüxti»**

— «səsün rəng» xu qaqla xahanə kiyimning rənggi xundak idi («Mat.» 27:28, «Yuh.» 19:2ni körüng). Ular xu «xahanə ton» arkılık Əysani «sən padixahmu?!» dəp mazak kılmakçı.

□ **15:19 «andin bexioqa komux bilən hədəp urup...»** — yaki «andin bexioqa ħasa bilən hədəp urup...». □ **15:21**

«Ləxkərlər uni tutup kelip, Əysanıng krestini uningoqa məjburiy kətürgüzdi» — «Əysanıng kresti» toqrluluk: Əysa əzini jazalaydioqan կoral bolqan xu krest (qapras yaqlaq)ni yüdüp mengixi kerək idi. U xundak қattık қamqılanoqanki, ħalsırap yüdüp mangalmisa kerək. ■ **15:21** Mat. 27:32; Luğa 23:26.

22 Ular Өysani Golgota (tərjimisi, «bax səngək») degən yərgə elip kəldi; ■

23 andin ular uningoşa iqix üçün murməkki arilaxturuloğan aqqık xarab bərdi; lekin u uni қobul қilmidi. □

24 Ular uni krestligəndin keyin, kiyimlirini əzara belüxüwelix üçün, hərkəysisining ülüxini bekitixkə hərbir kiyimning üstigə qək taxlidi. □ ■

25 Uni krestligən wakıt künning üqinqi saiti idi.

□

26 Uni əyibligən xikayətnamidə «Yəhudiylarning padixağı» dəp pütülgənidi. □ ■

27 Ular uning bilən təng ikki қaraqçinimu krestlidi, biri ong təripidə, yənə biri sol təripidə idi.

28 Xundak kılıp, mukəddəs yazmilardiki: «U jinayətqilərning қatarida sanaldi» degən səz əməlgə axuruldi. □ ■

29 U yərdin ətkənlər baxlırını qaykixip, uni həkarətləp:

■ **15:22** Mat. 27:33; Luğa 23:33; Yh. 19:17. □ **15:23**

«... ular uningoşa iqix üçün murməkki arilaxturuloğan aqqık xarab bərdi; lekin u uni қobul қilmidi» — krestkə mihilnidioqlanlar oqırıqni pəsəytix məksətidə dora arilaxturuloğan xarab berildikən. Birək Өysa rət kıldı. □ **15:24**

«hərkəysisining ülüxini bekitixkə hərbir kiyimning üstigə qək taxlidi» — yaki «hərkəysisining ülüxini bekitixkə kimiymliri üçün qək taxlidi». ■ **15:24** Zəb. 22:18; Mat. 27:35; Luğa 23:34; Yh. 19:23. □ **15:25** «**künning üqinqi saiti**» — həzirki wakıt bolsa, ətigən saat tokkuz idi. □ **15:26** «**Uni əyibligən xikayətnamidə «Yəhudiylarning padixağı» dəp pütülgənidi**» — bu xikayətnamə uning bexining yüksək təripigə bekitilgənidi («Mat.» 27:37). ■ **15:26** Mat. 27:37; Luğa 23:38; Yh. 19:19. □ **15:28** «**U jinayətqilərning қatarida sanaldi**» — «Yəx.» 53:12. ■ **15:28** Yəx. 53:12; Luğa 22:37.

— Uħuy, sən ibadethanini buzup taxlap, üq kün iqidə kaytidin yasap qikidiqan adəm, ■

30 Əmdi əzüngni kutkuzup kresttin qüxüp bakķina! — deyixti.

31 Bax kahinlar bilən Təwrat ustazlirimu əzara xundak məshirə kılıp:

— U baxkilarnı kutkuzuptikən, əzini kutkuzalmaydu.

32 Israilning padixaḥi bolğan Məsih əmdi kresttin qüxüp baksunqu, xuni kərsəkla uningoşa etikad kılımiz! — deyixti. Uning bilən təng krestləngənlərmu uni xundak həkarətləxti.

Əysaning ołımı

Mat. 27:45-56; Luğa 23:44-49; Yh. 19:28-30

33 Əmdi **künning** altınqi saiti kəlgəndə, pütkül zeminni қarangoqlułq kaplıdi wə tokkuzinqi saitigiqə dawam kıldı. □ ■

34 Tokkuzinqi saettə Əysa yukarı awaz bilən: «Eloi, Eloi, lama xawakştani?», mənisi: — «Hudayim, Hudayim, meni nemixka taxliwətting?» dəp kattık nida kıldı. □ ■

■ **15:29** Zəb. 22:7-8; 69:19-22; 109:25; Mat. 27:39; Luğa 23:35; Yh. 2:19. □ **15:33** «**künning** altınqi saiti **kəlgəndə**, pütkül **zeminni қarangoqlułq kaplıdi** wə **tokkuzinqi saitigiqə dawam kıldı**» — hazırlı wakıt sistemisi boyiqə muxu halət qüx waqtidin (saet on ikkiddin) baxlap saet üqkiqə dawam kıldı.

■ **15:33** Mat. 27:45; Luğa 23:44. □ **15:34** «**Tokkuzinqi saettə**» — hazırlı wakıt bolsa saet üqlərdə. «Eloi, Eloi, lama xawakştani?», mənisi: — «Hudayim, Hudayim, meni nemixka taxliwətting?» — «Zəb.» «1:22»ni kərung. ■ **15:34**

Zəb. 22:1-2; Mat. 27:46.

35 U yerdə turuwatqanlarning bəziliri buni anglap:

— Mana, u Ilyas pəyələmbərgə nida kiliwatidu,
— deyixti.

36 Ulardin birəylən yugürüp berip, bir parqə bulutni aqqık xarabka qilap, komuxning uqioqla selip uningoqla ieqküzüp:

— Tohtap turunglar! Karap bağaylı, ilyas pəyələmbər uni qüxürgili kelermikin? — dedi. ■

37 Əysa kattik warkırıdi-də, rohini köyüwətti. □

38 Wə xu əsnada ibadəthanining ieqkiri pərdisi yüksiridin tewəngə ikki parqə bəlüp yırtıldı. □ ■

39 Əmdi uning udulida turoqan yüzbexi uning kandak nida kılıp rohini köyüwətkənlikini körüp:

— Bu adəm həkikətən Hudanıng oqlı ikən! — dedi. ■

40 U yerdə yənə bu ixlarqa yiraktın karap turuwatqan birnəqqə ayallarmu bar idi. Ularning arisida Magdallik Məryəm, kiqik Yakup bilən

■ 15:36 Zəb. 69:21; Yh. 19:29. □ 15:37 «Əysa... rohini köyüwətti» — «rohini köyüwətti» degənning baxka birhil tərjimisi «Əysa... tiniğini tohtattı». □ 15:38 «... xu əsnada ibadəthanining ieqkiri pərdisi yüksiridin tewəngə ikki parqə bəlüp yırtıldı» — bu pərdə ibadəthanidiki əng mukəddəs jayni mukəddəs jaydin ayriq turidioqlan pərdə bolup, uning yırtılıxi insanlarning Hudanıng aldioqla baridioqlan yolinin Əysanıng əlümi bilən eqiloqlanlığını bildürirdi (ibadəthanidiki «mukəddəs jay»ni sırttiki höylidin ayriydiqlan yənə bir «sırttiki pərdə» bar idi, lekin buni kərsitix üçün adəttə baxka ataloqlu ixlitilidu). ■ 15:38 2Tar. 3:14; Mat. 27:51; Luğa 23:45.

■ 15:39 Mat. 27:54; Luğa 23:47.

Yosəning anisi Məryəm wə Salomilar bar idi. □ ■

41 Ular əslidə Əysa Galiliyə elkisidə turoqan wakitta uningoşa əgixip, uning hizmitidə boloqanlar idi; bulardin baxka uning bilən Yerusalemoşa birgə kəlgən yənə nuroqun ayallarmu *uning əhwalioşa* karap turatti.■

Əysanıng dəpnə kılıñixi

Mat. 27:57-61; Luğa 23:50-56; Yh. 19:38-42

42 Kəqkurun kirip қaloqanda («təyyarlax künü», yəni xabat künining aldinkı künü bolqaqqa), □ ■

43 aliy kengəxmining tolimu metiwər əzasi, Arimatiyalıq Yusüp bar idi. Umu Hudaning padixahlığını kütüwatkan bolup, jür'ət kılıp *waliy* Pilatusning aldişa kirip, uningdin Əysanıng jəsitini berixni tələp kıldı.

44 Pilatus Əysanıng allikəqan əlgənlikigə həyran boldi; u yüzbexini qakirip, uningdin Əysanıng əlginigə heli wakit boldimu, dəp soridi.

45 Yüz bexidin əhwalni ukkandin keyin, Yusüp kə jəsətni bərdi.

46 Yusüp esil kanap rəht setiwelip, jəsətni *kresttin* qüxürüp kanap rəhettə kepənlidi wə

□ **15:40 «Yosəning anisi Məryəm»** — «Mat.» 27:56da «Yüsüpnıng anisi Məryəm». ■ **15:40** Mat. 27:55; Luğa 23:49.

■ **15:41** Luğa 8:2, 3. □ **15:42 «təyyarlax künü»** — adəttə xabat künining aldinkı künini kərsitidü. Xabat künidə hərkandaq ixləx (məsilən otun terix, ot yekix, hemir yuqurux қatarlıqlar) mən'i kılınqaqqa, xabat künidiki barlıq tamakqlarnı andinkı künü, yəni jümə künidə təyyarlax kerək idi. Uning üstigə, կaidə boyiqə, əltürulgənlərning jəsiti xabat künidə kresttə կalsa bolmayıtti («Qan.» 21:23ni körüng). ■ **15:42** Mat. 27:57; Luğa 23:50; Yh. 19:38.

uni kıyada oyulqan bir kəbrigə köydi; andin kəbrining aozziqa bir taxni domilitip köydi. ■
47 Wə Magdallik Məryəm bilən Yosəning anisi Məryəm uning köyulqan yerini kərwaldi.

16

Əysə əlümdin tirilidü

Mat. 28:1-8; Luğa 24:1-12; Yh. 20:1-10

1 Xabat küni ətüxi bilənla, Magdallik Məryəm, Yaķupning anisi Məryəm wə Salomilar berip Əysanıng jəsitigə sürüx üçün huxpuraklıq buyumlarnı setiwaldi. □ ■

2 Həptining birinqi küni ular bək baldur, tang səhərdə ornidin turup, kün qıkixi bilən kəbrigə bardı. □

3 Ular əzara: «Bizgə kəbrining aozqidiki taxni kim domilitixip berər?» deyixti.

4 Lekin ular baxlirini kətürüp կariwidi, taxning bir yanqa domilitiwetilginini kərdi — əslidə u tax naħayiti yoqan idi.

■ **15:46** Mat. 12:40; 26:12; 27:60; Luğa 23:53. □ **16:1**

«**Xabat küni ətüxi bilənla**» — xabat küni xənbə küni kəqtə kün petixi bilən baxlinatti. «... Əysanıng jəsitigə sürüx üçün huxpuraklıq buyumlarnı setiwaldi» — yaki «Əysanıng jəsitigə sürüx üçün huxpuraklıq buyumlarnı setiwaloqanidi». Bu ixqa կarioqanda, ayallar uning əlümdin tirilidioqanlığını heq oylap bəkmioqanidi! ■ **16:1** Mat. 28:1; Luğa 24:1; Yh. 20:1.

□ **16:2 «həptining birinqi küni»** — yəni yəkxənbə küni.

5 Ular kəbrigə kirgəndə, ong tərəptə olturoqan, ak ton kiygən, yax bir adəmni kərdi, wə қattik dəkkə-dükkigə qüxti.■

6 Lekin u ularoqa:

— Dəkkə-dükkigə qüxmənglar. Silər krestləngüqi Nasarətlik Əysani izdəwatisilər. U tirildi, u bu yerdə əməs. Mana ular uni қoyoqan jay!■

7 Lekin beringlar, uning muhlislirioqa wə Petruska: «U Galiliyəgə silərdin awwal baridikən; u silərgə eytkinidək, silər uni xu yerdə kəridikənsilər» dənglar, — dedi.□ ■

8 Ular kəbridiñ qikipla bədər қaqtı. Ularnı titrək besip hoxini yokitay degənidi; bək қorkup kətkəqkə, həqkimgə həqnemini eytmidi.□ ■

Əysanıñ magdallık Məryəmga kərünüxi

Mat. 28:9-10; Yh. 20:11-18; Luğa 24:13-35

9 Əysa həptining birinqi künü tang səhərdə tirilgəndin keyin, awwal Magdallık Məryəmge

■ **16:5** Mat. 28:2; Yh. 20:12. ■ **16:6** Mat. 28:5; Luğa 24:5.

□ **16:7** «..beringlar, uning muhlislirioqa wə Petruska: «U Galiliyəgə silərdin awwal baridikən; u silərgə eytkinidək, silər uni xu yerdə kəridikənsilər» dənglar» — Markus biwasita demigini bilən həmmimiz bu sözligüqi «yax adəm»ni pərixtə dəp bilimiz (5-ayətni kərüng). ■ **16:7** Mat. 26:32; 28:10; Mar. 14:28; Ros. 1:3; 13:31; 1Kor. 15:5. □ **16:8** «**həqkimgə həqnemini eytmidi**» — mənisi, bəlkim muhlisliridin baxka həqkimgə eytmidi (məsilən, «Mat.» 28:8, 10ni kərüng). ■ **16:8** Mat. 28:8; Luğa 24:9; Yh. 20:18.

kəründi. U əslidə uningdin yəttə jinni həydiwətkənidi. □ ■

10 Məryəm qikip, matəm tutup yioqlıxip turoqan, burun uning bilən billə boləqanlaroqa həwər bərdi.

11 Uning tirik ikənlilikini wə Məryəmğə körüngənlilikini anglioqanda, ular ixənmidi.

Əysanıng ikki muhlisi oja kərünüxi

12 Bu ixlardin keyin, u ularning iqidiki yeziqə ketiwatkan ikkiyləngə baxka siyakta kəründi. ■

13 Bularmu қaləqanlarning yenioqa կaytip, ularoqa həwər қılıqan bolsimu, lekin ular bularqımı ixənmidi.

Əysanıng on bir muhlisi oja kərünüxi

*Mat. 28:16-20; Luğa 24:36-49; Yh. 20:19-23;
Ros. 1:6-8*

14 Andin on birəylən dastihanda olturnup oqızaliniwatkanda, u ularoqa kəründi wə ularning etikədsizlikı wə tax yürəkliki üçün

□ **16:9 «Əysa həptining birinqi künü tang səhərdə tirligəndin keyin, awwal magdallik Məryəmğə kəründi. U əslidə uningdin yəttə jinni həydiwətkənidi...»** — 9-20-ayətlər ikki կədimiy keqürmidin baxka, həmmə keqürmilərdin tepilidu. Biz ularning «Markus»ning həkikiy bir kismi ikənlilikgə həq gumanımız yok; biraq muxu yərdə səhəpə qəklimisidin toluk ispat kəltürəlməymiz. Inglizqə bilidioqan okurmənlərning «Den Burgon»ning ««Markus»ning ahirkı on ikki ayətliri» degən kitabını Internettin tapalaydiqanlıqı ola ixinimiz. ■ **16:9 Luğa 8:2; Yh. 20:14,16. ■ 16:12 Luğa 24:13.**

ularni tənbih berip əyiblidi; qünki ular əzininig tirilginini kərgənlərgə ixənmigənidi. ■

15 U ularoqa mundak dedi:

— Pütkül jaħanoqa berip, yaritiloquqilar ning hərbbirigə hux həwərni jakarlanglar. ■

16 Etikad kılıp, qəmüldürűxni kobul kılolojanlar kutkuzulidu. Etikad kilmiojanlar bolsa gunahka bekitilidu. ■

17 Etikad kılolojanlarning izlirioqa muxundak məjizilik alamətlər əgixip həmrah bolidu: — ular Mening namim bilən jinlarni həydiwetidu; ular yengi tillarda səzləydu, □ ■

18 ular yılanylarnı kollirida tutidu, hərkəndak zəhərlik nərsini iqsimu, ularoqa zərər yətküzməydu; kollirini bimarlar oqa təgküzüp köysə, kesəlliri sakıyip ketidu. □ ■

*Əysaning asmanoja kətürülüxi
Luğa 24:50-53; Ros. 1:9-11*

-
- **16:14** Luğa 24:36; Yh. 20:19; 1Kor. 15:5. ■ **16:15** Mat. 28:19; Yh. 15:16. ■ **16:16** Yh. 3:18; 12:48. □ **16:17** «yengi tillar» — demək ezi əgənmigən tillar. «Ros.» 2:4-11ni, «1Kor.» 12-, 14-babni wə munasiwətlik izahatları kərüng. ■ **16:17** Luğa 10:17; Ros. 2:4; 5:16; 8:7; 10:46; 16:18; 19:6,12. □ **16:18** «ular yılanylarnı kollirida tutidu...» — məsilən, «Ros.» 28:3-6ni kərüng. «Etikad kılolojanlarning izlirioqa muxundak məjizilik alamətlər əgixip həmrah bolidu... ... kollirini bimarlar oqa təgküzüp köysə, kesəlliri sakıyip ketidu» — eniKKİ, etikad kıloloqular üçün «məjizilik alamətlər» Məsihkə iman-ixənq kəltürgəndin **keyinla** kelidu («muxundak məjizilik alamətlər əgixip həmrah bolidu» (17-ayət)). «Alamətlərni kərsəm, **andin** ixinimən» deyqilər hərdaim kəp, əlwəttə. ■ **16:18** Luğa 10:19; Ros. 28:5, 8.

19 Xunga Rəb ularoqa bu sezlerni ķilip bolqandanin keyin, asmanoqa kətürüldi, Hudaning ong yenida olturdi. □ ■

20 Muhlislar qikip, hər yərgə berip hux həwərni jakarlap yürdi. Rəb ular bilən təng ixləp, sez-kalamiqa həmrah bolup əgəxkən məjizilik alamətlər bilən uningoqa ispat bərdi. □ ■

□ 16:19 «Xunga Rəb ularoqa bu sezlerni ķilip bolqandanin keyin, asmanoqa kətürüldi, Hudaning ong yenida olturdi»

— «xunga» — Rəb wədə ķiloğan «məjizilik alamətlər» pəkət Mułkəddəs Roh arkılıq bolatti; u ərxkə kətürülmigən bolsa, Mułkəddəs Roh keləlməyti. **Xunga** (Əz sez-kalamini isxpatalaydiqan məjizilik alamətlərni mumkin ķilix üçün) u ərxkə kətürülmisə bolmayıtti. ■ **16:19** Lukə 24:50,51; Ros. 1:9.

□ 16:20 «Rəb ular bilən təng ixləp...» — bəzi kona kəqürmilərdə «Rəb Əysə ular bilən təng ixləp...» deyildidu.

■ 16:20 Ros. 1:2; 14:3; 1Tim. 3:16; Ibr. 2:4.

**Muk̄eddes Kalam (yəngi yezik)
The Holy Bible in the Uyghur language, written in
Pinyin script**

Copyright © 2010 Mukeddes Kalam - Uyghur Bible Translation Committee

Language: Uyghur tili (Uyghur)

This translation is made available to you under the terms of the Creative Commons Attribution Share-Alike license 4.0.

You have permission to share and redistribute this Bible translation in any format and to make reasonable revisions and adaptations of this translation, provided that:

You include the above copyright and source information.

If you make any changes to the text, you must indicate that you did so in a way that makes it clear that the original licensor is not necessarily endorsing your changes.

If you redistribute this text, you must distribute your contributions under the same license as the original.

Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners.

Note that in addition to the rules above, revising and adapting God's Word involves a great responsibility to be true to God's Word. See Revelation 22:18-19.

2021-09-11

PDF generated using Haiola and XeLaTeX on 18 Apr 2025 from source files dated 31 Aug 2023

b6bd0959-14d2-5233-b340-6f210a8f13c5